

## 2601y\_Az\_Q2017\_Yekun imtahan testinin sualları

### Fənn : 2601Y İdarəetmə uçotu

1 Daxili idarəetmə hesabatlarının kütləvi informasiya vasitələrində dərc edilməsi:

- Heç bir zaman həyata keçirilmir
- İllik;
- Müəssisə rəhbərinin dəyişdirilməsi zamanı;
- Müəssisənin müflisləşməsi nəticəsində;
- Üç aylıq;

2 Aşağıdakı sadalananlardan hansılar idarəetmə uçotu istiqamətlərinə aid edilmir:

- Aktivlərin istifadəsinə variantların hazırlanması
- Qiymətin əmələqəlməsi məqsədlərinə müxtəlif məmulat, sifarişlər və s. maya dəyərinin hesablanması
- Təşkilatın növü və seqmentlərinə qörə pul axınının proqnozlaşdırılması
- Menecer və işçilərin maddi və diqər stimullaşdırma sisteminin işlənilməsinə tövsiyələrin hazırlanması
- İstehsal xətlərinin təşkili və yerləşdirməsinə tövsiyələrin hazırlanması

3 İdarəetmə uçotu məsələlərinin həlli üçün aşağıdakı funksiyalar həyata keçirilir:

- Qısamüddətli və uzunmüddətli qərarların qəbulu üçün məsrəflər və maliyyə nəticələri təhlil edilir
- Məsrəflər qeydə alınaraq, analitik hesabatlar təqdim edilir
- Məsrəflər daşınma və yaranma yerləri üzrə qiymətləndirilir
- Məsrəflər qeydə alınaraq, analitik hesabatlar təqdim edilir; məsrəflər daşınma və yaranma yerləri üzrə qiymətləndirilir; məsrəflər daşınma və yaranma yerləri üzrə qiymətləndirilir; miymət, çeşid və istehsal texnoloqiyası üzrə qərarların qəbulu üçün maya dəyərinin idarə edilməsi həyata keçirilir;
- Qiymət, çeşid və istehsal texnoloqiyası üzrə qərarların qəbulu üçün maya dəyərinin idarə edilməsi həyata keçirilir

4 İdarəetmə uçotu:

- Pul vəsaitlərinin uçotu prosesində əmələ qələn pul münasibətləri məcmusu;
- Müəyyən dövr üçün tərtib edilən maliyyə hesabatı
- Obyektiv və subyektiv faktorların təsiri nəticəsində əmələ qələn və göstəricilər sistemini əks etdirən proses və hadisələr
- Maliyyə resurslarının idarə edilməsini həyata keçirən forma, metod və üsullar sistemi
- İdarəetmənin informasiya dəstəyi sistemi

5 Mümkünlük dərəcəsində idarəetmə uçotunda informasiya:

- Banklar üçün mümkündür
- Bütün istifadəçilər üçün mümkündür
- İnvestorlar üçün mümkündür
- Özündə kommersion sirlərini saxlayır
- Yuxarı orqanlar üçü mümkündür

6 İdarəetmə uçotunda uçotun aparılması:

- Mütləqdir, dəqiqlik tələbi dərəcəsində
- Qanunvericilik və standartlara əsasən
- Tələb olunma müddətində
- İnformasiyanın yığılımı və emalı
- Mütləq deyil, müəssisə rəhbərindən asılıdır

7 Maliyyə və idarəetmə uçotu arasındakı nisbət necədir?

- İdarəetmə uçotu xarici istifadəçilərə yönəldilən maliyyə hesabatlarının tərtib edilməsi vasitəsidir
- İdarəetmə uçotu – maliyyə uçotunun bir hissəsidir

- Maliyyə uçotu – idarəetmə uçotunun bir hissəsidir
- Maliyyə və idarəetmə uçotu ilkin uçot sənədlərində olan informasiyaya əsaslanmış və eyni konsepsiya üzərində qurulmuşlar
- Maliyyə və idarəetmə uçotu bir biri ilə bağlı deyillər

8 İdarəetmə uçotunda təhlilin əsas obyektini nə hesab edilir?

- Maliyyə hesabatı
- Məhsul
- Verqilər
- Təsərrüfat subyekti, müxtəlif struktur bölmələri
- Ümumi illik qəbir

9 İdarəetmə uçotunda hesabatın tərtib edilməsi tezliyi necədir?

- Aylıq
- Üç aylıq
- İllik
- Vaxtaşırı, müntəzəm əsasda
- Lazım qəldikdə

10 İdarəetmə uçotu aşağıdakı prinsiplərə yiyələnir:

- Faydalı nəticəni verən istənilən uçot sistemini tətbiq etmək
- İnformasiyanın qiymətləndirilməsi metodlarının azad seçimi ilə təmin edilməsi və onların formalarının analitikə təqdim edilməsi
- Bütün cavablar düzqündür
- Təşkilat bölmələrinin (seqmentlərin) fəaliyyətinə analitikin diqqətini yönəltmək
- Qərarların qəbulu üçün nəticələrin qiymətləndirilməsində kommərsiya sirlinə riayət etmək

11 İdarəetmə uçotunun məqsədi nədir?

- Verqi ödənişləri haqda informasiyanın təqdim edilməsi;
- Maliyyə hesabatının tərtib edilməsi
- Auditorları informasiya ilə təmini;
- İdarəetmə qərarlarının qəbulunda faydalı informasiyanın menecerlərə təqdim edilməsi
- Statistik informasiyanın tərtibi

12 İdarəetmə uçotu hansı informasiyanı əhatə edir?

- Planlaşdırılan informasiyanı
- Statistik informasiyanı
- Bütçə ödənişləri, öüdəlik və verqilər haqda informasiyanı
- Həm müəssisə daxili, həm də müəssisədən kənar istifadə edilən uçot informasiyanı
- Rəhbərliyin daxili istifadəsi üçün ötürülən, ölçülən, emal edilən uçot informasiyanının bütün növlərini

13 Aşağıdakı göstərilən hansı tərif idarəetmə uçotunu daha dəqiq xarakterizə edir?

- Ehtiyatların dəyərinin qiymətləndirilməsinə yönəldilən informasiyanın hazırlanması
- Kənar istifadəçilərə lazım olan informasiyanın hazırlanması;
- Qərarların qəbul edilməsinə yönəldilən informasiyanın hazırlanması;
- Qərarların qəbul edilməsi, planlaşdırılması və idarə edilməsinə yönəldilən informasiyanın hazırlanması
- Realizə olunmuş məhsulun dəyərinin qiymətləndirilməsinə yönəldilən informasiyanın hazırlanması;

14 İdarəetmə uçotunda mühasib-analitikin rolu nədən ibarətdir?

- Təhlilə aid informasiyanı təqdim edir
- Nəzarət və idarəetmə prosesini həyata keçirməyə köməklik edir
- Məsrəfləri nəzarət etməyə imkan yaradır
- Məsuliyyət mərkəzinə başçılıq edir

- Məsərəfləri təhlil edir

15 Sadalanan mühasibat uçotu məlumatları istifadəçilərindən hansılar insayderlərə aiddir?

- Kreditorlar, menecerlər, podratçılar, şirkət müdiri, aksionerlər;  
 Kreditorlar, investolar, menecerlər;  
 Kreditorlar, investolar, verqi orqanları, podratçılar, aksionerlər;  
 Menecerlər, direktorlar şurası  
 Kreditorlar, menecerlər, podratçılar, direktorlar şurası, aksionerlər;

16 Sadalanan mühasibat uçotu informasiyası istifadəçilərindən hansılar autsayderlərə aiddir?

- Şirkət mudir  
 Direktorlar şurası  
 Menecerlər  
 Kreditorlar, investolar, verqi orqanları, aksionerlər;  
 Təşkilşatın mühasibi

17 Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir:

- əmək haqqı xərcləri  
 təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər  
 Yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər  
 Ziyanın işçi tərəfindən ödənilməsi  
 Obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər

18 Mühasibat uçotu məqsədləri üçün adi fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır.

- inzibati xərcləri  
 material xərcləri, əmək haqqı xərcləri, amortizasiya xərcləri  
 əmək haqqı xərcləri  
 material xərcləri  
 amortizasiya xərcləri

19 Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcminə) görə bölünürlər.

- Daimi və kompleks xərclərə  
 daimi və dəyişən xərclərə  
 məhsuldar və qeyri məhsuldar xərclərə  
 bir elementli və kompleks xərclərə  
 Şərti daimi və şərti dəyişən xərclərə

20 MMUS 1 əlaqədar olaraq kommərsiya təşkilatlarında “Maliyyə hesabatlarının təqdimatı üzrə müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünürlər”:

- Bütün cavablar düzdür  
 müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir  
 Müəssisənin adi fəaliyyət üzrə xərcləri, idarəetmə və kommərsiya xərcləri  
 Müəssisənin adi fəaliyyət növlər üzrə xərcləri və idarəetmə xərcləri  
 Şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər

21 MMUS 1 “Maliyyə hesabatlarının təqdimatı üzrə” hesabatda xərclər təsnifləşdirilir.

- Bütün cavablar düzdür  
 funksiyaları və mahiyyəti üzrə  
 mahiyyəti üzrə

- funksiyalar üzrə
- tanınma kriteriyası üzrə

22 Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır:

- kreditlər və borclar üzrə fazi xərclər, maliyyə icarəsi üzrə faiz xərcləri, maliyyə alətlərini ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər
- kreditlər və borclar üzrə fazi xərcləri
- maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər
- əməliyyat icarəsi üzrə faiz xərcləri
- maliyyə icarəsi üzrə fazi xərcləri

23 Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür:

- Bütün cavablar düzdür
- müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan
- istehsal xərclərinin bütün siyahısı
- bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər
- Ayrı-ayrı növ məhsul istehsal ilə əlaqədar olan xərclər

24 İstehsalat xərclərinə aşağıdakılar daxildir:

- Bütün cavablar düzdür
- məhsul istehsalına görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi
- İdarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlər görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resursların bir hissəsi
- Satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi

25 İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- Düzgün cavab yoxdur
- D-t 801 "Ümumi mənfəət", K-t 721 "İnzibati xərclər"
- D-t 701 "Satışın maya dəyəri", K-t 721 "İnzibati xərclər"
- Dt-202 "İstehsalat xərcləri", K-t 721 "İnzibati xərclər"
- D-t 204 "Hazır məhsul", K-t 721 "İnzibati xərclər"

26 Xərclər:

- Bütün cavablar düzdür
- səhmdar arasına kapitalın bəlişdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır
- Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin azalması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır
- Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması
- Öhdəliklərin artması hesabına hesabat dövrü ərzində baş verən iqtisadi səmərənin azalmasıdır

27 Funksiyalar üzrə xərclərin tərkibinə daxildir:

- ƏDV
- satışın maya dəyərində daxil edilən xərclər, kommersiya xərcləri, inzibati xərclər
- kommersiya xərcləri
- satışın maya dəyərində daxil edilən xərclər
- inzibati xərclər

28 Aşağıda sadalanan adi fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanına bilər:

- şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər
- məhsul buraxılışı ilə əlaqədar olan xərclər, əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər, başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər
- əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər
- məhsul buraxılışı ilə əlaqədar olan xərclər
- təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar olan cərimələr

29 Sair əməliyyat xərclərinə aiddir:

- yenidənqiymətləndirmədən olan zərərlər
- bütün cavablar düzdür
- hesabat il ərzində müəyyən edilmiş keçən illərin zərərləri
- torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər
- cərimələr və sair analogi ödənişlər

30 Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoulmuşdur?

- əhəmiyyətlik
- təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi hesabına
- təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi
- etibarlılıq, tamlıq
- hesablama metodu ilə uçot

31 Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür:

- Bir elementli və kompleks xərclərə
- birbaşa və dolay xərclərə
- istehsal və qeyri istehsal xərclərinə
- daimi və dəyişən xərclərə
- Planlaşdırılmış və planlaşdırılmamış xərclərə

32 Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür:

- Düzgün cavab yoxdur
- ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər
- Bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər
- Müəssisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər
- İstehsal xərclərinin bütün siyahısı

33 İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsalat xərcləri bölünür:

- Bütün cavablar düzdür
- bir elementli və kompleks xərclərə
- Daimi və dəyişən xərclərə
- İstehsal və qeyri istehsal xərclərinə
- Planlaşdırılmış və planlaşdırılmamış xərclərə

34 Xərclər tanınır:

- Heç bir cavab düz deyil
- mənfəət və zərər haqqında hesabatda
- kapitalda dəyişikliklər haqqında hesabatda
- balansda
- Pul vəsaitlərinin hərəkət haqqında hesabatda

35 Dolay xərclərin (qalma istehsal xərclərin) tərkibinə daxildir:

- köməkçi materiallar və komplektləşdirici məmulatlar
- ümumitəsərrüfat (inzibati-idarəetmə) xərcləri

- sex binalarının saxlanılması, texniki xidmətəmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası
- mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı, köməkçi materiallar və kompleksləşdirici məmulatlar, sex binalarının saxlanılması, etxniki xidmətəmə və avadanlıqların və alətlərin cari təmiri, əmlaka vergi alətləri, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası
- mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtoakr sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı

36 Bu elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir:

- düzgün cavab yoxdur
- iqtisadi elementlər üzrə xərclərin
- tam maya dəyərində əks olunmuş xərclərin
- kalkulyasiya maddələri üzrə xərclərin
- istehsal maya dəyərində əks olunmuş xərclərinə

37 Əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- Qiymətdəndüşmədən olan yığılmış zərərli çıxmaqla yenidən qiymətləndirilmiş dəyər üzrə uçot
- yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot
- Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot
- Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- Yığılmış amortizasiyanı çıxmaqla yenidən qiymətləndirilmiş dəyər üzrə uçot

38 X müəssisəsi 2000 manatlıq dəftərxana ləvazimatı satın alır və bütün məbləğ “Dəftərxana ləvazimatları” hesabının debetinə silir. Hesabat dövrünün sonunda inventarizasiya nəticəsində dəftərxana ləvazimatının qalığı 1200 manat təşkil edir. Dövrün sonunda jurnalda aşağıdakı korrektəedici yazılış edilməlidir:

- DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Kassa” – 800 manat
- DT “Dəftərxana ləvazimat xərcləri” – 800 manat, KT “Dəftərxana ləvazimatları” – 800 manat
- DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Dəftərxana ləvazimat xərcləri” – 800 manat
- DT “Dəftərxana ləvazimat xərcləri” – 1200 manat, KT “Dəftərxana ləvazimatları” – 1200 manat
- DT “Dəftərxana ləvazimatları” – 1200 manat, KT “Dəftərxana ləvazimat xərcləri” – 1200 manat

39 31 dekabr 2010-cu il tarixinə kollertəedici yazılışlar edilənə qədər, ilin sonuna “Sığorta xərcləri” hesabının qalığı 870 manat, “Sığorta üzrə gələcək dövrün xərcləri” hesabının qalığı isə 2300 manat təşkil edir. Qəbul olunub ki, sığorta üzrə gələcək dövrün xərcləri olaraq 1800 manat silinməlidir. Sığorta üzrə xərclər hesabının korrektə edilmiş qalıq məbləği aşağıdakı kimidir:

- 500 manat
- 2670 manat
- 870 manat
- 1800 manat
- 1370at

40 02 iyulda müəssisə 3500 manatlıq istehlak materialları satın alır və onun aktiv kimi əks etdirir. 30 iyulunda keçirilmiş inventarizasiyanın nəticələrinə görə istehlak materiallarının qalıq məbləği 2000 manat təşkil edir. 30 iyunda müəssisə hnsı korrektəedici yazılışı etməlidir?

- DT “Materiallar” – 2000 manat, KT “Material xərclər” – 2000 manat
- DT “Material xərclər” – 1500 manat, KT “Materiallar” – 1500 manat
- DT “Material xərclər” – 1500 manat, KT “Materiallar” – 2000 manat
- DT “Material xərclər” – 2000 manat, KT “Materiallar” – 2000 manat
- DT “Materiallar” – 1500 manat, KT “Material xərclər” – 1500 manat

41 01 iyulda müəssisə həmin tarixdən ofis binasının icarəsi haqqınl 6 ay əvvəlcədən 6000 manat olaraq ödəyir. Bütün məbləğ “icarə üzrə gələcək dövrün xərcləri” hesabına silinir. 31 iyul tarixinə olan maliyyə

hesabatını hazırlayarkən müəssisə aşağıdakı korrektəedici yazılışı etməlidir:

- DT “İcarə xərcləri” – 3000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” - 3000 manat
- DT “İcarə xərcləri” – 1000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” - 1000 manat
- DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat, KT “İcarə xərcləri” - 1000 manat
- DT “İcarə xərcləri” – 6000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” - 6000 manat
- DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat, KT “İcarə xərcləri” - 6000 manat

42 MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur:

- Düzgün cavab yoxdur
- həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
- hesabat dövrə ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır
- maliyyə hesabatının düzgünlüyü şərh olunmasına gətirib çıxarır
- Maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır

43 MMUS –a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- Bütün cavablar düzgündür
- maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə baş verən hadisələr
- hesabat dövründən keçən 1-ci baş verən hadisələr
- maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
- hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr

44 Gəlirlər və xərclər haqda informasiyaların ayrılıqda aşılınması zərurəti nəyi müəyyənləşdirir:

- Düzgün cavab yoxdur
- gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini, gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini, gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
- gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini
- gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini
- gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini

45 Torpağın maya dəyərində daxil deyil:

- Bütün qeyd olunanlar düzdür
- əmlak üzrə agentliklərin komissiya xərcləri
- Alıcı tərəfindən ödənilən əmlak vergisi
- əmlak üzrə ilk vergi
- Torpağın mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığmalar

46 İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır?

- Nəqliyyat vasitələri
- torpaq
- mebel
- aparaturlar və avadanlıq
- Alətlər və ləvazimatlar

47 Azalan qalıq üsulu ilə smortizasiyanın hesablanması nəticəsində nə baş verir?

- Düzgün cavab yoxdur
- hər növbəti dövrdə amortizasiya ayırımlarının azalmasına
- hər növbəti dövrdə amortizasiya ayırımlarının azalmasına
- hər növbəti dövrdə amortizasiya ayırımlarının artmasına
- hər dövrdə amortizasiya ayırımlarının daimi məbləğinin hesablanmasına

48 Amortizasiya olunan dəyərə nisbətə amortizasiya ayırımlarının daimi normasının tətbiq edilməsini nəzərdə tutulan üsulu seçin.

- Azalan qalıq metodu
- Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu
- xətti metod
- Məhsulun həcminə bərabər silinmə metodu
- Düzgün cavab yoxdur

49 Amortizasiya hesablanmasının aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır?

- Düzgün cavab yoxdur\
- məhsulun həcminə bərabər silinmə metodu
- azalanan qalıq metodu
- xətti metod
- Xətti metod və azalan qalıq metodu

50 Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı üsulla silinməsi prosesidir:

- Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında\
- sistematik və səmərəli əsasla
- qısdılmış müddətdə və etibarlı şəkildə
- bərabər və obyektiv üsulla
- Konservativ bazar yanaşması əsasında

51 Aktivin qalıq dəyəri nəyə bərabərdir?

- Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə
- yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə
- təkrar bazanın istiqamətləndirildiyi qiymət
- ilkin dəyərin çıxmaqla baza dəyərinə
- aktivin bərpa dəyərinə

52 “Yığılmış amortizasiya” hesabının qalığı nəyi əks etdirir:

- Bütün qeyd olunanlar düzdür
- əsas vəsait obyektlərin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği
- ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği
- əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri
- cari dövrün xərclərinə aid edilən məbləğ

53 Əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdə hansı nəzərə alınmır:

- Likvidlik dəyəri və maya dəyəri
- əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri
- faydalı istifadənin qiymətləndirmiş müddəti
- likvidlik dəyəri
- Maya dəyəri

54 Öhdəlik və gəlir hesablarının müxabirləşməsi nə ilə əlaqədar yaranır?

- Aktivlərin uçotu hesabları üzrə korrektəedici yazılışlarla
- gələcək dövrün gəlirləri hesabı üzrə korrektəedici yazılışlarla
- xüsusi kapital hesabları üzrə korrektəedici yazılışlarla
- gələcək dövrün xərclər hesabları üzrə korrektəedici yazılışlarla
- Pul vəsaitlərinin uçotu hesabları üzrə korrektəedici yazılışlarla

55 Münasiblik prinsipi gəlirlərlə xərclərin əlaqəsini təyin edir. Başqa sözlə, verilən prinsip aşağıdakı əlaqəni nəzərdə tutur?

- Debitor və kreditor öhdəlikləri
- sərf olunan əməyin və əldə olunan nəticənin
- Dividendlər və səhmdarların investisiyalarının
- aktivlərlə öhdəliklərin
- Pul məxaricinin və pul mədaxilinin

56 Korrektəedici yazılışlar nədir?

- Bütün qeyd olunanları düzür
- bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün
- Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə
- mühasibat uçotu sistemi lazımı şəkildə işləyirsə, lazım deyil
- Yalnız mühasibat balansı hesablananda edilir

57 Korrektəedici yazılışlar nə üçün zəruridir?

- Düzgün cavab yoxdur
- gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün
- Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün
- müəyyən vaxt dövründə xərclərə siniməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün
- Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün

58 X mağazası uçotu gəlirlərin tanınması prinsipinə uyğun olaraq aparır. 31 iyulda maşın mağazada texniki xidmətdən keçirir. Müştəri 01 avqustda götürür və 05 avqustda ödəniş edir. X mağazası 06 avqustda poçta çeki alır. X mağazası əldə olunmuş gəliri nə zaman əks etdirməlidir?

- 02 avqustda
- 31 iyulda
- 05 avqustda
- 01 avqustda
- 02 vqustda

59 Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korrektəedici yazılışı:

- Öhdəliklərin uçotu hesabının debeti və krediti
- Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti
- Aktivlərin uçotu hesabının debeti və krediti
- Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti
- Xərclərin uçotu hesabının debeti və krediti

60 Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir:

- Xüsusi kapital
- öhdəliklər
- gəlirlər
- aktivlər
- gəlirlərin azalmasının kontraktiv hesabı

61 Gələcək dövrlər gəlirlər o gəlirlərdir ki:

- əldə olunub, lakin uçotda əks olunmayıb
- onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunur
- qazanılıb, lakin hələ əldə olunmayıb
- onlar əldə olunan qədər qazanılıb və əks olunub
- qazanılıb, qəbul olunub və uçotda əks olunub

62 Gələcək dövr üzrə gəlir yaratmayan səbəblər hansılardır?

- bütün cavablar düzgündür
- əvvəlcədən ödənilən icarə haqqı
- Abunəçinin satışı
- kreditlə göstərilən xidmətlər
- ədəbiyyata iki illik yazılışın satışı

63 Dövrilik fərziyyəsinə uyğun olaraq:

- əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər və müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər.
- müəssisənin təsərrüfat fəaliyyəti müəyyən zaman dövrlərinə bölünə bilər
- əgər əməliyyat birdən artıq vaxt dövrünə əhatə edirsə, hesablaşmalar aparılmamalıdır
- əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər
- müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyəti dayandırdığı zaman düzəliş edilə bilər

64 Aktivlər və xərclər hesablarının müxabirləşməsi nə ilə əlaqədar yaranır?

- Heç vaxt yaranmır
- gələcək dövrün xərclər hesabları üzrə korektəedici yazılışlar ilə
- gəlirlərin uçotu ilə
- öhdəliklərin uçotu ilə
- Hesablanmış xərclər hesabları üzrə korektəedici yazılışlar ilə

65 30 noyabrda geyim mağasında 1000 manatlıq mal satılıb, 05 dekabrda müştəriyə hesab göndərilir. 10 dekabrda mağaza müştəridən çek alır. Hansı tarixə 1000 manatlıq gəlir əldə olunmuş hesab olunur?

- 30 dekabr
- 30 noyabr
- 10 dekabr
- 05 dekabr
- 30 ekabr

66 Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır?

- Xüsusi kapital və öhdəliklər
- gəlirlər və xərclər
- Aktivlər və öhdəliklər
- müəssisənin müştəriləri
- Müəssisənin kreditörleri

67 Müəssisə ofis binasının alınmasına 500 min manat xərcləyir. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- Məhz 500 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində
- binanın faydalı istifadə müddətində
- binanın istifadə olunmasının ilk ilində
- məhz 500 min manat xərclənən zaman
- 500n manat məbləğində gəlir əldə olunandan sonra

68 Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur?

- Maliyyə hesabatının tərtib olunması tarixinə
- xidmətin göstərilməsi tarixinə
- ilin sonunda
- ayın axırında
- Pul vəsaitlərinin əldə olunması tarixinə

69 Hesabların korrektesi nə üçün edilir?

- hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildəndə

- bir çox əməliyyat bir və ya daha artıq vaxt dövrünü əhatə edir
- təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün
- hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə
- rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə

70 Hesbalanmış xərclər o xərclərdir ki:

- Ödənilib, lakin hələ uçotda əks olunmayıb
- tanınıb lakin hələ ödənilməyib
- onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub
- onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub
- Tanınıb, ödənilib və uçotda əks olunub

71 Mənfəət və zərərlər haqqında hesabatda nə əks olunur?

- hesabat dövrünə xərclər, dividendlər və xüsusi kapitalın vəziyyəti
- müəyyən dövr ərzindəki gəlirlər və xərclər
- müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər
- müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər
- hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti

72 MMUS-a uyğun olaraq öhdəliklərin ödənilməsi aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

- Düzgün cavab yoxdur
- onun tanınmasından sonrakı 12 ay
- cari hesabat ilində
- bir il
- hesabat tarixindən sonrakı 12 ay

73 Maliyyə uçotunda və hesabatda elementlər hansı adırıcılıqla tanınır?

- Düzgün cavab yoxdur
- uçot və hesabatın elementləri aşkarlandığında, elementlərin tanınma meyarlarına uyğunluğu, elementlərin maliyyə uçotunda və hesabatda tanınması
- Elementlərin tanınma meyarlarına uyğunluğu
- Uçot və hesabatın elementləri aşkarlandığında
- Elementlərin maliyyə uçotunda və hesabatında tanınması

74 Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir?

- $A=K+Ö+G-R$
- $A=K+Ö$
- $K=A+Ö-R$
- $A=K+Ö+G$
- $O=A-K+G-R$

75 Kommersiya təşkilatları üçün MMUS-un konseptual əsasları nəyi izah edir?

- kapitalın mahiyyəti və onun saxlanması konsepsiyası
- bütün cavablar düzgündür
- maliyyə uçotu və hesabatın elementlərini
- maliyyə uçotu və hesabatın məqsədini
- maliyyə uçotu və hesabatın elementlərinin tanınması meyarlarını

76 Hansı elementlər kommersiya təşkilatlarının maliyyə vəziyyətini xarakterizə edir?

- aktivlər, kapital və gəlirlər
- aktivlər, öhdəliklər və kapital
- gəlirlər, öhdəliklər və kapital

- gəlirlər, xərclər və kapital
- aktivlər, öhdəliklər və gəlirlər

77 Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır?

- gəlirlər və xərclər müqayisə olunduqdan sonra
- düzgün cavab yoxdur
- xərclər tanındıqdan sonra
- pul vəsaitləri daxil olduqdan sonra
- mənfəət alındıqdan sonra

78 Aktiv nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- aktivlərin dəyərini dəqiq ölçmək olur
- bütün cavablar düzgündür
- müəssisə tərəfindən nəzarət olunur
- ötən hadisələrin nəticəsində meydana çıxır
- kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir

79 Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür?

- Bütün yuxarıda qeyd olunanlar
- gələcək iqtisadi fayda
- Fəaliyyət zamanı istifadə olunan qiymətlilər
- müəssisənin cari öhdəlikləri
- Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar

80 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki:

- Düzgün cavab yoxdur
- fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq
- başqa müəssisə tərəfindən satın alınacaq
- yaxın gələcəkdə ləğv olunacaq
- dinamik inkişaf edən müəssisədir

81 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipinə hər hansı bir zaman tətbiq olunmur?

- düzgün cavab yoxdur
- müəssisənin ləğv oluması gözləniləndə
- ədalətli dəyər maye dəyərini üstələyəndə
- müəssisə öz fəaliyyətini yeni başlayanda
- satış xalis dəyərini hesablamaq mümkün olmayanda

82 İnformasiyanın münasibliyi dedikdə başa düşülür:

- Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşsın
- İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun
- əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsu.
- auditor yoxlamasından keçmiş olsun
- Obyektiv xarakter daşsın

83 İnformasiya nə zaman münasib hesab olunur?

- Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda
- keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman
- Xarici istifadəçilərə təqdim olunmadıqda
- aşağı qiymətə əldə olunan zaman
- Müxtəlif firmalar tərəfindən istifadə olunanda

## 84 Gəlir nə deməkdir?

- Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə okunan xidmətlərin dəyəri
- təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı
- Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri
- müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri
- Cari və ya gözlənilən pul ödəmələri

## 85 Aşağıdakılardan hansı balans bərabərliyidir?

- Bütün yuxarıda qeyd olunan bərabərliklər
- aktivlər = öhdəliklər + xüsusi kapital
- aktivlər – öhdəliklər = xüsusi kapital
- aktivlər = kapital
- Aktivlər = gəlirlər - xərclər

## 86 Əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki:

- Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.
- əvvəlki hesablamları təsdiq və ya düzəliş edir
- bir il üçün hazırlanıb
- xarici auditor tərəfindən təsdiq olunub
- Neytraldır

## 87 Əgər bütün öhdəliklər 6000 manat dəyərində artırsa, bu o deməkdir ki:

- Aktivlər 6000 manat azalıb və xüsusi kapital 6000 manat məbləğində artıb.
- aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb
- xüsusi kapital 6000 manat məbləğində artıb
- aktivlər 6000 manat azalıb
- Aktivlər 3000 manat artıb və xüsusi kapital 3000 manat məbləğində artıb

## 88 Balansda nələr əks olunur?

- Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital
- aktivlər, öhdəliklər və kapital
- xərclər, dividendlər və kapital
- gəlirlər, öhdəliklər və kapital
- gəlirlər, xərclər və dividendlər

## 89 Müəssisənin öhdəliklərinə nələr aid deyil?

- Bütçə və vergi orqanları qarşısında olan borclar
- pul vəsaitlərinin ekvivalentləri
- kreditör borcları
- ödəniş üçün olan veksellər
- əməyin ödənişi üzrə borclar

## 90 Müəssisənin öhdəlikləri dedikdə kimin qarşısında olan borc başa düşülür:

- Alıcılar
- kreditörlər
- xeyriyyə müəssisələri
- debitorlar
- Anderrayterlər

## 91 İnformasiyalarda aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli səhvə yol verilməməlidir:

- Proqnoz verə bilmək

- Ardıcılıq
- müqayisəlilik
- Konsevativlik
- etibarlıq

92 Xüsusi kapitalın daha dəqiq təsvirini seçin:

- Gəlirlər-xərcər
- aktivlər = öhdəliklər
- öhdəliklər + aktivlər
- aktivlər = kapital
- xüsusi kapital + aktivlər

93 Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır:

- Yüksək likvidlik
- gələcək iqtisadi fayda
- yüksək dəyəri
- Uzun dövr ərzində xidmət müddəti
- maddi-əşya forması

94 Aşağıdakılardan hansılar maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil?

- Düzgün cavab yoxdur
- konservativlik
- etibarlılıq
- münasiblik
- Müqayisəlik

95 Məsrəflərin uçotunun birdairəli sistemi həyata keçirilə bilər:

- Düzgün cavab yoxdur
- idarəetmə uçotu üzrə xüsusi hesablardan istifadə etməklə və ya etməməklə
- idarəetmə uçotu üzrə xüsusi hesablardan istifadə etməməklə
- idarəetmə uçotu üzrə xüsusi hesablardan istifadə etməklə
- məsrəflərin uçotunun birdəfəlik sistemi mövcud deyil

96 Məsrəflərin uçotunun ikidairəli sistemini hansı müəssisələrdə aparmaq daha məqsədəuyğundur:

- İstənilən müəssisədə
- iri müəssisələrdə
- orta müəssisələrdə
- kiçik müəssisələrdə
- Birgə müəssisələrdə

97 İdarəetmə uçotunun mühasibatlığı tərkibinə aşağıdakı qruplar (bölmə, sektor və s.) mövcud ola bilər:

- Heç bir cavab doğru deyil
- material, planlaşdırma və analitik, əmək məsrəfləri və onun ödənilməsinin uçotu, istehsalat – kalkulyasiya və məhsul satışının uçotu
- əmək məsrəfləri və onu ödənilməsinin uçotu
- material, planlaşdırma və analitik
- istehsalat-kalkulyasiya və məhsul satışının uçotu

98 İdarəetmə uçotunun mühasibat işçilərinin əməyinin təşkili planında nələr öz əksini tapır:

- Doğru cavab yoxdur
- elektron hesablama maşınlarından, alət və qurğulardan istifadə, uçotun təşkilatı formalarından istifadə, ixtisasartırma tədbirləri və uçot işlərinin qrafiki, uçotun təşkilatı formalarından istifadə
- ixtisasartırma tədbirləri və uçot işlərinin qrafiki

- elektron hesablama maşınlarından, alət və qurğulardan istifadə, uçotu təşkilatı formalarından istifadə
- uçotun təşkilatı formalarından istifadə

99 İdarəetmə uçotunun təşkilinin hesabat planında nələr öz əksini tapır?

- Doğru cavab yoxdur
- hesabat formalarının siyahısı, hesabatın təqdim edilmə forması, hesabatın tərtibi dövrü və təqdim edilmə müddəti və onun tərtibi üçün məsul şəxslər
- hesabatın təqdim edilmə forması, onun tərtibi üçün məsul şəxslər
- hesabat formalarının siyahısı, hesabatın tərtibi dövrü və təqdim edilmə müddəti
- hesabatın tərtibi dövrü və təqdim edilmə müddəti

100 İdarəetmə uçotunun təşkili planı hansı tərkib elementlərə malikdir:

- Heç biri doğru deyil
- yuxarıda qeyd edilənlər
- hesablar planı və hesabların müxbirləşməsi, hesabat planı
- sənədləşmə və sənəd dövriyyəsi planı
- uçotun texiki rəsmiləşdirilməsinə mühasibat işçilərinin əməyinin təşkili

101 İdarəetmə uçotu sistemindən aşağıdakı proseslərdə istifadə edilir:

- Heç biri doğru deyil
- planlaşma, uçot, təhlil və tənzimləmədə
- uçot və təhlildə
- planlaşma və tənzimləmədə
- Tənzimləmə və təhlildə

102 İdarəetmə uçotu aşağıdakı idarəetmə qərarları hazırlamaq üçün informasiya bazaları hazırlayır:

- Heç biri doğru deyil
- operativ, taktiki və strateji
- taktiki və strateji
- operativ və taktiki
- bütün cavablar doğrudur

103 İdarəetmə uçotu özündə nəyi əks etdirir:

- müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması və qeydiyyatı sistemini;
- Müəssisənin ayrı-ayrı bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanılması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini;
- müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini;
- Müəssisənin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini;
- Heç biri doğru deyil

104 İdarəetmə uçotu idarəetmə qərarlarının qəbul edilməsində hansı informasiya bazasını hazırlayır?

- İcmal, yığma və birdəfəlik
- operativ, faktiki və strateji
- Strateji, icmal və yığım
- Faktiki, statistik və uçot məlumatları
- Statistik, natural və uçot məlumatları

105 İdarəetmə uçotu idarəetmə qərarlarının qəbul edilməsi üçün rəhbərliyə lazım olan hansı informasiyaların formalaşdırılması prosesidir?

- gündəlik, icmal və maliyyə
- operativ, analitik və maliyyə

- sintetik, statistik və operativ
- keçmiş, aylıq və birdəfəlik
- analitik, sintetik və aylıq

106 Müəssisədə mühasib – analitikin funksional vəzifəsinə aşağıdakılardan hansılar daxildir:

- Maliyyə hesabatlarının təhlili, vergi məsələləri üzrə məsləhətlərin verilməsi
- məsuliyyət mərkəzləri üzrə fəaliyyətin planlaşdırma, nəzarət və tənzimlənməsi məsələləri üzrə idarəetmə məsləhətlərinin verilməsi
- Vergi məsələləri üzrə məsləhətlərin verilməsi
- maliyyə hesabatlarının təhlili
- Yuxarıda qeyd edilənlərin hamısı

107 Muhasib – analitikin yerinə yetirdiyi funksiyalar aşağıdakılardır:

- Hesabatların hazırlanmasında iştirak etmək
- müəssisənin qısamüddətli və perspektiv istehsal proqramları üzrə planlarının hazırlanmasında iştirak etmək işin yekunlarının müəyyənləşdirmək
- Müəssisənin təsərrüfat fəaliyyətini idarə etmək
- təsərrüfat fəaliyyəti faktlarının qeyda almaq
- Baş verən əməliyyatların qanuniliyinə nəzarət etmək

108 Vaxta münasibətinə görə idarəetmə uçotunda aşağıdakılardan hansı informasiya formalaşır:

- Yalnız gələcək hadisələr haqda informasiya
- baş vermiş faktlar və gələcək hadisələr haqda məlumatlar
- mühasibat hesabları üzrə gündəlik baş vermiş
- hesabat dövründə baş verən təsərrüfat əməliyyatları haqda informasiya
- aralıq hesabat dövrləri üzrə informasiyanın ümumiləşdirilməsi

109 İdarəetmə uçotu informasiyaları nələrdən ibarətdir?

- Qeyd edilənlərdən heç biri
- müəssisədə müxtəlif səviyyəli rəhbərlər üçün xüsusi hazırlanan uçot informasiyası
- Uçotun bütün növləri üzrə informasiya
- maliyyə uçotu ilə əldə edilən
- Xarici istifadəçilər üçün hazırlanmış informasiya

110 İdarəetmə uçotunun aparılmasının məqsədi nədir?

- İstehsal olunan ə satılmış məhsulun maya dəyərinin formalaşdırılması
- xarici istifadəçilər üçün mühasibat hesabatlarının tərtibi
- vergi bəyannamələrinin tərtibi
- Maliyyə nəticələrinin müəyyən edilməsi
- planlaşdırma, idarəetmə və nəzarət məqsədi ilə informasiyaların toplanması və işlənilməsi;

111 Beynəlxalq təcrübədə idarəetmə uçotu sistemi neçə təməl üzrə təsnifləşdirilir?

- 5.0
- 2.0
- 3.0
- 1.0
- 4.0

112 İdarəetmə uçotu deiddə nə başa düşülür?

- Məhsul buraxılışı və onun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- istehsal məsrəfləri haqqında sistemləşdirilmiş informasiyaların qeydə alınması, toplanması və işlənilir
- götürülmüş işlər və göstərilmiş xidmətlər haqqında sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- məhsul buraxılışı haqqında informasiyaların əldə edilməsini

- hazır məhsulun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini

113 İdarəetmə uçotunun mühasibat uçotunun vahid sistemindən ayrılması aşağıdakılarla şərtlənir:

- Maliyyə orqanlarının tələbi ilə  
 idarəetmə uçotunun məqsədi və vəzifələri ilə  
 vergi orqanlarının tələbləri ilə  
 mühasibat uçotu üzrə qanunvericiliyin tələbləri ilə  
 Maliyyə uçotunun aparılma xüsusiyyəti ilə

114 Müəssisədə idarəetmə uçotunu kim aparır?

- İqtisadçı  
 mühasib – analitik  
 direktor  
 mühasib  
 menecerlər

115 İdarəetmə uçotunun təşkili planı aşağıdakı hissələr malikdir?

- uçotunun texniki rəsmiləşdirilməsi və hesabat planı  
 qeyd edilənlərin hamısı  
 hesablar planı və onun müxbirələşməsi  
 sənədləşmə və sənəd dövriyyəsi  
 hesabat planı və mühasibat işçilərinin əməyinin təşkili

116 Məsrəflərin uçotunun birdairəli sistemindən istifadə olunur:

- Heç birində  
 idarəetmə və maliyyə uçotunda  
 ancaq maliyyə uçotunda  
 ancaq idarəetmə uçotunda  
 Maliyyə və vergi uçotunda

117 Mühasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir?

- Operativ uçot  
 istehsalat uçotu  
 vergi uçotu  
 mühasibat – maliyyə uçotu  
 Statistik uçotu

118 İdarəetmə uçotunun əsas məqsədi informasiyanın təqdim edilməsindən ibarətdir:

- A və b cavabları doğrudur.  
 daxili istifadəçilərə  
 İcra hakimiyyətin orqanlarına  
 Xarici istifadəçilərə  
 İctimaiyyətə

119 İdarəetmə uçotunun təşkilinin sənədləşmə planında nələr öz əksini tapır:

- heç biri doğru deyil  
 uçot üçün tələb olunan sənədlər və onlara olan tələbat  
 uçotun texniki rəsmiləşdirilməsi qaydası  
 uçot üçün tələb olunan sənədlərin doldurulma qaydası və cavabdeh şəxslər  
 yuxarıda qeyd edilənlər

120 İdarəetmə qərarları hansı informasiyaya əsaslanır?

- uçot və analitik
- qeyd edilənlərin hamısı
- plan və normativ
- plan və uçot
- texnoloji və uçot

121 İdarəetmə uçotu ilk dəfə harada yaranmışdır?

- Kanadada
- ABŞ-da
- Rusiyada
- Almaniyada,
- Yaponiyada

122 Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür?

- operativ və büdcə
- maliyyə və idarəetmə
- maliyyə və statistika uçotu
- idarəetmə və büdcə uçotu
- operativ və statistik uçot

123 İdarəetmə uçotunun elementləri mühasibat uçotuna hansı normativ sənədlər əsasında daxil edilmişdir?

- MMUS
- "Mühasibat uçotu" haqqında AR Qanunu
- Uçot siyasəti
- AR Mülki məəcəlləsi
- AR Vergi məəcəlləsi

124 İdarəetmə uçotu məqsədi ilə müəssisənin uçot siyasətini kim formalaşdırır:

- baş mühasib
- müəssisənin rəhbəri
- qeyd edilənlərdən heç biri
- idarəetmə uçotu xidmətinin rəhbəri
- baş iqtisadçı

125 İdarəetmə uçotu sistemində istifadəçilər üçün formalaşan informasiyalar:

- açıqdır və dərc edilir
- açıqdır
- ictimai-dərc olunur
- kommərsiya sirri hesab edilir
- kommərsiya sirri hesab edilmir

126 İnformasiyanın verilmə tezliyi aşağıdakılardan hansıdır?

- rüblük
- həftəlik
- illik
- aylıq
- müxtəlif səviyyəli müəssisə rəhbərliyini sorğusuna əsasən

127 İdarəetmə uçotu sistemində informasiyanın hansı növləri vardır?

- heç bir cavab doğru deyil
- uçot və plan
- uçot-normativ

- plan, uçot və normativ sorğu  
 plan və normativ

128 İdarəetmə uçotu informasiyasından istifadə edənlərə aiddir?

- heç bir cavab doğru deyil  
 müəssisənin rəhbəri  
 mühasibat işçiləri və mütəxəssislər  
 yuxarıda qeyd edilənlərin hamısı  
 strukturu bölmə və şöbələrin hamısı

129 Aşağıdakılardan hansı idarəetmə uçotunun tərkib hissəslərindəndir?

- müəssisənin maliyyə vəziyyətinin idarə edilməsi  
 operativ uçot  
 vergi və izahat uçot  
 istehsalat uçotu  
 texniki uçot

130 İdarəetmə uçotunda informasiyanın təqdim olunma forması hansıdır:

- həm natural, həm də dəyər ifadəsində ifadədə  
 maliyyə hesabatları dəyər ifadəsində  
 əmək ölçüsü ilə  
 pul vahidində  
 baş kitabdan hesabların qalıqları üzrə

131 İdarəetmə hesabatlarının təqdim olunma müddəti:

- 10 ündən bir  
 illik-hesabat dövründən sonrakı 90 gün müddətində  
 rüblük – rüb başa çatdıqdan sonra 30 gün müddətində  
 müəssisənin idarəetmə heyəti tərəfindən müəyyən edilir  
 aylıq-hesabat dövründən sonrakı ayın 20-nə kimi

132 İcbari qaydalarla aparılma daha çox uçotun hansı növünə aiddir?

- operativ istehsalat və statistik uçotda  
 statistik uçotda  
 idarəetmə uçotunda  
 operativ istehsalat uçotunda  
 maliyyə uçotunda

133 İdarəetmə uçotu aşağıdakılardan hansının altsistemini təşkil edir?

- təsərrüfat uçotunun  
 statistik uçotunun  
 maliyyə uçotunun  
 mühasibat uçotunun  
 vergi uçotunun

134 İdarəetmənin uçotu nədir?

- vergi uçotunun tərkib hissəsidir  
 maliyyə uçotunun tərkib hissəsidir  
 təsərrüfat uçotunun tərkib hissəsidir  
 müəssisənin idarəetmə sisteminin tərkib hissəsidir  
 heç bir cavab doğru deyil

135 Məsrəflərin normativlərinin hesablanması üçün neçə variantı mövcuddur?

- 5.0
- 6.0
- 4.0
- 2.0
- 3.0

136 Kalkulyasiya prosesində idarəetmə xərcləri mütənasib olaraq bölüşdürülür:

- məhsul növləri üzrə əsas xərclərə əsasən
- əsas istehsalat fəhlələrin əmək haqqında əsasən
- ayrı-ayrı fəaliyyətlərdən daxil olan gəlir üzrə
- uçot siyasətində müəyyən olunmuş bazaya əsasən
- məhsul növləri üzrə əldə edilən gəlir üzrə

137 Məhsulun istehsalı ilə bağlı məsrəflərin ümumiləşdirilməsi üçün aşağıdakı hesab nəzərdə tutulmuşdur:

- 205 № li hesab
- 204li hesab
- 201 № li hesab
- 203 № li hesab
- 202 № li hesab

138 İstehsalat uçotu sisteminin əsas bölmələri hansılardır?

- Məsrəflərinin uçotu və onlara nəzarət
- istehsal məsrəflərinin planlaşdırılması, uçotu və onlara nəzarət
- buraxılan məhsulun maya dəyərini formalaşması
- növləri, baş vermə yreləri və daşıyıcılar üzrə məsrəflərin uçotu
- məsrəflərin sənədləşdirilməsi, uçotu və ümumiləşdirilməsi

139 Faktiki məhsul buraxılışı üzrə normativ məsrəflərlə faktiki əmək məsrəflər arasındakı fərq hansı icmal kənarlaşması əks etdirir:

- Qaimə xərcləri üzrə
- Material üzrə
- sadalananların hamısı üzrə
- əsas xərclər üzrə
- əmək üzrə

140 Plandankənar normaların dəyişdirilməsi aşağıdakılarla əlaqədar baş verə bilər:

- təftiş zaman normaların istehsalın cari təşkilatı və texnoloji səviyyəsinə uyğun olmaması müəyyən edilən zaman
- təşkilatı – texniki tədbirlərin keçirilməsi
- Heç biri doğru deyil
- Uçot siyasətinə əsasən
- tələb olunan materialların olmaması

141 Bölüşdürmə metodu aşağıdakıları nəzərdə tutur:

- Kompleks istehsalatda məsrəflərin cəmindən əlavə məhsulların istehlak dəyərini çıxmaqla
- Kompleks istehsalatda məsrəflərin hamısının əsas məhsula aid edilməsi
- Heç biri
- Kompleks istehsalat məsrəflərini əsas və əlavə məhsul arasında bərabər bölməklə
- kompleks istehsalat məsrəflərinin alınmış hər bir məhsulun dəyərini bütün məhsulların dəyərindəki payına mütənasib olaraq bölüşdürülməsi

142 Məhsulların əsas və əlavə (yanışı) məhsula bölünməsi məhsulun maya dəyərinin kalkulyasiyasının hansı metodu zamanı istifadə olunur:

- Bütün qeyd edilən
- bölücdürmə metodu
- Sifariş metodu
- istisna metodu
- Mərhələ metodu

143 Əlavə edilmiş məsrəflər bunlardan hansıdır?

- Bütün ümumistehsalat və ümumtəsərrüfat xərclərinin məbləği
- Müstəqim material və qeyri-müstəqim material məsrəflərinin məbləği
- Bütün istehsal məsrəfləri
- müstəqim əmək haqqı məsrəfləri və ümumistehsalat xərclərinin
- Bütün dövrü məsrəfləri

144 Əsas istehsalat sexində zay məhsulun aşkar edilən zaman aşağıdakı mühasibat yazılışı verilir:

- Dt 533 – Kt 521
- Dt 201 – Kt 202
- Dt 204 – Kt 202
- Dt 202 – Kt 533
- Dt 22 – Kt 202

145 İstehsal məsrəflərinin idarəetmə uçotu hansı qarşılıqlı elementləri özündə birləşdirir:

- Heç bir cavab doğru deyil
- istehsala məsrəflərin uçotu və hazır məhsulun buraxılışı
- hazır məhsulun buraxılışı və məhsulun maya dəyərinin kalkulyasiya edilməsi
- istehsala məsrəflərin uçotu, hazır məhsulun buraxılışı və məhsulun maya dəyərinin kalkulyasiya edilməsi
- Hazır məhsulun buraxılışı və satışını

146 Faktiki məhsul burxılışı üzrə normativ məsrəflərlə faktiki əmək məsrəflər arasındakı fərq hansı icmal kənarlaşmanı əks etdirir?

- sadlananların hamısı üzrə
- Material üzrə
- Qaimə xərcləri üzrə
- əmək üzrə
- əsas xərclər üzrə

147 Norma – saat üzrə məhsul burxılışı nədir?

- Faktiki buraxılan məhsul
- müxtəlif məmulatların istehsalının nəticələrini hesablayan zaman ümumi məxrəc kimi çıxış edən məhsul buraxılışı
- faktiki işlənmiş vaxt
- planlaşdırılmış vaxt
- sərf oluna biləcək vaxt

148 Müəssisənin məhsul istehsalı ilə bağlı olan birbaşa xərcləri hansı hesabda əks olunur:

- 204.0
- 201.0
- 206.0
- 205.0
- 202.0

149 Ayın sonunda faktiki ümumistehsalat xərclərin müəyyənləşdirilib və onu silmək lazımdır. Bu əməliyyat mühasibat aşağıdakı yazılışla əks etdirilir?

- Dt 203 – Kt 721
- Dt 202 – Kt 721
- Dt 701 – Kt 202
- Dt 204 – Kt 531
- Dt 601 – Kt721

150 Uçotun yarımfabrikat variantının üstünlüyü nədir?

- Bütün cavablar doğrudur
- hər bir mərhələdən sonra alınan yarımfabrikatın maya dəyəri haqda informasiyanın formalaşdırılması
- lazın mühasibat informasiyasının əldə edilməsinin ucuzluğu və operativliyi
- mühasibat uçotunun aparmasını sadəliyi
- Mühasibat uçotunun aparmasını sadəliyi, lazımı mühasibat informasiyasının əldə edilməsinin ucuzluğu və operativliyi

151 Maya dəyərinin kalkulyasiyasının mərhələ metodunda müəssisə “Bitməmiş istehsalat” hesabı daxilində neçə analitik hesabdən istifadə edə bilər?

- Bütün hallarda 5 hesab
- fəaliyyət göstərilən sexlərin və ya istehsal mərhələlərinin sayı qədər
- yalnız bir hesab
- burxayılan məhsulun həcmindən asılıdır
- Bütün hallarda 3 hesab

152 Sifariş metodu ilə maya dəyərinin hesablanması zamanı ümumistehsalat xərcləri silinən zaman:

- 711 №li “Kommersiya xərcləri” hesabı kreditləşdirilir
- 202 №li “İstehsal məsrəfləri” hesabı kreditləşdirilir
- 204 №li “Hazır məhsul” hesabı debetləşdirilir
- 201 №li “İstehsal ehtiyatları” hesabı debetləşdirilir
- 721i “İnzibati xərclər” hesabı debetləşdirilir

153 Məsrəflərin uçotu və maya dəyərinin kalkulyasiyasının sifariş metodu zamanı sifarişin tam yerinə yetirilməsinə qədər ona aid edilən bütün xərclər belə hesab edilir:

- zay məhsul
- bitməmiş istehsalat
- hazır məhsul
- yarımfabrikat
- əmtəəlik məhsul

154 Şərti daimi məsrəflər aşağıdakı kimi ifadə edilə bilər?

- Heç biri doğru deyil
- $Y=a$
- $Y=a+bx$
- $Y=bx$
- $Y=a-bx$

155 Maya dəyərinin struktunda hansı xərcin xüsusi çəkisi yüksək olan istehsalat əmək tutumlu hesab olunur?

- Nəqliyyat xərcləri
- əmək haqqı
- material
- amortizasiya
- Bütün növ enerji xərcləri

156 Sənayedə məhsulun maya dəyərinin kalkulyasiyasının 3 əsas metodu bunlardan hansılardır?

- Heç bir cavab doğru deyil
- normativ, mərhələ və satış
- mərhələ, sifariş və sadə
- normativ, mərhələ və sadə
- Normativ, sifariş və sadə

157 İstehsal məsrəflərinin idarəetmə uçotu neçə qarşılıqlı elementi özündə birləşdirir:

- 6.0
- 3.0
- 4.0
- 2.0
- 5.0

158 Dövrü xərcləri özündə aşağıdakılardan birləşdirir:

- İdarəetmə xərcləri
- kommersiya və idarəetmə xərcləri
- Ümumsex xərcləri
- Hesabat dövründə mühasibat hesablarında haqqında toplanmış informasiya istehsalat məsrəfləri
- Nəqliyyat xərcləri

159 “Ehtiyatutumlu” məsrəflərə aid edilir:

- Heç biri
- məhsula çəkilən məsrəflər
- Gələcək dövrlərin xərcləri
- Dövrü məsrəflər
- Satışla əlaqədar məsrəflər

160 Təxirə slənməmiş xərclərə hansı xərclər aiddir:

- Heç biri
- gələcək dövrlərin xərcləri
- Reklam xərcləri
- qarşıdakı xərclər və ödəmələri üzrə ehtiyatlar
- Nəqliyyat xərcləri

161 Hansı məsrəflər dəyişən məsrəflərə aid deyil:

- Xammal
- amortizasiya
- Enerji
- əmək haqqı
- Tara

162 Deqresiv xərclər dedikdə nə başa düşülür?

- Bunlardan heç biri
- İstehsal həcmindən artımından geri qalan xərclərdir
- İstehsal həcmindən artımla artan xərclərdir
- İstehsal həcmindən mütənasib dəyişən xərclərdir
- Alternativ qərarın çıxarılmasına əhəmiyyətli dərəcədə təsir göstərməyən xərclərdir

163 Mütənasib xərclər dedikdə nə başa düşülür?

- İstehsal həcmindən artımını qabaqlayan xərclərdir

- İstehsal həcminin artdıqca aşağı düşən xərclərdir
- İstehsal həminə uyğun olaraq dəyişən xərclər
- İstehsal həcminin artımından geri qalan xərclərdir
- İstehsal həcminin atdıqca sürətlə artan xərclərdir

164 Maya dəyərində daxil edilmə üsulu və əldə olunan mənfəətin müəyyənləşdirilməsi üçün məsrəflər aşağıdakı kimi təsnifləşdirilir:

- əsas və üstəlik
- ilkin və keçmiş
- Planlaşdırılan və planlaşdırılmayan
- Daimi və dəyişən
- Tənzimlənən və tənzimlənməyən

165 Rəhbərlik iqtisadi elementlər üzrə məsrəflər haqqında informasiyanı nəyə münasibətdə əldə edilir:

- Xərc daşıyıcıları üzrə hansı növ resurslar istehlak olunmuşdur
- təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı hansı növ resurslardan istifadə olunmuşdur
- Məhsulun istehsalına hansı növ resurslar istifadə olunmuşdur
- məsrəfləri hansı baş vermə yerləri üzrə resurslar istifadə olunmuşdur
- Məsuliyyət mərkəzləri üzrə hansı növ resurslar istehlak olunmuşdur

166 İstehsal məsrəfləri növlər üzrə aşağıdakı qruplarda birləşir?

- əsas və üstəlik
- iqtisadi həmcins elementləri və kalkulyasiya maddələri üzrə
- İstehsal və istehsaldankənar
- birbaşa və dolayı
- Birelementi və kompleks

167 Ümumistehsalat xərclərinə bunlardan hansı aiddir:

- Kommersiya xərcləri
- avadanlıqların saxlanması və istismarı üzrə xərclər
- Ümumtəsərrüfat xərcləri
- Ümumsex idarəetmə xərcləri
- İşçi qüvvəsinin mütəşəkkil toplanması xərcləri

168 Müxtəlif (bir neçə adda) növ məmullatların hazırlanması və ya məmullatın hazırlanmasının müxtəlif mərhələləri ilə bağlı olan xərclər belə adlanır:

- köməkçi
- qeyri-müstəqim (dolayı)
- Üstəlik (qaimə)
- müstəqim
- əsas

169 Məsrəflərin uçotu obyektinə nədir?

- Heç biri
- məsrəflərin aid edildiyi fəaliyyəti növü, məhsul və istehsalat bölməsi
- İstehsalat edilən məhsul
- Məsrəflərin aid edildiyi fəaliyyət növü
- Məsrəflərin aid edildiyi istehsalat bölməsi

170 Bazar şəraitində maya dəyəri:

- Heç biri
- yuxarıda qeyd edilənlərin hamısı

- müəssisənin iqtisadi vəziyyətini və rəqabət qabiliyyətin xarakterinə etməli
- öz funksiyasını qiymətin elementi və müəssisənin idarəedilməsi aləti kimi həyata keçirir
- qiymətin aşağı həddində durmalar

171 İstehsalat uçotunun vəzifələri aşağıdakılardır:

- Mənfəətin müəyyən edilməsi
- qiymətdəyişmə üçün bazarın təyin edilməsi, balans maddələrinin dəyər qiymətləndirilməsinin hesablanması
- istehsalat resurslarının xərclənməsinə nəzarət
- xərc və gəlirlərin planlaşdırılması və tənzimlənməsi
- Məhsulun maya dəyərinin kalkulyasiyası

172 İstehsal məsrəflərinin uçotunun mahiyyəti nədir?

- Heç bir cavab düz deyil
- müəssisədə baş verənlər təchizat, istehsalat və satış proseslərində hazır məhsulun formalaşan maya dəyərinin miqdarda ölçülməsi, qeydiyyatı, qruplaşdırma və təhlilinə yönəldilmiş fəaliyyətin məcmusu
- Məhsul istehsalına çəkilən məsrəflərin qruplaşdırılmasıdır
- Xərclərin idarə edilməsidir
- Xərclərin idarə edilməsidir və məhsul istehsalına çəkilən məsrəflərin qruplaşdırılmasıdır

173 Çoxməqsədli uçot sistemində neçə uçot obyektinə nəzərdə tutulur?

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

174 Məsrəflərə nəzarətin hansı metodları var?

- cavablardan heç biri doğru deyil
- nəzarətin büdcə (smeta) metodu və məsrəflərin normativ uçotu
- qoşa hesablar vasitəsi ilə nəzarət və büdcə metodu
- əvvəlcədən və sonradan nəzarət metodu
- əvvəlcədən və sonradan nəzarət metodu, qoşa hesablar vasitəsi ilə nəzarət və büdcə metodu

175 Məsrəflərə nəzarətin neçə metodu var?

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

176 İstehlakçılara göndərilən məhsulların bükülməsi üzrə xərclər aid edilir?

- İdarəetmə xərclərinə
- dəyişən qeyri-istehsal xərclərinə
- sabit (daimi) istehsal xərclərinə
- dəyişən istehsal xərclərinə
- Sabit qeyri-istehsal xərclərinə

177 İstehsalın hazırlanması və onun mənilməsinə üzrə xərclər nədir?

- Sair xərc
- xərc maddəsi
- Müstəqim xərc
- Xərc elementi

- Satışla bağlı xərc

178 Məhsul istehsalın həcmının artması ilə əlaqədar nisbi daimi (sabit) xərclərinin həcmi necə dəyişir?

- Azalır, sonra isə artır  
 azalır  
 Dəyişmir  
 artır  
 Artır, sonra isə azalır

179 Hansı məsrəflər sadə məsrəflərə aid edilir?

- Material və əmək haqqı  
 sex xərcləri  
 Materiallar  
 əmək haqqı  
 Amortizasiya

180 Reqressiv xərclər dedikdə nə başa düşülür?

- istehsal həcmının artımından geri qalan xərclər  
 istehsalın həcmi artdıqca aşağı düşən xərclərdir  
 məhsulun maya dəyərinə daxil edilən birbaşa xərclər  
 istehsalın həcmi artdıqca sürətlə artan xərclərdir  
 məhsulun maya dəyərinə daxil edilən dolay xərclər

181 Progressiv xərclər dedikdə nə başa düşülür?

- İstehsalın həcmi artdıqca aşağı düşən xərclərdir  
 istehsal həcminin artımından sürətlə artan xərclərdir  
 material resurslarının xidmətlərin müqavilə qiymətlərinə və əmək haqqı tarif stavkalarına yenidən baxılan zaman baş verən xərclərdir  
 istehsal həcminin artımından geri qalan xərclərdir  
 İstehsalın həcmi artdıqca ona uyğun sürətlə artan xərclərdir

182 İstehsalın həcminin dyəişməsindən asılı olmayan xərclər necə adlanır?

- dolay  
 dəyişən  
 istehsal  
 daimi (sabit)  
 birbaşa

183 Məsrəflər əsas və üstəlik məsrəflərə bölünür:

- Maya dəyərinə daxil edilmə üsuluna görə  
 məhsulun istehsalı üzrə texnoloji prosesindəki roluna görə  
 buraxılan məhsulun nomenklaturası üzrə  
 məsrəflərin baş vermə yerləri üzrə  
 məsrəflərin iqtisadi məzmununa görə

184 Məhsul istehsalı üzrə çəkilən müstəqim xərclər hansı hesabda uçota alınır?

- 206.0  
 202.0  
 203.0  
 201.0  
 205.0

185 Xərc (mənfəət və zərər haqqında hesabatda göstərilən) kimi tanınma metodu üzrə məsrəflər belə təsnifləşdirilir:

- Bielement və kompleks
- məhsul və dövrlər üzrə
- Daimi və dəyişən
- birbaşa və dolay
- Relevant və qeyri-relevant

186 Məhsul istehsalına çəkilən məsrəflər bunlardan hansıdır:

- Məhsulun satışı ilə əlaqədar xərclər
- məhsul istehsalı ilə bağlı müəssisənin istehsal fəaliyyəti ilə birbaşa əlaqədar olan məsrəflər
- Müəssisənin işgüzar fəallığı səviyyəsindən asılı olaraq dəyişən xərclər
- Baş vermə zamanı ilkin sənədlər əsasən kalkulyasiyaya obyektinə birbaşa aid edilə bilən məsrəflər
- Müəssisənin işgüzar fəallığı səviyyəsindən asılı olaraq azalan xərclər

187 Buraxılan məhsulun maya dəyərini hesablanması üçün xərclər belə qruplaşdırılır:

- Mənfəət mərkəzləri üzrə
- kalkulyasiya maddələr üzrə
- iqtisadi elementlər üzrə
- baş vermə yerləri üzrə
- məsuliyyət mərkəzləri üzrə

188 Məsrəflərin istehsal və qeyri istehsal (kommersiya) məsrəflərə bölünməsinin əsasını aşağıdakı əlaməti üzrə qruplaşdırma olunur.

- məsrəflərin baş vermə yerləri üzrə
- istehsal prosesində məqsədli təyinatına görə
- istehsalın həcminə mühasibətinə görə
- Maya dəyərinə daxil edilmə üsuluna görə
- məsrəflərin baş vermə sferasına görə

189 Maya dəyərinə daxil edilmə üsuluna görə məsrəflər neçə yerə bölünür:

- 5.0
- 2.0
- 4.0
- 3.0
- 6.0

190 Tərkibinə görə xərclər aşağıdakı kimi qruplaşdırılır:

- İstehsal və istehsaldankənar
- birelementi və kompleks
- daimi və dəyişən
- əsas və qaimə
- Birbaşa və dolay

191 İstehsalın təşkili, idarəedilməsi və ona xidmətə əlaqədar xərclər necə adlanır:

- birelementi
- üstəlik (qaimə)
- qeyri-müstəqim (dolay)
- müxtəqim (birbaşa)
- əsas

192 Məsrəflər müstəqim və qeyri-müstəqim məsrəflərə bölünür:

- Xərclərin xarakterinə görə
- məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə
- Məsrəflərin baş vermə yerinə görə
- Buraxılan məhsulun mürəkkəbliyinə görə
- Məsrəflərin xarakterinə görə

193 Üstəlik (qaimə) xərclərinə hansı xərclər aiddir:

- Gələcək dövrlərin xərcləri
- ümumistehsalat və ümumitəsərrüfat xərcləri
- İşçilərin əsas əmək haqqı
- birbaşa xərclər
- Zay məhsulun düzəldilməsinə çəkilən xərclər

194 Məsrəf elementlərinə aşağıdakılar aid edilir:

- Kommersiya və istehsal xərcləri
- qeyd edilənlərin hamısı
- əmək ödənişi xərcləri və sosial ehtiyaclara ayırmalar
- material məsrəfləri və sosial ehtiyaclara ayırmalar
- əsas formaların amortizasiyası (köhnəlməsi) və sair xərclər

195 Aşağıdakılardan hansı məsrəf daşıyıcısı kimi hesab edilə bilər:

- Müəssisənin filialı
- məhsul (iş, xidmət)
- Müəssisə
- sex
- İstehsal vahidi

196 Müxtəlif məqsədlər üçün maya dəyərinin aşağıdakı tipləri fərqləndirir?

- Heç biri
- yuxarıda qeyd edilənlərin hamısı
- hissəvi maya dəyəri
- tam istehsal maya dəyəri
- məsuliyyət mərkəzləri üzrə maya dəyəri

197 Maya dəyərinin formalaşması aşağıdakı prinsiplərə əsaslanır:

- Heç biri
- yuxarıda qeyd edilənlərin hamısı
- istehsal fəaliyyətini bərpa etmək üçün təkrar istehsal prosesində çəkilmiş məsrəflərin ödənilməsi
- təsərrüfat fəaliyyətinin sahələri üzrə (əsas, kapital qoyuluşu, qeyri-sənaye və s.) xərclərə dəqiq qoyulması
- həqiqi xərclərin tam uçotu

198 Məhsul istehsalının həcmnin azalması ilə əlaqədar daimi (sabit) istehsal xərclərinin həcmi necə dəyişir:

- Artır, sonra isə azalır
- azalır
- artır
- Azalır, sonra isə artır
- sabit qalır

199 Məhsul istehsalının həcmnin artması daimi istehsalat (sabit xərclərə) xərclərinə təsir edir.

- artır, sonra isə azalır
- etmir
- azaldır

- artırı
- azalır sonra isə artır

200 İstehsalın həcminin dəyişməsindən asılı olan xərclər necə adlanır?

- Dolayı
- dəyişən
- daimi
- istehsal
- mürəkkəb

201 İstehsal həcminə münasibətinə görə hansı xərclər mövcuddur:

- Bütöv və tam
- daimi (sabit) və dəyişən
- istehsal və qeyri-istehsal
- birbaşa və dolayı
- Sadə və mürəkkəb

202 İstehsala xidmət və idarəetmə ilə bağlı xərclərlə bağlı informasiyanı hansı hesabdən əldə etmək olar:

- 205 № hesabın debetində
- 202 № hesabın debetində
- 203 № hesabın debetində
- 201 № hesabın debetində
- 204 hesabın debetində

203 Məhsulun istehsalı ilə bağlı ümumiləşdirilməsi hansı hesab nəzərdə tutulmuşdur:

- 208.0
- 202.0
- 204.0
- 201.0
- 211.0

204 Məhsul istehsalı üzrə çəkilən xərclərə aiddir:

- İlk sənədlər əsasında kalkulyasiya edilən
- birbaşa məhsulun hazırlanması ilə əlaqəli xərclər
- bilavasitə istehsalat fəaliyyəti ilə əlaqədar olan xərclər
- müəssisənin işgüzar fəallığından asılı olaraq dəyişən xərclər
- Baş vermə zamanı konkret obyektə aid edilən xərclər

205 Konkret növ məhsulun istehsalı (hazırlanması) ilə bağlı məsrəflər belə adlanır:

- köməkçi
- Dolayı
- Qaimə
- müstəsna (birbaşa)
- əsas

206 İstehsal prosesindəki iqtisadi roluna görə məsrəflər aşağıdakı kimi təsnifləşdirilir:

- Cari və gələcək
- əsas və üstəlik (qaimə)
- Sabit və dəyişən
- Birbaşa və dolayı
- Cari və daimi

207 Məsrəf elementləri neçə qrupa bölünür:

- 14.0
- 5.0
- 7.0
- 3.0
- 12.0

208 Bunlardan hansı məsrəf elementləri (iqtisad elementləri) adlanır:

- Heç biri
- tərkib hissələrə ayrılmayan iqtisadi cəhətdən oxşar məsrəflər
- Müəssisədə çəkilən hər hansı xərc
- tərkib hissələrə ayrılan
- Tərkib hissələrə ayrılan kompleks xərc

209 İdarəetmə uçotu sistemində məsrəflər belə qiymətləndirilir:

- yuxarıda qeyd edilənlərin hamısı
- tam maya dəyəri ilə və normativ maya dəyəri ilə
- Heç biri doğru deyil
- tam maya dəyəri və hissəvi məsrəflər üzrə
- normativ və hissəvi maya dəyəri ilə

210 Maya dəyəri nədir?

- Məhsulun satışına çəkilən canlı və əşyalalaşmış əmək məsrəflərinin pulla ifadəsidir
- məhsulun istehsalı və satışına çəkilən canlı və əşyalalaşmış əmək məsrəflərin pulla ifadəsidir
- məhsul istehsalında çəkilən canlı əmək məsrəfidir
- məhsul istehsalına çəkilən məsrəfidir
- Məhsulun satışına çəkilən məsrəflərin cəmidir

211 Həvalə edilmiş məsrəflərə aşağıdakılar daxildir:

- Heç bir cavab doğru deyil
- ehtiyatlara qoyulmuş investisiyalar
- Hazır məhsula çəkilmiş
- Dövrüyyədən kənar aktivlərə qoyuluşlar
- Yuxarıda qeyd edilənlər

212 İdarəetmə məqsədi ilə istehsalat prosesi aşağıdakı fəaliyyət növlərinə bölünür:

- Heç bir cavab doğru deyil
- təchizat – tədarükat, istehsalat, maliyyə-satış, təşkilatı və investisiya
- təchizat – tədarükat və istehsalat
- təshizat, istehsalat və satış
- maliyyə-satış, təşkilatı və investisiya

213 Aşağıdakılardan hansı relevant məsrəflərə aid edilir:

- İdarəetmə qərarlarına təsir etməyən məsrəflər
- idarəetmə qərarlarının qəbulu üçün xüsusi əhəmiyyətə malik olan məsrəflər
- Konkret layihə ilə bağlı məsrəflərin məbləği
- vahid qaydadan istifadə edilərək bir neçə layihə üçün hesablanmış məsrəflər
- Alternativ olan iki layihə üçün ümumi olan bağlı məsrəflər

214 İqtisad elementlər üzrə məsrəflər haqqında informasiya hansı suala cavab verir?

- əmtəlik məhsula çəkilən məsrəfləri

- müəssisənin təsərrüfat fəaliyyəti prosesində hansı ehtiyatlardan (resurslardan) istifadə edilmişdir.
- Konkret məhsul istehsalına sərf edilən resursları
- Müəssisənin fəaliyyətini həyata keçirirən ehtiyatları (resursları) hara istiqamətləndirmişdir (sərf etmişdir)
- Müəssisənin konkret bölmələri üzrə çəkilmiş məsrəflərin həcmi

### 215 Milli Mühasibat Uçotu Standartlarına əsasən xərc nədir?

- hesabat dövründə kapitalın kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır
- kapitalın bölüşdürülməsi ilə əlaqədar olan iqtisadi səmərənin azalmasıdır, kapitalın bölüşdürülməsi ilə əlaqədar olmayan və kapitalın azalması ilə nəticələnən iqtisadi səmərənin azalmasıdır, hesabat dövründə kapitalın kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır
- kapitalın bölüşdürülməsi ilə əlaqədar olmayan iqtisadi səmərənin azalmasıdır
- kapitalın bölüşdürülməsi ilə əlaqədar olan iqtisadi səmərənin azalmasıdır
- kapitalın bölüşdürülməsi ilə əlaqədar olmayan və kapitalın azalması ilə nəticələnən iqtisadi səmərənin azalmasıdır

### 216 Əməliyyat xərclərinə daxildir:

- müəssisədə mütəmadi yaranan istənilən xərclər
- müəssisənin aktivlərinin pullu istifadəyə verilməsi, satışı, silinməsi ilə əlaqədar yaranan xərclərdir, kredit və borclardan istifadəyə və kredit təşkilatlarının göstərdiyi xidmətə görə ödənilən faizlər və xərclər, təsərrüfat fəaliyyətinin şərti faktlarının tanınması və s. ilə əlaqədar yaradılan ehtiyat və fondlara edilən ayırmalar və sair əməliyyat xərcləri
- kredit və borclardan istifadəyə və kredit təşkilatlarının göstərdiyi xidmətə görə ödənilən faizlər və xərclər
- müəssisənin aktivlərinin pullu istifadəyə verilməsi, satışı, silinməsi ilə əlaqədar yaranan xərclərdir
- təsərrüfat fəaliyyətinin şərti faktlarının tanınması və s. ilə əlaqədar yaradılan ehtiyat və fondlara edilən ayırmalar və sair əməliyyat xərcləri

### 217 Sair xərc dedikdə nə başa düşülür?

- Doğru cavab yoxdur
- müəssisənin adi fəaliyyəti zaman mütəmadi yaranmayan və əsas xərc anlayışına uyğun gəlməyən xərclərdir
- müəssisənin fəaliyyəti zamanı baş verən istənilən xərclərdir
- müəssisənin adi fəaliyyət zamanı yaranan xərclərdir
- Müxtəlif istiqamət altında təsnifləşdirilən xərclərdir

### 218 Adi fəaliyyətlə əlaqədar xərclər hansı hesablarda uçota alınır:

- Heç bir cavab doğru deyil
- istehsala məsrəfləri və satışı ilə bağlı xərcləri uçota alan hesablər
- İstehsal ilə bağlı xərclər
- Satışla bağlı xərclər
- Yuxarıda qeyd edənlərin hamısı

### 219 Relevartıq nöqtəyi – nəzərindən məhsul vahidi üzrə dəyişən məsrəflər:

- İstehsalın həcmindən asılı deyil
- müxtəlif (fərqli) istehsal həcmində də sabitdir
- İstehsal həcmi artmasına mütənasib olaraq artıq
- istehsalın hər bir həcmində müxtəlifdir
- İstehsal həcmi azaldıqda azalır

### 220 Müəssisənin fəaliyyəti ilə əlaqədar xərclər hansı xərclərə bölünür?

- heç bir doğru deyil
- əsas və sair
- əməliyyat və fəvqəladə
- əsas, əməliyyat və fəvqəladə
- əsas, əməliyyat, fəvqəladə və sair

221 Müəssisənin fəaliyyəti ilə əlaqədar xərclər neçə yerə bölünür?

- 6.0  
 2.0  
 4.0  
 1.0  
 5.0

222 Material ehtiyatlarının əldə edilməsi və saxlanması üzrə xərclərin tərkibinə necə daxildir:

- partiyaların həcmi ilə əlaqədar olan  
 Heç bir cavab doğru deyil  
 ehtiyatların defisiti və idarə edilməsi ilə əlaqədar olan  
 yuxarıda qeyd edilənlər  
 ehtiyatların təmin edilməsi ilə əlaqədar olan

223 Materialların əldə edilməsi və saxlanması üzrə xərclər neçə qrupa bölünür:

- 6.0  
 4.0  
 3.0  
 2.0  
 5.0

224 Adi fəaliyyəti üzrə xərclərə daxildir:

- Məhsul satışı ilə bağlı xərclər  
 məhsulun istehsalı və satış ilə bağlı xərclər  
 Malların alınması və satılması ilə bağlı xərclər  
 İşçilərin yerinə yetirilməsi və xidmət göstərilməsi ilə bağlı xərclər  
 Yuxarıda qeyd edilənlərin hamısı

225 Sair xərclər neçə yerə bölünür:

- 6.0  
 3.0  
 4.0  
 1.0  
 5.0

226 Xərclər həyata keçirilmə şərtindən və müəssisənin fəaliyyətindən asılı olaraq bölünür:

- heç biri  
 adi fəaliyyətlə əlaqədar və sair xərclər  
 əsas və üstəlik  
 İstehsal və satış fəaliyyəti ilə əlaqədar xərclər  
 adi fəaliyyətlə əlaqədar və sair xərclər və istehsal və satış fəaliyyəti ilə əlaqədar xərclər

227 Məsrəf dedikdə nə başa düşülür:

- Müəssisədə istifadə edilən resurslar və təsərrüfat fəaliyyət zamanı resursların alınmasına çəkilən xərc  
 konkret məqsəd üçün müəssisədə istifadə edilən resursların dəyəri  
 müəssisədə onun fəaliyyəti ilə şərtlənən bütün növdən olan resurslar  
 müəssisədə istifadə edilən resurslar  
 Təsərrüfat fəaliyyəti zamanı resursların alınmasına çəkilən xərc

228 Monistik sistem nəyi özündə əks etdirir:

- Heç bir cavab doğru deyil

- mühasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında sisteməlik və problemləli uçotu birləşdirən inteqrasiya sistemini özündə əks etdirir
- muhasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında problemləli uçot sistemini
- mühasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında sisteməlik uçot sistemini
- Mühasibat uçotu hesablarında birbaşa əlaqə əsasında problemləli uçot sistemini

229 İdarəetmə uçotunda gəlirlər qruplaşdırılır və əks etdirilir:

- Düzgün cavab yoxdur
- müəssisənin struktur bölmələr və məhsulun (iş və xidmətlərin) növləri üzrə
- Bütövlükdə müəssisə üzrə
- müəssisələrin struktur bölmələr üzrə
- Fəaliyyət növlər üzrə

230 Təhlil prosesində nələr müəyyən edilir:

- təhlil prosesində bölmələr arasındakı qarşılıqlı asılılıq müəyyən edilir
- istehsal tapşırıqlarının yerinə yetirilməsi üzrə bölmələr arasındakı qarşılıqlı asılılıq
- idarəetmə qərarlarının qəbulu məqsədi ilə istehsalın nəticələrinə təsir edən kənarlaşma və onun səbəbləri müəyyən edilir
- təhlil prosesində bölmələr arasındakı qarşılıqlı əlaqə müəyyən edilir
- təhlil prosesində bölmələr arasındakı qarşılıqlı əlaqə və asılılıq müəyyən edilir

231 Nəzarət hesabları dedikdə nə başa düşülür:

- doğru cavab yoxdur
- müvafiq dövrün əməliyyatlarının məbləği yazılan hesablar başa düşülür
- əməliyyatları uçota alan hesablar başa düşülür
- müvafiq dövrün əməliyyatlarının yükün məbləği yazılan hesablar başa düşülür
- bütün cavablar doğrudur

232 İdarəetmə uçotunun ikinci qrup obyektlərinə aşağıdakılar daxildir:

- Müəssisənin satış fəaliyyəti
- təchizat-tədarükət istehsalat, əməliyyat-satış və təşkilati fəaliyyəti
- istehsal və satış fəaliyyəti
- təchizat – tədarükət və istehsal fəaliyyəti
- maliyyə-satış və təşkilati fəaliyyəti

233 Fəaliyyətin növündən, müəssisənin strukturundan və məhsulun tərkibindən asılı olaraq informasiyanın əhatə dərəcəsinə görə idarəetmə uçotun hansı növləri var?

- Heç biri düzgün deyil
- sistemli və problemləli
- operativ, istehsalat və cari
- istehsalat və maliyyə
- istehsalat, maliyyə, operativ, istehsalat və cari

234 İdarəetmə uçotunun muxtar sisteminin mahiyyətini nə təşkil edir:

- İstehsalat məsrəflərinin kalkulyasiya maddələri üzrə uçotu
- maliyyə və idarəetmə uçotları ayrılıqda aparılması, qoş eyni adlı nəzarət hesabları vasitəsilə onlar arasında qarşılıqlı əlaqə
- Kalkulyasiya maddələr üzrə istehsalat məsrəflərinin uçotu
- idarəetmə uçotunun muxtar sisteminin mahiyyətini nə təşkil edir
- Nəzarət hesabları vasitəsi ilə xərc elementləri üzrə istehsalat məsrəflərinin uçotu

235 İdarəetmə uçotu sistemi özündə aşağıdakı bir sıra prosesləri birləşdirir:

- planlaşdırma və uçot

- Məsrəflərin uçotu və maya dəyərinin təhlili
- uçot, məsrəflərin təhlili, nəticələrin təhlili və idarəetmə qərarlarının qəbulu
- məsrəflərə nəzarət və planlaşdırma
- Maya dəyərinin təhlili

236 İdarəetmə uçotunda-

- Bütçələşməyə ehtiyac yoxdur
- hesabların və ikili yazılışın tətbiqi məcburi deyil, lakin idarəetmə məqsədi ilə uçotun təşkilinin yüksək (ali) forması hesab olunur
- hesabların və ikili yazılışdan istifadə mütləq deyil, lakin idarəetmə üçün qeyri-mümkündür
- hesabların tətbiqi və ikili yazılışdan istifadə məcburidir
- Məsrəflərə nəzarətə ehtiyac yoxdur

237 Qərb uçot sistemində idarəetmə və maliyyə uçotunun əlaqəsinin hansı variantları var?

- Xətti və monistik
- inteqrasiya edilmiş və muxtar
- Monistik
- xətti
- Muxtar və xətti

238 İdarəetmə uçotunun əsas təyinatı aşağıdakılardan hansıdır?

- Xarici mühasibat hesabatların hazırlamaq və təqdim etmək
- onun mahiyyətindən irəli gəlir və müəssisə rəhbərliyini istehsal prosesinin idarə olunması və perspektiv qərarların qəbul olunması üçün lazımı informasiya ilə təmin etmək
- məsuliyyət mərkəzləri üzrə maliyyə nəticələrinin müəyyən olunması
- istehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya dəyərinin hesablanması
- Daxili mühasibat hesabatların hazırlanması və təqdim etmək

239 Mühasibat idarəetmə uçotunun obyektləri hansılardır?

- Müəssisənin kapitalı
- bütövlükdə müəssisə və onun struktur sahələri üzrə məsrəflər və nəticələr, daxil qiymətqoyma bütçələşmə və daxili hesabat
- Təsərrüfat əməliyyatları
- Müəssisənin əmlak və öhdəlikləri
- Təsərrüfat prosesləri

240 İdarəetmə uçotunda məsrəflər qruplaşdırılır və əks etdirilir:

- Düzgün cavab yoxdur
- kalkulyasiyanın maddələri üzrə
- İqtisadi elementlər və kalkulyasiya maddələri üzrə
- İqtisadi elementlər üzrə
- Məhsul növləri üzrə

241 Kontrolinq hansı spesifik funksiyaları yerinə yetirir:

- Doğru cavab yoxdur
- informasiya, idarəetmə və nəzarət
- informasiya və nəzarət
- idarəetmə və nəzarət
- Təhlil və nəzarət

242 Limitləşdirmə dedikdə nə başa düşülür:

- Doğru cavab yoxdur
- limitləşdirmə ehtiyat və məsrəf normaları sistemə əsaslanan material məsrəfləri

- limitləşdirmə material məsrəfləri üzərində nəzarətin ilkin mərhələsidir
- limitləşdirmə material məsrəfləri üzərində nəzarətin yekun mərhələsidir
- limitləşdirmə material məsrəfləri üzərində əvvəlcədən nəzarətin formasıdır

243 İdarəetmə uçotunun metodunun əsas elementləri hansılardır:

- nəzarət hesablamın istifadə, nəzarət və təhlil
- yuxarıda qeyd edilənlərin məcmusu
- qruplaşdırma və ümumiləşdirmə
- sənədləşmə və inventarlaşma
- normalaşdırma, planlaşdırma və limitləşdirmə

244 Maya dəyərində xərclərin daxil edilmə tamlığına görə idarəetmə uçotu hansı uçot sistemlərinə bölünür:

- Müstəqil və bütöv, birbaşa və dolay
- tam və hissəvi məsrəflər (ixtisar edilmiş)
- Müstəqim və qeyri – müstəqim
- müstəqil və bütöv
- Birbaşa və dolay

245 Xərclərin operativliyinə görə idarəetmə uçotu hansı sistemlərə bölünür:

- birbaşa və dolay
- faktiki (keçmiş, tarixi) və standart (normalaşdırılan)
- tam və birbaşa
- müstəqil və bütöv
- müstəqim və qeyri-müstəqim

246 İdarəetmə uçotunda predmetin obyektini hesab edilən istehsalat ehtiyatlarının tərkibinə daxildir:

- Heç biri düzgün deyil
- əsas fondlar, qeyri-maddi aktivlər və material-istehsalat ehtiyatları, onların vəziyyəti və istifadəsi
- material-istehsalat ehtiyatları və onların istifadəsi
- əsas fondlar ə qeyri-maddi aktivlər
- Hazır məhsul və maliyyə ehtiyatları

247 İdarəetmə uçotunda predmetin obyektlərini neçə qrupa bölmək olar:

- Heç bir düzgün deyil
- istehsalat ehtiyatları, təsərrüfat obyektlərini neçə qrupa bölmək olar
- Müəssisənin maliyyə və investisiya fəaliyyətini
- Təsərrüfat prosesləri və təsərrüfat əməliyyatları
- Təchizat, satış və investisiya fəaliyyəti

248 İdarəetmə uçotunun informasiyalarından istifadə edənlər kimlərdir?

- Heç biri düz deyil
- müəssisənin menecerləri
- Vergi orqanları
- Müəssisənin səhmdarları
- Müəssisəyə kredit vermək haqqında qərar qəbul etməli olan banklar

249 Daxili idarəetmə hesabatlarının kütləvi informasiya vasitələrində dərc edilməsi həyata keçirilir:

- Müəssisə rəhbəri dəyişdikdə
- heç bir halda dərc olunmur
- hər rüb
- hər il
- müəssisənin müflisləşməsi zamanı

250 İdarəetmə uçotu sistemində məlumatların təhrif edilməsinə görə məsuliyyət dərəcəsi (səviyyəsi):

- intizam tənbehi (məsuliyyət)
- vergi orqanları tərəfindən cərimə sanksiyası
- İctimai qınaq
- inzibati məsuliyyət
- cinayət məsuliyyəti

251 İdarəetmə uçotunun metodunun işçi üsullar bunlardan hansıdır:

- Hesablar sistemi
- İkili qeyd üsulu
- Inventarlaşma
- sənədləşdirmə
- Mühasibat informasiyası

252 Muxtar sistem nəyi özündə əks etdirir:

- Heç bir cavab doğru deyil
- Muxtar sistemdə sistemli və problemlə uqot birlikdə aparılır
- Muxtar sistem sistemli uqotu özündə əks etdirir
- muxtar sistemdə sistemli və problemlə uqot ayrılıqda aparılır
- Muxtar sistem problemlə uqot sistemin özündə birləşdirir

253 İdarəetmə uçotunun metodunun əsas elementlərindən olan inventarlaşmanın mahiyyəti nədir:

- Inventarlaşma mənimsəmələrin müəyyən edilməsi üsuludur
- Inventarlaşma itkilərin müəyyən edilməsi üsuludur
- Doğru cavab yoxdur
- Inventarlaşma nəzarətin üsullarından biridir
- inventarlaşma uqot obyektlərinin faktiki vəziyyətinin müəyyən edilməsi üsuludur

254 İdarəetmə uçotunun məqsədin informasiyanın təqdim edilməsi təşkil edir:

- İctimaiyyətə
- İcra hakimiyyəti orqanlarına
- Xarici istifadəçilərə
- daxili istifadəçilərə
- Daxili və xarici istifadəçilərə

255 İdarəetmə uçotunda informasiyanın qeydiyyat üsullarına aiddir:

- Sənədləşdirmə
- iş günün xronometrajı
- Sənədləşdirmə və ikili yazılış metodu
- İkili yazılış metodu
- uçotu aparmağa imkan verən istənilən qeydiyyat sistem

256 İdarəetmə uçotunun əsas funksiyası nədir?

- Hesabatları tərtib etmək
- Təsərrüfat fəaliyyəti faktlarını qeydə almaq
- İdarəetmə qərarlarının qəbulu prosesinin əsaslandırılması
- məhsulun (iş, xidmətin) maya dəyərinin formalaşdırılması
- Planlaşdırma və bütçələşdirim prosesinin əsaslandırılması

257 İdarəetmə uçotu informasiyasına qoyulan tələblər hansılardır:

- Həqiqilik və dəqiqlik

- Müqayisəlilik və etibarlılıq
- Həqiqilik
- ünvanlılıq, operativlik, kifayətlilik, analitlilik, relevantlıq
- Dəqiqlik

258 İdarəetmə uçotunun predmetini nə təşkil edir:

- müəssisənin təsərrüfat fəaliyyəti
- məsuliyyət mərkəzləri üzrə fəaliyyət
- Daşıyıcılar üzrə xərclər və gəlirlərin uçotu
- Müəssisənin struktur bölmələrinin istehsal uçotu
- ümumilikdə müəssisənin və onun ayrı-ayrı struktur bölmələrinin (məsuliyyət mərkəzlərinin) istehsal fəaliyyəti

259 Məhsul istehsalına xərcləri əks etdirən kalkulyasiya maddələrini müəyyənləşdirin:

- əsas vəsaitlərin ammortizasiyası
- material xərcləri
- zaydan itkilər
- əmək ödənişi xərcləri
- sosial ehtiyaclara ayırmalar

260 Məhsul istehsalına xərcləri əks etdirən kalkulyasiya maddələrini müəyyənləşdirin:

- əsas vəsaitlərin ammortizasiyası
- material xərcləri
- əmək ödənişi xərcləri
- ümumtəsərrüfat xərcləri
- sosial ehtiyaclara ayırmalar

261 Məhsul istehsalına xərcləri əks etdirən kalkulyasiya maddələrini müəyyənləşdirin:

- sosial ehtiyaclara ayırmalar
- əmək ödənişi xərcləri
- material xərcləri
- ümumistehsalat xərcləri
- əsas vəsaitlərin ammortizasiyası

262 Məhsul istehsalına xərcləri əks etdirən kalkulyasiya maddələrini müəyyənləşdirin:

- əsas vəsaitlərin ammortizasiyası
- material xərcləri
- əmək ödənişi xərcləri
- əlavə əmək haqqı
- sosial ehtiyaclara ayırmalar

263 Məhsul istehsalına xərcləri əks etdirən kalkulyasiya maddələrini müəyyənləşdirin:

- sosial ehtiyaclara ayırmalar
- material xərcləri
- əmək ödənişi xərcləri
- avadanlıqların istismarı və saxlanılması xərcləri
- əsas vəsaitlərin ammortizasiyası

264 Məhsul istehsalına xərcləri əks etdirən kalkulyasiya maddələrini müəyyənləşdirin:

- material xərcləri
- əmək ödənişi xərcləri
- texnoloji məqsədlər üçün yanacaq və enerji
- sosial ehtiyaclara ayırmalar

- əsas vəsaitlərin ammortizasiyası

265 Maya dəyəri hesablandıqda kalkulyasiyanın hansı maddəsi çıxılır?

- xammal və materiallar  
 əlavə əmək haqqı  
 istehsal fəhlələrinin əsas əmək haqqı  
 texnoloji ehtiyaclar üçün yanacaq və enerji  
 qaytarılacaq tullantılar

266 İstehsal xərclərinin tərkib ünsürlərinə aiddir:

- əmək ödəniş fonduna ayırmalar  
 pensiya yığılım fonduna ayırmalar  
 əsas materiallar, əsas əmək və istehsalat üstəlik xərcləri  
 düzgün cavab yoxdur  
 dövrün xərclər

267 Bu anlayışlardan hansı istehsala çəkilən müstəqim xərclər xarakterizə edir :

- məhsulların müxtəlif növlərinin istehsalı ilə əlaqədar xərclər  
 tam maya dəyərini hesablamaq üçün dövrün xərclərinə aid edilən xərclər  
 əsas xərclər  
 məhsulların müxtəlif növlərinin maya dəyərinə dolaylı yolla aid edilən xərclər  
 məhsulların konkret növlərinin maya dəyərinə müstəqim qaydada aid edilir

268 Keçmiş xərclərə aiddir:

- mövcud olan və gələcəkdə gəlir gətirə bilən aktivlər  
 ehtiyatlar qiymətləndirildikdə nəzərə alınmayan və gələcək dövrün xərcləri kimi uçota alınan resurslar  
 gəlir almaq üçün sərf olunan və gələcəkdə gəlir gətirmək qabiliyyətini itirən vəsaitlər  
 gələcəkdə real pul vəsaitləri gətirən şərti xərclər  
 gələcək xərclər və gəlirlər

269 Daxil olan xərclərə aiddir:

- ehtiyatlar qiymətləndirildikdə nəzərə alınmayan və gələcək dövrün xərcləri kimi nəzərdə tutulan resurslar  
 gəlir gətirmək üçün sərf olunan lakin gələcəkdə gəlir gətirmək qabiliyyətini itirən vəsaitlər  
 gələcəkdə real pul vəsaitləri gətirən şərti xərclər  
 gələcək xərclər və gəlirlər  
 satın alınan, mövcud olan və gələcəkdə gəlir gətirən aktivlər

270 Üstəlik xərclərin məhsul növləri arasında mütənasib bölüşdürülməsi üçün baza sayıla bilər:

- materialların dəyəri daxil edilmədən emal xərcləri  
 hasil olunan məhsulların kütləsi yaxud həcmi  
 fəhlələr tərəfindən işlənən adam-saatların miqdarı  
 bütün cavablar düzgündür  
 istehsal fəhlələrinin əmək haqqı (əlavələrsiz)

271 Növlərinə görə xərclər bölünür:

- düzgün cavab yoxdur  
 bir ünsürlü və kompleks  
 əsas və üstəlik  
 müstəqim və dolaylı  
 iqtisadi cəhətdən həmcins ünsürlər və kalkulyasiya maddələr

272 İstehsal xərclərinə nə aiddir:

- məhsul vahidi hesabı ilə əlavə xərclər
- məhsul hazırlanması ilə əlaqədar bütün xərclər
- məhsul istehsalının həcmindən asılı olmayan xərclər
- məhsul istehsalı ilə əlaqədar olan və onun istehsal maya dəyərini yaradan bütün xərclər
- gələcək dövrün xərcləri

273 Tərkibinə görə istehsal xərcləri necə təsnivləşdirilir (həmcins yaxud növləri üzrə):

- müstəqim və birdəfəlik
- birünsürlü kompleks
- əsas, üstəlik
- faktik plan
- kommertiya, cari

274 Dəyişən xərclərə aiddir:

- məhsul satışı üzrə xərclər
- kreditlərə görə faizlər
- inzibati və idarəetmə xərcləri
- istehsalat heyətinin əmək haqqı, xammal və material xərcləri
- ammortizasiya ayırımları

275 İdarəetmə funksiyasına görə bütün xərcləri bölmək olar:

- məhsullara və dövrlərə
- ümumi və orta
- aradan qaldırılan və qaldırılmayan
- istehsalat inzibati və kommertiya
- yarım daimi və yarım dəyişən

276 İstehsal prosesindəki iqtisadi rolundan asılı olaraq xərclər bölünür:

- düzgün cavab yoxdur
- alternativ və qarışıq
- müstəqim və dolay
- əsas və üstəlik
- geriyə qaytarılmayan təəhhüdü

277 Xərclər bunlardır:

- aktivlər+kapital qoyuluşu
- istehlak olunan vəsaitlər və gəlir əldə etmək üçün resurslar
- aktivlərin azalması və öhdəliklərin artması
- firmanın xərcləri

278 Müxtəlif növ məhsulların maya dəyərində daxil edilmə üsulundan asılı olaraq xərclər bölünür:

- dəyişən və daimi
- əsas və üstəlik
- müstəqim və dolay
- ümumi və üstəlik
- bir ünsürlü və kompleks

279 İstehsalın həcminə (relevantlıq sahəsi) münasibətdə xərclər belə təsnivləşdirilir:

- istehsal və dolay
- daimi və dəyişən
- faktik və plan
- müstəqim və dolay

- ümumi və orta

280 Gələcək iqtisadi səmərəni təmin edən xərclərər aiddir:

- gəlirlər  
 aktivlər  
 passivlər  
 hesabat dövrünün xərcləri  
 öhdəliklər

281 Xərclər dedikdə başa düşülür:

- düzgün cavab yoxdur  
 material əmək və digər resursların dəyərəcə əks etdirilməsi  
 öhdəliklərin meydana gəlməsi  
 iqtisadi səmərənin olmaması  
 kapitalın azalması

282 Təşkilatlar üçün dolayı xərclərin bölgüsü bazası belə müəyyənləşdirilir:

- düzgün cavab yoxdur  
 uçot siyasəti ilə  
 vergi məəcəlləsi ilə  
 muhasibat uçotu haqqında qanun ilə  
 mülki məəcəllə ilə

283 Qaytarılmalı tullantıların qiymətləndirilməsini aşağıdakı metodların biri ilə həyata keçirmək olar:

- düzgün cavab yoxdur  
 mümkün istifadə yaxud satış dəyəri ilə  
 yenidən emal xərcləri əsasında  
 sıfır dəyəri ilə  
 orta maya dəyəri ilə

284 Uçotun operativliyi dərəcəsiindən asılı olaraq xərclər aşağıdakı sistemlərə bölünür:

- bütün cavablar düzgündür  
 faktik xərclərin və normativ xərclərin uçotu  
 faktik xərclərin və "direkt-kostinq" xərclərinin uçotu  
 tam xərclərin və "direkt-kostinq" xərclərinin uçotu  
 tam və normativ xərclərin uçotu

285 Məhsullara çəkilən xərclər bunlardır:

- bütün cavablar düzgündür  
 bilavasitə müəssisənin istehsal fəaliyyəti ilə əlaqədar xərclər  
 müəssisənin işgüzar aktivliyi səviyyəsindən asılı olaraq kəmiyyəti dəyişən xərclər  
 baş verdiyi anda bilavasitə kalkulyasiya obyektinə aid edilən xərclər  
 müəssisənin işgüzar aktivliyi səviyyəsindən asılı olaraq kəmiyyəti dəyişməyən xərclər

286 Xərclərin daşınması qismində çıxış edə bilər:

- bütün cavablar düzgündür  
 məhsul (xidmət)  
 iş yeri  
 sex  
 müəssisə

287 Xərclər tanınma metodları üzrə belə təsnifləşdirilir:

- bütün cavablar düzgündür
- məhsullara və dövrə görə
- daimi və dəyişən
- müstəqim və dolayı
- relevant və qeyri relevant

288 “İstehsalın hazırlanılması və mənimsənilməsi xərcləri” bunlardır:

- bütün cavablar düzgündür
- xərc maddələri
- xərclərin daşıyıcıları
- xərc elementləri
- xərclərin obyektı

289 “Ehtiyat tutumlu xərclərə” aiddir:

- bütün cavablar düzgündür
- məhsullara xərclər
- kommersiya xərcləri
- dövrün xərcləri
- idarəetmə xərcləri

290 Təxirə salınmış xərclərə aid edilir:

- düzgün cavab yoxdur
- Gələcək dövrlərin xərcləri
- Əvvəlki dövrlərdə ödənilən xərclər
- Gələcək xərclərə və ödənişlərə ehtiyatlar
- təsəvvür edilən xərclər

291 “İstehsalat məsrəfləri” aşağıdakı hesablardan hansı yazılır?

- 202№-li hesab
- 201№-li hesab
- 207№-li hesab
- 205№-li hesab
- 204№-li hesab

292 İstehsal prosesinin sonunda normativ zay məhsul:

- malların başa çatmamış vahidləri arasında bölüşdürülməlidir;
- dövrün sonunda qismən məhsullar arasında bölünməlidir
- dövrün sonunda bitməmiş istehsal istehsal arasında bölünməlidir;
- malların köçürülmüş xüsusi vahidləri arasında bölünməlidir
- düzgün cavabı yoxdur

293 İdarəetmə uçotunun aparılması nəyi göstərir?

- təşkilatın hər bir struktur bölməsi üçün vacibdir;
- hər bir təşkilat üçün vacibdir;
- bu baş mühasibin istəyindən asılıdır;
- bütün cavablar düzgündür.
- avacib deyildir

294 “Sonuncunun daxil olması – birincinin buraxılması” – metodu necə adlanır və o satılmış məhsulların maya dəyərində və gəlirlərə necə təsir göstərir?

- metod LİFO - gəlir aşağıdır satılmış məhsulun maya dəyəri də aşağıdır
- metod FIFO - gəlir aşağıdır satılmış məhsulun maya dəyəri də aşağıdır

- LİFO metodu – gəlir aşağıdır satılmış məhsulun maya dəyəri də yuxarıdır
- FİFO metodu – gəlir aşağıdır satılmış məhsulun maya dəyəri də yüksəkdir
- orta çəkili qiymət metodu – məhsulun maya dəyəri və gəlir orta çəkili kəmiyyətə malikdir

295 Differensiallaşdırılmış uçot nə deməkdir?

- maya dəyərinin hesablanması
- differensiallaşdırılan xərclər haqqında informasiyaların toplanması təhlili və hazırlanması
- məsuliyyət mərkəzləri üzrə uçot
- idarəetmə mühasibat sistemi
- məsuliyyət maya dəyərinin uçotu

296 Materiallar üzrə əlverişsiz kənarlaşmaların səbəblərini seçin:

- nasaz maşın və avadanlıqlar
- artırılmış qiymətlər üzrə materiallar, materialların vaxtında çatdırılmaması
- həddən artıq vaxt xərcləri
- işlərə düzgün nəzarət etməmək
- tələb olunduğundan daha yüksək ixtisası olan mütəxəsislərdən istifadə edilməsi

297 Köməkçi istehsal xərcləri hara aid edilir?

- ümumi və inzibati xərclərə
- ayerinə yetirilən işlərin həcmindən asılı olaraq xidmət göstərən istehsalat növlərinə
- müəssisənin fəaliyyətinin əsas növlərinə
- satış üzrə xərclərə
- sənaye istehsalına

298 Maşın avadanlıqların istismarı və saxlanması xərcləri necə bölüşdürülmüşdür?

- normativ dərəcələrə uyğun olaraq
- maşın – saat hesabı ilə yerinə yetirilən işlərin həcminə yaxud istehsalat fəhlələrinin əmək haqqına mütənasib olaraq
- istehsal fəhlələrinin əmək haqqına mütənasib olaraq
- müstəqim xərclərə mütənasib olaraq
- əmək xərclərinə və vəsaitlərin köhnəlməsinə mütənasib olaraq

299 “Birinci daxil olma – birinci buraxılış” – metodları necə adlanır və o satılmış məhsulun maya dəyərinə və gəlirlərə necə təsir göstərir?

- orta çəkili qiymət metodlu – satılmış məhsulun maya dəyəri və gəlir orta çəkili kəmiyyətə malikdir
- FİFO metodu – gəlir yüksəkdir, satılmış məhsulun maya dəyəri aşağıdır
- LİFO metodu – gəlir aşağıdır, satılmış məhsulun maya dəyəri yüksəkdir
- LİFO metodu – gəlir yüksəkdir, satılmış məhsulun maya dəyəri aşağıdır
- FİFO metodu – aşağıdır, satılmış məhsulun maya dəyəri yüksəkdir

300 Normalar üzrə material xərcinin uçotu hansı sənəddə aparılır?

- tələbnamədə
- sifariş kartı
- mədaxil orderində
- qaimədə
- anbarın uçotu kartoçkasında

301 İstehsalat uçotu aşağıdakı məqsədlə aparılır?

- hər bir məsuliyyət mərkəzi üzrə informasiyaların təhlili.
- məhsulun (iş, xidmət) maya dəyərinin kalkulyasiyası
- zərərsizliyin, bölmələrin fəaliyyətinin effektivliyinin, kapital qoyuluşunun effektivliyinin və s. təhlilinin aparılması;

- müəssisənin menecerləri üçün bütün idarəetmə informasiyalarının hazırlanması;
- maliyyə hesabatının formalarının tərtibi üçün informasiyaların hazırlanması

302 “Nəzarət altında olan” xərclər dedikdə nə başa düşülür?

- düzgün cavab yoxdur
- aməsuliyət mərkəzinin menecerinin əhəmiyyətli təsir göstərdiyi xərclər
- məsuliyət mərkəzinin menecerinin fikrinə görə dəyişilə bilən xərc maddələri
- baş verməsini və miqdarı etibarlı şəkildə qiymətləndirilə bilən xərc maddələri
- əvvəllər bağlanmış öhdəliklərin nəticəsində qaçılmaz sayılan xərc maddələri

303 İdarəetmə funksiyalarına görə bütün xərcləri bölmək olar:

- ümumi və orta.
- istehsalat, inzibati, kommersiya
- aradan qaldırılma bilən və qaldırılma bilməyən
- məhsullara və dövrlərə
- yarım daimi və yarım dəyişən

304 Qaydaya görə daimi xərclər dedikdə başa düşülür:

- istehsalın həcmi dəyişildikdə dəyişilir.
- hətta istehsalın həcmi dəyişilsə də daimidir
- bu xərclərə menecerlər təsir göstərə bilmir
- buraxılan məhsul vahidinə daimidir
- bu xərclərə inflyasiya təsir göstərə bilmir

305 Aşağıdakılardan hansı köməkçi işçilərin əməyi kimi təsnifləşdirilir?

- tələbə auditoriyasında mühazirəçi-professor
- azavod anbardarının köməkçisi
- tikinti təşkilatının mala çəkəni
- televizor buraxan yığma sexin işçisi
- auditor agentliyinin auditoru

306 Müstəqim xərclər nə deməkdir?

- Direktorlar Şurasına məsuliyət sferasında aid edilən xərclər.
- məhsulların qiymətləndirilən vahidinə konkret aid edilən xərclər
- məhsulun qiymətləndirilən vahidinə iqtisadi cəhətdən aid edilə bilməyən xərclər;
- qərarların qəbulu nəticəsində çəkilən xərclər;
- bilavasitə nəzarət olunan xərclər;

307 Əsas xərclər nə deməkdir?

- düzgün cavab yoxdur
- ümumi müstəqim xərclər
- material xərcləri
- məhsul hazırlandığı zaman çəkilən xərclər
- sexin işi ilə əlaqədar xərclər

308 Əgər məhsulların faktiki buraxılışı planlaşdırıldığından azdırsa onda xərclərin hansı növlərini gözləmək olar?

- düzgün cavab yoxdur
- ümumi dəyişən xərclər
- məhsul vahidinə dəyişən xərclər
- ümumi daimi xərclər
- məhsul vahidinə daimi xərclər

309 Kütləvi informasiya vasitələrində idarəetmə hesabatının dərc olunması həyata keçirilir:

- heç vaxt
- müntəzəm surətdə
- ildə bir dəfə
- hər rüb
- hər ay

310 İstehsal prosesində şirkətin xərcləri olur. İstehsal vahidlərinin maya dəyərində daxildir:

- istehsal tullantıları və normativdən artıq zay məhsul
- normativ zay məhsul
- istehsalat tullantıları
- istehsal tullantıları və normativ zay məhsul
- düzgün cavab yoxdur

311 Şirkətin pul xaric olmalarını nə azaldır?

- qismən qabaqcadan ödənilən istifadə edilməsi
- uzunmüddətli aktivlərin satılması və icarəyə verilməsi
- səhmlərin və istiqrazların əlavə emissiyası
- alıcılar üçün güzəşt sisteminin hazırlanması
- öhdəliklər üzrə ödənişlərin təxirə salınması dividendlərin ödənilməsinin dayandırılması

312 “Emal xərcləri” anlayışını izah edin:

- materiallar+əmək haqqı xərcləri
- müstəqim material xərcləri
- əsas istehsal fəhlələrinin əmək haqqı
- əsas əmək haqqı+istehsal üstəlik xərcləri
- ilkin xərclər;

313 Xərclərin uçotu obyektinə nə deməkdir?

- satışdan mənfəət.
- xərclərin yığılması və ölçülməsini həyata keçirən obyekt
- komplekt məmulatlar
- məhsul vahidinə çəkilən xərclər
- bitməmiş istehsalat

314 Xərclərin drayveri nə deməkdir?

- düzgün cavab yoxdur
- xərclərin daşıyıcısı yaxud xərclərin kəmiyyətinə təsir göstərən amillər
- relevantlıq diapazonu
- daimi xərclər
- xərclərin xüsusi çəkisi

315 Materialların qiymətindən kənarlaşmalar:

- heç bir cavab yaramır.
- alınan materialların miqdarına vurulan material vahidinin normativ və faktik qiymətləri arasındakı fərqə bərabərdir
- alınan materialların miqdarına vurulan material vahidinin faktik qiyməti
- materialların normativ qiymətinə vurulan faktik miqdarı
- faktik miqdar materialların faktik qiymətinə vurulur

316 Hansı normalar əsas sayılır?

- əsas istehsalat materialları

- uzun müddət ərzində dəyişilməz qalan daimi normativlər
- nail olunması çətinlik törədən normativlər
- ən effektiv fəaliyyət nəticəsində mümkün olan minimal xərclər
- nail olunması mümkün olan normativlər

## 317 Məqsədli xərclər:

- düzgün cavab yoxdur
- ayrıca xərc çəkilməsi tələb olunan fəaliyyətin istənilən növü
- hər hansı konkret məqsədə aid edilə bilinməyən xərclər
- konkret məqsədə çatmaq üçün bütün resursların pulla ölçülməsi
- çəkilmiş xərclərin təcnifatı

## 318 İstehsal üstəlik xərcləri:

- komplekt hazır məhsul yaradan işçilərin əmək haqqı
- əsas istehsalat materialları
- binanın icarəsi, avadanlığın amortizasiyası
- konkret məhsuladək izlənilə bilən materiallar
- əsas əmək xərcləri

## 319 Hansı xərclər aradan qaldırıla bilər?

- köməkçi əməyə çəkilən xərclər
- aradan götürülə bilən xərclər (əgər hər hansı alternativ variant yoxdursa)
- qərarların qəbulu nəticəsində dəyişilən gələcək xərclər
- istənilən halda çəkilə bilən xərclər
- qəbul edilən qərarların təsir göstərmədiyi xərclər

## 320 Məhsulların maya dəyərinin kalkulyasiyasının proseslər sistemindən istifadə edildikdə istehsalat üstəlik xərcləri adətən artma kimi qeydə alınır?

- düzgün cavab yoxdur
- istehsalat üstəlik xərclərin uçotunda
- satılmış məhsulların maya dəyərində
- hazır məhsulların anbarda uçotunda
- bitməmiş istehsalın uçotunda

## 321 Əgər materialların qiymətindən kənarlaşmalar baş kitablardakı hesablarda materiallar mühasibat uçotunda belə qeydə alınır:

- düzgün cavab yoxdur
- normativ qiymətlər üzrə faktik miqdarda
- normativ qiymətlər üzrə normativ miqdarda
- faktik qiymətlər üzrə faktik miqdarda;
- faktik qiymətlərlə normativ miqdarda

## 322 İstehsalat məqsədləri üçün istifadə olunan elektrik enerjisinə görə yarımdeyışən xərclər daimi hissəsi aşağıdakıları əks etdirir: Dövrün xərcləri Maya dəyəri

- düzgün cavab yoxdur.
- xeyr; bəli;
- bəli; bəli;
- bəli; xeyr;
- xeyr; xeyr;

## 323 Kalkulyasiyanın iki metodundan hansı məcmu xalis gəlirin daha böyük məbləğini göstərir?

- normativ metodunda gəlir daha çox olur

- tam bölüşdürülmə metodu
- hər iki metod üzrə gəlir eyni olacaq
- dəyişən xərclər metodu
- bu menecerdən asılıdır

324 Ehtiyatların dövrün sonuna qalığında və bitməmiş istehsalat məsrəflərdə hansı metod böyük məbləğ təşkil edir?

- düzgün cavab yoxdur
- xərclərin tam bölgüsü metodu
- hər iki metodda ehtiyatların qalığı eyni olacaq
- dəyişən xərclər metodu
- bu rəhbərdən asılıdır

325 Xərclərin özünü aparması haqda aşağıdakı məlumatların hansı daha düzgündür?

- düzgün cavab yoxdur
- daimi xərclər relevant sahəsində daimidir
- dəyişən xərclər relevant sahəsində daimidir
- istehsalın həcmi dəyişildikdə məhsul vahidinə daimi xərclər dəyişilmir
- ümumi dəyişən xərclər relevant sahəsində daimidir

326 Aşağıdakı kodlaşdırma sistemindən hansılar mühasibat məkanında tez-tez istifadə edilir:

- nerarxik kodlaşdırma
- blok şəklində kodlaşdırma
- rəmzi kodlaşdırma
- ardıcıl kodlaşdırma
- seqment kodlaşdırılması

327 Kodlaşdırma sisteminin tərifini verin:

- hesabların adları
- bir sıra əşyaların rəmzlər sistemi informasiyaların girişini yüngülləşdirir
- nömrələr
- standartlar
- əmsallar

328 Orta çəkilən metodla FİFO üzrə maya dəyərinin kalkulyasiyası arasındakı fərqin olması üçün aşağıdakı şərtlər vacibdir:

- dövrün axırına məhsulların maya dəyərinin və ehtiyatların mövcudluğunun dəyişilməsi
- müəssisənin dövrün əvvəlinə ehtiyatları və məhsulların maya dəyəri mövcuddur
- bir dövrdən digər dövrə məhsulun maya dəyərinin dəyişilməsi
- dövrün əvvəlinə ehtiyatların mövcudluğu
- dövrün sonuna ehtiyatların mövcudluğu

329 Xərclərin tərifini verin:

- Kommunal xərclərə sərf edilmiş vəsaitlər
- Aktivlərin azalması, öhdəliklərin artması
- Nəqliyyat vəsaitləri
- Mənfəətin əldə edilməsi xərcləri
- İstifadə edilmiş kapital qoyuluşları

330 Dövrün xərclərinə aiddir:

- Sexdəki istifadə edilmiş enerji
- Məhsulun satışına ümumi və inzibati xərclər

- Kommunal xərcləri
- Faizə görə xərclər
- İstehsal binasının amortizasiyası

331 İstehsal edilmiş məhsulun maya dəyərini nə xarakterizə edir?

- Xərclər;
- Birbaşa xərclər və dövrün məsrəfləri;
- Birbaşa və istehsal qaimə xərclərin məcmusu;
- İlin əvvəlinə bitməmiş istehsal + istehsal xərcləri – ilin axırına bitməmiş istehsal
- Ancaq birbaşa xərclər;

332 Aşağıdakı təriflərdən hansıları dolayı məsrəfləri xarakterizə edir?

- Tam maya dəyərini hesablanmasında dövrün xərclərinə daxil edilən məsrəflər
- Bir neçə növ məhsulun istehsalına çəkilən məsrəflər
- Müxtəlif növ məhsulların maya dəyərinə daxil edilən
- Əsas məsrəflər
- Konkret növ məhsulun maya dəyərinə birbaşa daxil edilən

333 Bu təriflərdən hansıları birbaşa istehsal məsrəflərini xarakterizə edir?

- Tam maya dəyərini hesablanmasında dövrün xərclərinə daxil edilən məsrəflər
- Əsas məsrəflər
- Müxtəlif növ məhsulların istehsalına çəkilən məsrəflər
- Konkret növ məhsulların maya dəyərinə dolayı daxil edilən
- Konkret növ məhsulların maya dəyərinə birbaşa daxil ediləq;

334 Bitmiş xərclər:

- Mövcud olan və gələcəkdə gəlir gətirə bilən aktivlər
- Ehtiyatların qiymətləndirilməsində uçota alınmayan və dövrün xərcləri kimi qəbul edilən resurslar
- Qələcəkdə real maddi xərcləri təşkil edən şərti məsrəflər
- Qəbul edilmiş qərarların təsiri ilə gələcək məsrəflər və gəlirlər
- Qələcəkdə qəbir qətimək xüsusiyyətini itirən və qəbirin əldə edilməsinə xərclənən vəsaitlər

335 Əmələ gələn xərclər:

- Qələcəkdə real maddi xərcləri təşkil edən şərti məsrəflər
- Qəbul edilmiş qərarların təsiri ilə gələcək məsrəflər və gəlirlər
- Ehtiyatların qiymətləndirilməsində uçota alınmayan və dövrün xərcləri kimi qəbul edilən resurslar
- Əldə edilən, mövcud olan və gələcəkdə gəlir gətirə bilən aktivlər
- Qələcəkdə qəbir qətimək xüsusiyyətini itirən və qəbirin əldə edilməsinə xərclənən vəsaitlər

336 İstehsal həcmi artırılmasında məhsulun bir vahidinə düşən daimi məsrəflər necə dəyişir?

- Xətti asılılıqla dəyişirlər
- Artırlar
- Azalırlar
- Sıçrayışvari dəyişirlər
- Daimi olaraq qalırlar

337 İstehsal həcmi «münasiblik sahəsinin» artırılmasına görə ümumi daimi xərclər necə dəyişir?

- Kəskin azalırlar
- Sıçrayışvari dəyişirlər
- İstehsal həcmi görə xətti asılılıqla malik olurlar
- Azalırlar
- Müəyyən dövr ərzində daimi qalırlar

338 İstehsal həcminin «münasiblik sahəsinin» artırılmasına görə ümumi daimi xərclər necə dəyişir?

- İstehsal həcminin dəyişməsilə kəskin azalırlar
- Azalırlar
- İstehsal həcminin dəyişilməsilə daimi qalırlar
- Sıçrayışvari dəyişirlər
- Artırlar

339 Maya dəyərini təyin edilməsində məsrəflərin təsnifləşdirilməsinə hansı yanaşma tətbiq edilir?

- Birbaşa və dolay
- Daimi və dəyişən
- Əsas və qaimə
- İdarə olunan və idarə olunmayan
- Planlaşdırılan və planlaşdırılmayan

340 İstehsal həcminə «münasiblik sahəsinə» görə məsrəflər, necə təsnifləşdirilir:

- Ümumi və orta;
- Faktiki və plana görə
- Birbaşa və dolay
- Daimi və dəyişən
- İstehsal və dolay

341 Daşıyıcı məsrəflər aşağıdakı kimi çıxış edə bilər:

- İş yeri
- Sex;
- Müəssisə
- Kompleks istehsal
- Məhsul (xidmət)

342 Əgər istehsalın həcmi 20 % artarsa onda dəyişən istehsalat xərcləri də 10 % artır. Bu nə deməkdir?

- düzgün cavab yoxdur
- xərclərin özünü reqressiv aparması
- xərclərin özünü mütənasib aparması
- xərclərin özünü deqressiv aparması
- xərclərin özünü mütərrəqi aparması

343 Əgər istehsalın həcmi 10 % artarsa onda dəyişən istehsalat xərcləri də 20 % artır. Bu nə deməkdir?

- düzgün cavab yoxdur
- xərclərin özünü reqressiv aparması
- xərclərin özünü mütənasib aparması
- xərclərin özünü mütərrəqi aparması
- xərclərin özünü deqressiv aparması

344 Əgər istehsalın həcmi 10 % artarsa onda dəyişən istehsalat xərcləri də 10 % artır. Bu nə deməkdir?

- xərclərin özünü mütərrəqi aparması
- xərclərin özünü reqressiv aparması
- düzgün cavab yoxdur
- xərclərin özünü deqressiv aparması
- xərclərin özünü mütənasib aparması

345 Əgər bir məmulatın satış qiyməti 10 pul vahidi, bir məmulata dəyişən xərclər 4 pul vahidi, dövr ərzində daimi xərclər 200 pul vahidi olduğu halda istehsal olunan və satılan məhsulların neçə vahidi 400 pul vahidinin alınmasını təmin edəcək?

- 20 vahid
- 30 vahid
- 50 vahid
- 10 vahid
- 100 vahid

346 Əgər bir məmulatın satış qiyməti 16 pul vahidi, bir məmulata dəyişən xərclər 6 pul vahidi, dövr ərzində daimi xərclər 100 pul vahidi olduğu halda istehsal olunan və satılan məhsulların neçə vahidi 200 pul vahidinin alınmasını təmin edəcək?

- 50 vahid
- 60 vahid
- 20 vahid
- 10 vahid
- 30 vahid

347 Hesabat dövründə məhsul buraxılışının həcmi artıqda dəyişən xərclərin xüsusi çəkisində nələr baş verir?

- azalır
- istehsalın həcminə nisbətən daha sürətli artır
- düzgün cavab yoxdur
- istehsal obyektinə ilə müqayisədə ləng artır
- miqyas bazası çərçivəsində dəyişikliyə uğramır

348 202 hesab üzrə qalıq nəyi müəyyənləşdirir?

- ambarda hazır məhsulların qalığı
- hazır məhsulların maya dəyərini
- materialların ambarda qalığını
- bitməmiş istehsalı
- müəssisənin zərərini

349 “Bitməmiş istehsal” nədir?

- kapital qoyuluşunun tamamlanmamış obyektinə
- satışa verilməyən lakin dövrün sonuna hazır məhsulların qalığı
- düzgün cavab yoxdur
- istehsalın bütün mərhələlərini keçməyən və hazır məhsul kimi tanınmayan məhsullar
- istehsala verilməyən və dövrün sonuna material qalığı

350 Relevant xərclərə addır:

- vahid qaydalardan istifadə etməklə bir neçə layihə üçün hesablanılan xərclər
- iki alternativ layihə üçün ümumi olan xərclər
- konkret layihələrlə əlaqədar xərclərin məbləği
- idarəetmə qərarlarının qəbulu üçün əhəmiyyət daşıyan xərclər
- düzgün cavab yoxdur

351 Kommersiya xərclərinə aiddir:

- əsas və köməkçi materiallara xərclər
- ümumxə xərclər
- xammal və material xərclər
- məhsul istehsalına xərclər
- məhsulların satışı üzrə xərclər

352 Aşağıdakı xərclərdən hansılarını kinoteatra bilet alan insanların sayına münasibətdə dəyişən hesab etmək olar:

- biletlərin satışına royalti
- düzgün cavab yoxdur
- filmdən sonra kinoteatrın yığışdırılmasının dəyəri
- kinofilmin kirayəsinin dəyəri
- kinoteatrın xidmətçilərinin əmək haqqı

353 Aşağıdakı xərclərdən hansılarını MC Donalds tərəfinən satılan dondurmanın miqdarına münasibətdə dəyişən xərc kimi təsnifləşdirmək olar:

- xidmətçilər üçün əmək haqqı
- mağazanın işıqlandırılmasının dəyəri
- düzgün cavab yoxdur
- avadanlığın dəyəri
- müştərilər üçün salfetin dəyəri

354 Aşağıdakı xərclərdən hansı istehsal şirkətinin dövrü xərclərinə aid edilir:

- istehsal avadanlığının köhnəlməsi
- düzgün cavab yoxdur
- istehsal binasının işıqlandırılması üçün elektrik xərcləri
- şirkətin ofis əmlakının vergisi
- materiallara müstəqim xərclər

355 Aşağıdakı xərclərdən hansılarını “Azal” şirkətinin üstəlik xərclərinə aid etmək olar:

- menecerin əmək haqqı
- düzgün cavab yoxdur
- zavodun avtomobil yükləyicisi aparatının köhnəlməsi
- “qara qutu” nun dəyəri
- satışdan komissiyon xərcləri

356 Transaksiya xərclərinə aiddir:

- ümumsex xərcləri
- istehsal xərcləri
- satış xərcləri
- xammal xərcləri
- müəssisənin bazara uyğunlaşdırılması üzrə xərclər

357 Dəqiqlik dərəcəsinə görə idarəetmə uçotunda istifadə edilir:

- düzgün cavab yoxdur
- vaxtında çəkilən xərclər
- mütləq dəqiq göstəricilər
- təxmini məlumatlar
- rəqəm məlumatları

358 Relevant xərclər nə deməkdir?

- smeta tərtib edildikdə məhsulların maya dəyərində hissə-hissə daxil edilən xərclər
- qərarların qəbulu zamanı dəyişilkiyə uğrayan xərclər
- gələcəkdə gəlir gətirə bilən satın alınan və mövcud resurslar
- ehtiyatların saxlanılması və sifarişlərin yerinə yetirilməsi ilə əlaqədar xərclər
- məhsul vahidi hesabı ilə əlavə xərclər

359 Tənzimlənməyən xərclər nə deməkdir?

- məhsulların maya dəyərində bir başa aid edilə bilməyən xərclər
- işinin əhəmiyyətli təsir göstərə biləcəyi xərclər

- gələcəkdə çəkilə bilməyən ötən dövrün xərcləri
- işçinin əhəmiyyətli təsir göstərə bilmədiyi xərclər
- məhsulların müəyyən növlərinin istehsalına çəkilən xərclər

360 Tənzimlənən xərclər nə deməkdir?

- məhsulların hansısa növünün hazırlandığı hallarda əlavələr tələb olunur
- əgər icraçı onları tənzimləyə bilirsə
- işçinin təsir imkanları olmayan xərclər
- istehsalın texnologiyasında təşkilindəki çatışmamazlıqların nəticəsi hesab olunur
- gələcəkdə çəkilməsi gözlənilməyən keçən dövrün xərcləri

361 İnkrement xərclərin tərifini verin:

- düzgün cavab yoxdur
- əlavə məhsulların hazırlanması yaxud satışı nəticəsində yaranan əlavə xərclər
- məhsul vahidinə düşən həm daimi həm də dəyişən xərclərin dəyişilməsi
- məhsul vahidinə düşən dəyişən xərclərin dəyişilməsi
- hər hansı bir qərar nəticədə daimi xərclərin dəyişilməsi

362 Aşağıda göstərilən anlayışlardan hansı təəhhüdlü (alternativ) xərcləri dəqiq xarakterizə edir:

- istehsalın səviyyəsinin aşağı düşməsinə tələb etməyən zərər alınmışdır
- istehsalın sabit səviyyəsində gəlir alınmışdır
- istehsalın həcmi artdıqda əlavə gəlir alınmışdır
- istehsalın səviyyəsinin aşağı düşməsinə tələb etməyən gəlir alınmışdır
- bütün imkanlar itirilmişdir, yaxud hər hansı bir alternativ variantın seçilməsi digərindən imtınanı tələb edir

363 Xərc maddələri aşağıdakı halda dəyişən hesab olunur:

- düzgün cavab yoxdur
- məhsul buraxılış həcmi dəyişilməsinə mütənasib olaraq əhəmiyyəti dəyişir
- yalnız müəyyən norma həddində vergiyə cəlb olunma məqsədləri ilə əhəmiyyəti qeydə alınır
- faktik əhəmiyyəti normativ əhəmiyyətindən fərqlənir
- məhsul satışının həcmi dəyişilməsinə mütənasib olaraq əhəmiyyəti dəyişilir

364 Satış üzrə menecerlərin faizinin ödənişi xərcləri, xərclərin hansı növünə aiddir?

- düzgün cavab yoxdur
- şərti-dəyişən
- daimi
- dəyişən
- şərti-daimi

365 Telefon rabitəsi xidmətlərinə görə xərclər hansı növ xərclərə aid edilir?

- düzgün cavab yoxdur
- şərti-daimi
- daimi
- dəyişən
- şərti-dəyişən

366 Hazır məhsulu istehlakçıya yola salmaq üçün qablaşdırma xərclərinə aiddir:

- düzgün cavab yoxdur
- qeyri-istehsal dəyişən xərclər
- istehsalat daimi (şərti-daimi) xərclər
- istehsalat dəyişən (şərti-dəyişən) xərclər
- qeyri-istehsal daimi xərclər

367 Müəssisənin idarəetmə aparatının əmək haqqı aiddir:

- düzgün cavab yoxdur
- daimi xərclər
- şərti-daimi
- dəyişən xərclər
- şərti-dəyişən

368 Məsuliyyət mərkəzlərinin fəaliyyətinə nəzarət və tənzimləmə məqsədi üçün xərclər bölünür:

- relevant və qeyri-relevant
- tənzimlənən və tənzimlənməyən
- daimi və dəyişən
- daxil olmuş və keçmiş, müstəqim və dolay
- planlaşdırılan və planlaşdırılmayan

369 İdarəetmə qərarlarının qəbulu və planlaşma üçün xərclər bölünür:

- tənzimlənən və tənzimlənməyən
- daimi və dəyişən
- planlaşdırılan və planlaşdırılmayan
- daxil olmuş və keçmiş, müstəqim və dolay
- relevant və qeyri-relevant

370 Maya dəyərini müəyyənləşdirmək üçün xərclər bölünür:

- tənzimlənən və tənzimlənməyən
- daxil olmuş və keçmiş, müstəqim və dolay
- planlaşdırılan və planlaşdırılmayan
- daimi və dəyişən
- relevant və qeyri-relevant

371 Maya dəyərini müəyyənləşdirmək üçün xərclərin təsnifatına hansı yanaşma tətbiq edilir?

- düzgün cavab yoxdur
- müstəqim və dolay
- əsas və üstəlik
- daimi və dəyişən
- birünsürlü və kombinəlanmış

372 İdarəetmə qərarlarının qəbulu və planlaşdırılması üçün xərclərin hansı təsnifatından istifadə edilir?

- düzgün cavab yoxdur
- daimi və dəyişən
- müstəqim və dolay
- əsas və üstəlik
- bir ünsürlü və kombinəlanmış

373 Kommersiya xərclərinə aşağıdakı məsrəflər daxil edilir:

- Əsas və köməkçi materiallara məsrəflər
- Məhsul satışına çəkilən xərclər
- Məhsul istehsalı
- Xammal və materiallar məsrəfləri
- Ümumsex xərcləri

374 Düzgün cavabı seçin: daimi məsrəflərin bir hissəsi dəyişən (onların ümumi məbləğinin dəyişməzliyi) məsrəflərə keçdikdə:

- Əməliyyat linqi azalır
- Bütün cavablar düzqündür
- Zərərsizlik nöqtəsi daha aşağı səviyyəyə keçir
- Təşkilatın mənfəəti dəyişmir
- Maliyyə möhkəmliyi ehtiyatı artır

375 Əməliyyat təhlili aləti hansı məhdudiyyətləri qoyur?

- İstehsal həcmi satış həcminə bərabər olması
- Məsrəflərin düzgün olaraq daimi və dəyişənə bölünməsi; məsrəflərin satış həcmindən asılılığı xətti xarakter daşması; ümumi qarışıqda məhsulların miqdar və xüsusi cəkilərinin saxlanması; istehsal həcmi satış həcminə bərabər olması
- Məsrəflərin satış həcmindən asılılığı xətti xarakter daşması
- Məsrəflərin düzgün olaraq daimi və dəyişənə bölünməsi
- Ümumi qarışıqda məhsulların miqdar və xüsusi cəkilərinin saxlanması

376 Düzgün cavabı qeyd edin:

- Düzgün cavab yoxdur
- İstehsal həcmnin müxtəlif qoyuluşunu zərərsizlik qrafikində göstərmək daha asandır
- Satış həcmnin eyni qiymətində daha yüksək zərərsizlik nöqtəsi daha yüksək təhlükəsizlik kəndarını nəzərdə tutur;
- Digər dəyişilməyən amillərdə daimi məsrəflərin artması zərərsizlik nöqtəsini artırır;
- Nəzərdə tutulmuş gəlirin əldə edilməsində digər dəyişilməyən amillərin satış həcmnin artması xüsusi qoyuluşun azalması ilə nəticələnir;

377 İstehsal məsrəflərinin sifariş metodunda:

- Ancaq dəyişən məsrəflər uçota alınır
- Məsrəflər hər bir sifariş və ya məmulatlar üzrə partiya ilə uçota alınır;
- Daimi və dəyişən məsrəflər uçota alınır;
- Məsrəflərin uçotu və məhsulun maya dəyərinin hesablanması hər bir bölmə, fəza, istehsal bölmələrində aparılır;
- Hər bir obyekt üzrə birbaşa məsrəflər normativ məsrəflərin bölmələri və ayrıca normativ məsrəflərin məbləğləri üzrə hesablanılır;

378 Qaimə xərclərin plan dərəcəsi hesablanarkən onun məxrəcində məhsulun plan buraxılışını istifadə etsək, plan buraxılışı aşağı düşdükdə nə baş verər?

- Düzqündür a, c;
- Plan buraxılışı aşağı düşdükcə, qaimə xərclərin plan dərəcəsi azalacaq
- Plan buraxılışının dəyişməsindən aslı olmayaraq, dəyişilməz qalacaq
- Düzgün cavab yoxdur
- Plan buraxılışı aşağı düşdükcə azalacaq

379 Qaimə xərclərin plan dərəcəsi hesablanarkən onun məxrəcində maksimal güc istifadə etsək, plan buraxılışı aşağı düşdükdə nə baş verər?

- Düzgün cavab yoxdur
- Plan buraxılışının dəyişməsindən aslı olmayaraq, dəyişilməz qalacaq
- Plan buraxılışı aşağı düşdükcə azalacaq
- Plan buraxılışı aşağı düşdükcə dəyişilməyəcək
- Plan buraxılışı aşağı düşdükcə artacaq

380 Müəsisənin xalis əməliyyat gəlirinə əlavə bölüşdürülmüş istehsal qaimə xərclərin təsiri necə olar?

- Düzgün cavab yoxdur
- Xalis əməliyyat gəliri artır
- Xalis əməliyyat gəliri aşağı düşər
- Xalis əməliyyat gəliri dəyişməz
- Xalis əməliyyat gəliri dəyişər

381 Realizə edilmiş məhsulun maya dəyərində əlavə bölüşdürülmüş qaimə xərclərin təsiri necə olacaq?

- Düzgün cavab yoxdur
- Realizə edilmiş məhsulun maya dəyəri aşağı düşəcək;
- Realizə edilmiş məhsulun maya dəyəri dəyişməyəcək;
- Realizə edilmiş məhsulun maya dəyəri dəyişməyəcək;
- Realizə edilmiş məhsulun maya dəyəri artacaq;

382 Satış qiyməti artarsa, onun həcmində nə baş verər?

- Həm artar, həm azalar
- Dəyişməz
- Satışın həcmi artar
- Düzgün cavab yoxdur
- Aşağı düşər

383 Əgər istehsal qaimə xərcləri daimi xərclərə daxil edilərsə və satış həcminin aşağı düşməsi gözlənilərsə, qaimə xərclərin plan dərəcəsi necə dəyişər?

- Düzgün cavab yoxdur
- Artacaq
- Aşağı düşəcək
- Qaimə xərclərin plan dərəcəsi dəyişməyəcək
- A, b, c cavabları düzqündür

384 Aşağıdakı müəssisələrdən hansıları mərhələ kalkulyasiyası əvəzinə sifariş kalkulyasiyasının istifadəsinə üstünlük verirlər:

- Düzgün cavab yoxdur
- Toyların təşkili
- Kağız fabriki
- Boya istehsalı
- Neftkimyasının emalı

385 Mərhələ metodunun kalkulyasiyası aşağıdakı sahələrdə tətbiq edilir:

- Düzgün cavab yoxdur
- Neftkimyası emalında
- Hüquqşünas müəssisəsində
- Xəstəxanada
- Tikinti müəssisəsində;

386 Sifariş kalkulyasiyasında:

- Düzgün cavab yoxdur
- Hər dövrdə müxtəlif növ məhsullar istehsal edilir
- Böyük həcmli həmcins məhsullar fasiləsiz istehsal prosesindən keçir
- Məhsullar biri bimdən fərqlənmir
- Məhsulun hər vahidi eyni orta maya dəyərinə uyğun olur

387 Mərhələ kalkulyasiyası aşağıdakı məhsullarə tətbiq edilir:

- Düzgün cavab yoxdur
- Fasiləsiz istehsal olunan, həmcins
- Fasiləsiz istehsal olunan, müxtəlif
- Müştərilərin tələbilə yerinə yetirilən fərdi sifarişlərə
- Topdan satış firmadan əldə edilən

388 Aşağıdakı sadalanan məsrəflərdən hansıları kinoteatra bilet əldə edənlərin miqdarı nisbətində dəyişən kimi təsnifləşdirmək olar?

- Biletlərin satışına lisenziya ödənişi
- Kinofilmin kirayəsinə çəkilən dəyər
- Düzgün cavab yoxdur
- Filmdən sonra kinoteatrın təmizləmə dəyəri
- Kinoteatr işçilərinin əmək haqqısı

389 Aşağıdakı sadalanan məsrəflərdən hansılarını MakDonaldsın satılmış dondurmanın miqdarı nisbətində dəyişən kimi təsnifləşdirmək olar?

- Düzgün cavab yoxdur
- Müştərilərə salfetin dəyəri
- İşçilərin əmək haqqısı
- Mağazanın işıqlandırılması dəyəri
- Avadanlığın dəyəri

390 Aşağıdakı məsrəflərdən hansıları istehsal müəssisəsinin dövrü xərclərinə aid edilir?

- Düzgün cavab yoxdur
- Müəssisə ofisinin əmlak vergisi
- Materiallara birbaşa məsrəflər
- İstehsal avadanlığının amortizasiyası
- İstehsal yerini işıqlandırılmasına enerji məsrəfləri

391 Aşağıdakı məsrəflərdən hansıları «Azal» aviakompaniyasının istehsal qaimə xərclərinə aid etmək olar?

- Düzgün cavab yoxdur
- Zavod avtoyükləyicinin amortizasiyası
- «Qara qutunun» maya dəyəri;
- Satışdan əldə edilən komissiyalar
- Menecerin əmək haqqısı

392 Tranzaksiyon məsrəflər hansılardır:

- Ümumsex məsrəfləri
- Müəssisənin bazara adaptasiya xərcləri
- İstehsal xərcləri
- Satış xərcləri
- Xammal məsrəfləri

393 Dəqiqlik dərəcəsinə görə idarəetmə uçotunda istifadə olunur:

- Düzgün cavab yoxdur
- Təqribi məlumatlar
- Tamamilə dəqiq məlumatlar
- Tam vaxtında əmələ gələn xərclər
- Rəqəm məlumatları

394 Relevant məsrəflər hansılardır?

- Smeta tərtib edilərkən məhsulun maya dəyərinə hissə hissə və müəyyən vaxta görə daxil edilən məsrəflər
- İdarəetmə qərarlarının qəbulu nəticəsində dəyişən xərclər
- Əldə edilən və gələcəkdə gəlir gətirə bilən mövcud məsrəflər
- Ehtiyatın saxlanması və sifarişin yerinə yetirilməsi ilə əlaqədar olan xərclər
- Məhsulun bir vahidinə düşən əlavə xərclər

395 İdarə olunmayan məsrəflər hansılardır?

- İşçinin məsrəflərin səviyyəsinə əhəmiyyətli dərəcədə təsiri mümkün olmayan
- İşçinin məsrəflərin səviyyəsinə əhəmiyyətli dərəcədə təsiri mümkün olan
- Məhsulun maya dəyərinə birbaşa aid edilməyən məsrəflər
- Müəyyən bir məhsul növünə çəkilən istehsal məsrəfləri
- Gələcəkdə heç bir vaxt çəkilməyən keçmiş illərin xərcləri

396 İdarə olunan məsrəflər hansılardır:

- Müəyyən məhsulun partiya ilə istehsalı nəticəsində əlavə yaranan xərclər
- İcraçı tərəfindən müəyyən dərəcədə idarə olunan xərclər
- İşçinin məsrəflərin səviyyəsinə əhəmiyyətli dərəcədə təsiri mümkün olmayan
- İstehsalın təşkili və texnoloqiyanın çatışmamazlığı nəticəsində əmələ gələn
- Gələcəkdə heç bir vaxt çəkilməyən keçmiş illərin xərcləri

397 İstehsal xərclərinə nələr aiddir:

- Məhsul istehsalı ilə əlaqədar bütün xərclər
- Məhsulun istehsalından asılı olan və onun istehsal maya dəyərini təşkil edən bütün xərclər
- Gələcəkdə heç bir vaxt çəkilməyən keçmiş illərin xərcləri
- Məhsulun bir vahidinə düşən əlavə xərclər
- Məhsul istehsalının həcmindən asılı olmayan xərclər

398 İstehsal məsrəfləri tərkibinə (həmcin və yaxud növlərinə) görə necə tsnifləşdirilir?

- Bir elementli, kompleks
- Faktiki, plan
- Kommersiya, cari
- Birbaşa, birdəfəlik
- Əsas

399 Dəyişən xərclərə aiddir:

- Kreditə görə faizlər
- İstehsal işçilərinin əmək haqqısı, xammal və material xərcləri
- Amortizasiya ayırmaları
- Məhsulun satışına çəkilən xərclər
- İnzibati və idarəetmə xərcləri

400 İdarəetmə funksiyalarına görə xərclər bölünür:

- Ümumi və orta
- İstehsal, inzibati, kommersiya
- Yarı daimi və yarı dəyişkən;
- Məhsula və dövrə görə;
- Aradan qaldırılma bilən və aradan qaldırılmayan;

401 İstehsal prosesindəki roluna görə xərclər bölünür:

- Düzgün cavab yoxdur
- Əsas və qaimə
- Birbaşa və dolaylı
- Alternativ və qarışdırılmış
- Dönməz və hesab edilmiş

402 Xərclər:

- Düzgün cavab yoxdur
- Gəlir əldə etmək məqsədilə sərf edilmiş vəsaitlər və resurslar
- Aktivlərin azaldılması və öhdəliyin artırılması

- Firma xərcəlidir
- Aktivlər + kapital qoyuluşları

403 Ayrı növ məhsulların maya dəyərinə daxil edilmə üsuluna görə xərclər bölünür:

- Bir elementli və kompleks
- Birbaşa və dolaylı
- Ümumi və qaimə
- Daimi və dəyişən
- Əsas və qaimə

404 İnkrement xərclərə tərif verin:

- Düzgün cavab yoxdur
- Əlavə xərclər, əlavə məhsulun istehsal və ya satışı nəticəsində əmələ gələn
- Məhsulun bir vahidinə düşən daimi və dəyişən xərclərin dəyişilməsi
- Məhsulun bir vahidinə düşən dəyişən xərclərin dəyişilməsi
- Hansısa qərar nəticəsində daimi xərclərin dəyişilməsi

405 Aşağıdakı tərifdən hansıları hesab edilmiş (alternativ) xərcləri daha dəqiq xarakterizə edir?

- İstehsal həcmnin aşağı salınmasını tələb etməyən gəlirin əldə edilməsi
- İtilmiş imkan, yaxud hər hansı bir alternativ variantın seçilməsi diqərini imtina edir
- İstehsal həcmnin stabilliyi nəticəsində gəlirin əldə edilməsi
- İstehsal həcmnin artırılması ilə əlavə gəlirin əldə edilməsi
- İstehsal həcmnin aşağı salınmasını tələb etməyən zərərin əldə edilməsi

406 İstehsal xərclərinin təşkil edən elementlər:

- Düzgün cavab yoxdur
- Əsas materiallar, əsas əmək və istehsal qaimə xərcləri
- Əməyin ödənişi fondundan ayırmalar
- Pensiya yığım fondlarına ayırmalar
- Dövrün xərcləri

407 Marjinal gəlirin mahiyyəti nədən ibarətdir?

- Məhsul satışından əldən edilən gəlir və məhsulun (iş və xidmətlərin) tam maya dəyəri arasındakı fərq
- Məhsul satışından əldə edilən gəlir və dəyişən məsrəflər arasındakı fərq
- Məsrəflərin normativ qiymətindən onların faktiki qiymətinin aşırması məbləği
- Məhsul satışı və dövrün xərcələrindən əldə edilən gəlir məbdəği
- Məhsul satışından əldə edilən gəlir və daimi məsrəflər arasındakı fərq

408 Məsuliyyət mərkəzlərini sadalayın:

- Məsrəflərin yaranma yerləri: satış bölmələri;
- Əsas və köməkçi istehsalat
- Müəssisənin struktur bölmələri;
- Məsrəflər mərkəzi, investisiya, mənfəət;
- Məsrəflərin yaranma yerləri: istehsal, xidmətedici;

409 Məsrəf normativlərinin hesbalanmasının hansı variantların mövcuddur?

- Heç bir savab doğru deyil
- normativ məsrəflər üzrə uçot; faktiki və normativ məsrəflərin paralel uçotu
- faktiki və normativ məsrəflərin paralel uçotu; qarışıq metodla uçot
- normativ məsrəflər üzrə uçot; faktiki və normativ məsrəflərin paralel uçotu, qarışıq metodla uçot
- normativ məsrəflər üzrə və qarışıq metodla uçot

410 Normativ məsrəflər üzrə maya dəyərinin kalkulyasiyası sistemi daha çox aşağıdakı fəaliyyətlə məşğul müəssisələrə uyğun gəlir:

- Bilavasitə satışla məşğul olan
- xidmət göstərilməsi ilə
- xüsusi və təkrarlanmayan əməliyyatları yerinə yetirən
- ümumi və təkrarlanan əməliyyatları yerinə yetirən
- fərdi sifarişləri yerinə yetirən

411 İstisnalar metodu istifadə olunur:

- Seriyalı istehsalat şəraitində
- növlər üzrə istehsal şəraitində
- Hamısında
- Kütləvi istehsalatda
- kompleks istehsal şəraitində

412 Ekvivalent ımsallar metodunun əsasını aşağıdakılardan hansına əsaslanan prinsip təşkil edir:

- Ayrı-ayrı məhsul növlərinin qiymətləri kifayət qədər möhkəm bir nisbətdə olur
- Ayrı-ayrı istehsal olunan məhsulların həcmələri kifayət qədər möhkəm bir nisbətdə olur
- heç birinə
- ayrı-ayrı məhsul növlərinin maya dəyəri kifayət qədər möhkəm bir nisbətdə olur və ayrı-ayrı istehsal olunan məhsulların həcmələri kifayət qədər möhkəm bir nisbətdə olur
- ayrı-ayrı məhsul növlərinin maya dəyəri kifayət qədər möhkəm bir nisbətdə olur

413 İstisna və bölüşdürmə metodları aşağıdakılardan hansının variantlarıdır?

- Sadə və sifariş metodunun
- mərhələ metodunun
- sifariş metodunun
- kompleks (ümumi) metodun
- Mərhələ və sifariş metodlarının

414 Aprel ayı ərzində şirkət istehsalatdan 2 500 ədəd məhsul buraxmış və bu zaman 500 ədəd bitməmiş istehsal qalıqına malik olmuşdur. Bitməmiş istehsal qalığı üzrə işlər cəmi 10 % və material məsrəfləri qalığı olmamışdır. Əlavə məsrəflər və material məsrəfləri qalığı üzrə isə 100 % başa çatmışdır. Dövrün əvvəlinə ilkin bitməmiş istehsal qalığı olmamışdır. Aprel ayı ərzində material məsrəfləri 9 300 manat, emal üzrə məsrəflər 5 300 manat təşkil etmişdir. Məhsulun maya dəyərinə qədər təşkil edir.

- Cavablardan heç biri
- 14050.0
- 12750.0
- 13450.0
- 13050.0

415 Aprel ayı ərzində şirkət istehsalatdan 3 000 ədəd məhsul buraxmış və 400 ədəd bitməmiş istehsal qalıqına malik olmuşdur ki, əlavə məsrəflər üzrə işlər cəmi 10 % və material üzrə isə 100 % başa çatmışdır. Dövrün əvvəlinə ilkin bitməmiş istehsal qalığı olmamışdır. Əlavə məsrəflər və material məsrəfləri üzrə şərti vahidlərin sayı nə qədərdir?

- Cavablardan heç biri
- 3300ədəd əlavə məsrəflər və 3360 ədəd müstəqim məsrəflər üzrə
- 3040 ədəd əlavə məsrəflər və 3400 ədəd müstəqim məsrəflər üzrə
- 3200 ədəd əlavə məsrəflər və 3060 ədəd müstəqim məsrəflər üzrə
- 3400 ədəd əlavə məsrəflər və 3360 ədəd müstəqim məsrəflər üzrə

416 Kalkulyasiyasının sifariş metodunu tətbiq edən müəssisə müəyyən dövr ərzində 100 000 pul vahidi daimi ümumistehsalat xərci çəkmişdir. A məhsulunun vahidinin buraxılması üzrə əmək haqqı 10 pul vahidi,

B məhsulunun vahidi üzrə isə 5 pul vahidi təşkil etmişdir. Həmin dövr ərzində 3000 ədəd A məhsulu və 4000 ədəd isə B məhsulu buraxılmışdır. Ümumistehsalat xərclərinin müstəqim xərclərə nisbətdə artması (faiz stavkası) neçədir:

- 1.0  
 300 5  
 250  
 2.0  
 1.5

417 Yuxarı və aşağı nöqtələr metodu aşağıdakılar üçün nəzərdə tutulub:

- məsrəflərin minimuma endirilməsi üçün  
 Xərclərin bölüşdürülməsi üçün  
 İstehsalat nəticələrinin optimallaşdırılması üçün  
 xərcləri daimi və dəyişən xərclərə ayrılması üçün  
 Məsrəflərin müəyyən edilməsi üçün

418 Məsrəflərin balans bərabərliyi aşağıdakı kimidir:

- $MIX_{\text{ə}} + Md = Mh + Zm + Td + MIZs$   
  $MIX_{\text{ə}} + Td + Md = Zm + Mh + MIZs$   
  $MIX_{\text{ə}} + Mh + Md = Zm + Td + MIZs$   
  $MIX_{\text{ə}} + Mh = Md + Zm + Td + MIZs$   
  $MIX_{\text{ə}} + Md + Zm + Td = Mh + MIZs$

419 İstehsala məsrəflərin uçotunun mərhələlər metodunun hansı variantları var.

- ardıcıl və paralel uçot  
 Heç bir cavab doğru deyil  
 ardıcıl, paralel və ayrılıqda uçot  
 Ardıcıl, operator və paralel uçot  
 ardıcıl və ayrılıqda

420 İstehsalat məsrəflərinin uçotu sistemi hansı əlamətlər üzrə qruplaşdırılır:

- qruplaşma obyektlərinə, normalaşdırılma dərəcəsinə və məsrəflərin tam əhatə olunmasına görə  
 Bütün cavablar doğrudur  
 Heç bir cavab doğru deyil  
 normalaşdırılma dərəcəsinə  
 qruplaşma obyektlərinə və normalaşdırılma dərəcəsinə

421 Xərclərinin uçotun yarımfabrikat variantı aşağıdakı hallarda tətbiq edilir:

- düzgün cavab yoxdur  
 təşkilat hazır məhsulları istehsal başqa sözlə bütün texnoloji mərhələləri keçən məhsulları satır  
 təşkilat hazır məhsulları istehsal edir və yalnız yarımfabrikatları satır  
 təşkilat yalnız yarımfabrikatları istehsal edir  
 təşkilat hazır məhsulları və yarımfabrikatları istehsal edir və satır

422 Material xərclərində kənarlaşmaların “təxsiri olanlar” norma amilləri üzündən baş verir:

- düzgün cavab yoxdur  
 həmişə yalnız material texniki təhcizat xidməti olacaq  
 material resurslarının keyfiyyəti və onlarda istifadənin effektivliyindən bütün xidmətlər asılı ola bilər  
 həmişə yalnız istehsalat bölmələri olacaq  
 hər hansı bir xidmət sahəsi məhsuliyət daşımır

423 Maya dəyərinin normativ kalkulyasiyası aşağıdakı məqsədlər üçün istifadə edilir:

- düzgün cavab yoxdur
- planlaşma və nəzarət, istənilən zaman normativlər əsasında xərcləri hesablamaq mümkündür
- müəssisə işçilərinin idarə olunması və stimullaşdırılması
- hesabat dövrünün faktiki xərclərinin məbləğlərinin müəyyənləşdirilməsi
- gizli ehtiyatların aşkarlanması

424 Normaların plandan kənar dəyişilməsi aşağıdakı səbəblər üzündən baş verə bilər:

- düzgün cavab yoxdur
- materialların zəruri növlərinin çatışmaması
- istehsalın təşkiatı texniki səviyyəsi normalarının təftiş nəticəsində aşkara çıxarılan uyğunsuzluğu
- təşkilatı texniki tədbirlərin həyata keçirilməsi
- materialların əlavə partiyasının satın alınması

425 Marjinal mənfəət belə hesablanır:

- düzgün cavab yoxdur
- satışdan gəlirin dəyişən xərclərin məbləğini üstələməsi
- dəyişən xərclərin məbləğinin daimi xərclərin məbləğini üstələməsi
- satışdan gəlirin daimi xərclərin məbləğini üstələməsi
- dəyişən və daimi xərclər arasındakı fərq

426 Bir məmulatın satış qiyməti 10 pul vahidi, məmulat vahidinə dəyişən xərclər 4 pul vahidi, dövr ərzində daimi xərclər 200 pul vahidi və 400 pul vahidi ölçüsündə mənfəət istehsal olunan məhsulun aşağıdakı həcmi təmin edir:

- 500.0
- 100.0
- 250.0
- 200.0
- 400.0

427 Şirkət satılmış məhsulların maya dəyərini 20 000 min manat, o cümlədən daimi xərcləri 4 000 min manat və dəyişən xərcləri satışın xalis həcmi 80 % - i həcmində planlaşdırır. Xalis satışın həcmi necə planlaşdırılır?

- 10000.0
- 20000.0
- 25000.0
- 30000.0
- 40000.0

428 Kalkulyasiya vahidi dedikdə nə başa düşülür?

- düzgün cavab yoxdur
- kalkulyasiya obyektinin hesablanması vahidi
- məhsul istehsalı üzrə texnoloji əməliyyatlar
- buraxılan məhsulların növləri
- xərclərin baş verdiyi yer

429 Dolay xərclərin bölgüsü bazasının differensiasiyası nəzərdə tutur:

- düzgün cavab yoxdur
- müxtəlif xərc maddələri və xərclərin baş verdiyi müxtəlif yerlər üçün müxtəlif bazasından istifadə oluna bilər
- müxtəlif bölgü bazası normativ kalkulyasiyanın tərtibi üçün istifadə olunmalıdır
- hər bir hesabat dövrü üçün müxtəlif bölgü bazasından istifadə olunmalıdır
- bölgünün müxtəlif bazaları faktiki kalkulyasiyanın tərtibi üçün istifadə olunmalıdır

430 Dolay xərclərin bölüşdürülməsi üçün "mütənasiblik" prinsipinin istifadə edilməsi:

- düzgün cavab yoxdur
- bölüşdürüləsi xərclərin kəmiyyəti və seçilmiş bölgü bazasının kəmiyyəti mütənasib qaydada bir birindən asılıdır
- bölüşdürülən daimi xərclərin kəmiyyəti dolayı xərclərin kəmiyyətindən asılı olaraq mütənasibliyi gözləməlidir
- bölüşdürülən dolayı xərclərin kəmiyyəti müstəqim xərclərin kəmiyyətindən asılı olaraq mütənasibliyi gözləməlidir
- bölgü bazası hesabat dövrünün davamından asılı olaraq mütənasib olmalıdır

431 Bölgü metodu nəzərdə tutur:

- düzgün cavab yoxdur
- kompleks istehsalın xərclərinin alınan bütün məhsullar arasında bölüşdürülməsi
- kompleks istehsal xərclərin kəmiyyətinin əlavə məhsulların istehlak dəyəri kəmiyyətində azalması
- kompleks istehsalın bütün xərclərinin kəmiyyətinin əsas məhsula aid edilməsi
- kompleks istehsal xərclərin kəmiyyətinin əlavə məhsulların istehlak dəyəri kəmiyyətində artması

432 Bölgü metodlarına aşağıdakı variantlar aiddir:

- düzgün cavab yoxdur
- mərhələ metodu
- normativ metodu
- sifariş metodu
- direkt - kosting metodu

433 Kompleks istehsal aşağıdakı hallarda adlanır:

- düzgün cavab yoxdur
- texnoloji prosesin bəzi mərhələlərində iki və daha çox məhsulun eyni zamanda əldə olunması
- sadə texnoloji prosesin mövcudluğu
- bir neçə mərhələdən ibarət olan mürəkkəb texnoloji proseslərin yerinə yetirilməsi
- ayrıca istehsalat sifarişinin yerinə yetirilməsi

434 Məhdud maya dəyərinin kalkulyasiyası bir çox dərəcədə zəruridir:

- düzgün cavab yoxdur
- qısamüddətli idarəetmə qərarlarının qəbulu üçün
- vergi qaunvericiliyin tələblərinin gözlənilməsi üçün
- kalkulyasiya proseslərinin asanlaşdırılması üçün
- uzunmüddətli idarəetmə qərarlarının qəbulu üçün

435 “Standart direkt-kost” sistemi dedikdə başa düşülür:

- düzgün cavab yoxdur
- faktiki müstəqim xərclərin uçotu
- normativ tam xərclərin uçotu
- faktiki tam xərclərin uçotu
- normativ natamam xərclərin uçotu

436 Xərclərin uçota obyektləri üzrə maya dəyərinin kalkulyasiyasının aşağıdakı metodları fərqləndirilir:

- düzgün cavab yoxdur
- proseslər üzrə
- direkt-kost
- normativ
- faktiki

437 “Standart-kost” sisteminin əsas vəzifələrinə aiddir:

- yalnız əmək xərcləri üzrə kənarlaşmaların uçotu
- yalnız material xərcləri üzrə kənarlaşmaların uçotu

- uçotda yalnız dəyişən xərclərin əks etdirilməsi
- düzgün cavab yoxdur
- müəssisənin mənfəətində itkilərin və kənarlaşmaların uçotu

438 Xərclərin uçota obyektlərinin və kalkulyasiya obyektlərinin üst-üstə düşməsi aşağıdakı metodların tətbiqi zamanı müşahidə olunur:

- düzgün cavab yoxdur
- kalkulyasiyanın sifariş proseslər və mərhələ metodları üzrə
- faktik və normativ xərclərin uçotu metodu
- tam və tam olmayan maya dəyərinin kalkulyasiyası
- "standart-kost" "direkt-kost" metodlarının uçotu

439 İstehsal xərclərin proseslər üzrə kalkulyasiyasından istifadə edilir:

- hər bir mala sifariş üzrə xərclərin qeydiyyatı üçün
- marjinal gəlirlərin müəyyənləşdirilməsi üçün
- hesabatlarda resursların nisbətən aşağı səviyyələrinin əks etdirilməsi üçün
- kütləvi həmcins məhsulların istehsalı zamanı məhsulların maya dəyərinin müəyyənləşdirilməsi üçün
- hesabatlarda resursların yüksək səviyyələrinin əks etdirilməsi üçün

440 Büdcələşmənin əsasında kalkulyasiyanın hansı üsulundan istifadə edilir?

- xərclərin və gəlirlərin mərkəzləri üzrə
- normativ kalkulyasiya
- tam xərclər üzrə kalkulyasiya
- proseslər üzrə kalkulyasiya
- faktik xərclər üzrə kalkulyasiya

441 Tam xərclər üzrə kalkulyasiya zamanı bitməmiş istehsalın qiymətləndirilməsi hansı kateqoriya ilə xərclərə aid edilir:

- texniki xidmət xərcləri
- daimi ümumistehsalat xərcləri
- müstəqim material xərcləri
- dəyişən ümumistehsalat xərcləri
- müstəqim əmək xərcləri

442 Dəyişən xərclər üzrə kalkulyasiya sistemi nəzərdə tutur:

- təşkilatın bölmələrinin fəaliyyətinin formalaşması
- istehsal olunan məhsullara ehtiyatlar yalnız dəyişən xərclər üzrə daxil edilir
- məhsuliyət mərkəzləri üzrə uçotun təşkili
- istehsal olunan məhsullara ehtiyatlar yalnız istehsal xərclər üzrə daxil edilir
- uçotda yalnız dəyişən xərclərin əksəriyyəti

443 Tam xərclər üzrə kalkulyasiya sistemi nəzərdə tutulur:

- xərclərə nəzarətin güclənməsi
- maya dəyərinin hesablanması
- mənfəətin planlaşdırılması
- ehtiyatların və planlaşdırmanın qiymətləndirilməsi
- əməliyyatlar üzrə idarəolunmanın təşkili

444 Dövr ərzində tam maya dəyəri nə deməkdir:

- tədarükün plan (normativ) maya dəyəri
- istehsal maya dəyəri + istehsaldan kənar xərclər
- istehsala çəkilən bütün xərclərin məbləği

- istehsal maya dəyəri+bitməmiş istehsalın qalığı
- kommersiya maya dəyəri – istehsaldan kənar xərclər

445 Əgər müəssisə həmcins məhsullar buraxırsa uçot aşağıdakı qaydada aparılmalıdır:

- normativ metodu ilə
- proseslər üzrə metodlar
- xərclərin və gəlirlərin mərkəzləri üzrə
- sifariş metodu ilə
- partiya metodu ilə

446 Öz istehsalının yarımfabrikatlarını kənara çəkən müəssisələrdə tətbiq edilir:

- məhsulların partiya üzrə kalkulyasiyası
- istehsal xərclərinin proseslər üzrə metodu
- istehsal xərclərinin sifariş metodu
- xərclərin və gəlirlərin mərkəzləri üzrə kalkulyasiya
- sadə çox pilləli kalkulyasiya metodu

447 Üstəlik xərclərin bölgüsü bazası qismində nədən istifadə olunur?

- hesabat dövrü ərzində çəkilən xərclər
- reklam xərcləri
- müstəqim materail xərcləri
- müstəqim əmək ödənişi xərcləri
- saatla hesablanan əmək məsrəfləri

448 FIFO metodu ilə materialların qiymətləndirilməsi üsulu nə deməkdir?

- istehsala çəkilən bütün xərclərin məbləği
- birinci satın alınma vaxtına görə maya dəyəri
- satınalmanın sonuncu vaxtına görə maya dəyəri
- tədarükün faktiki maya dəyəri
- tədarükün plan (normativ maya dəyəri)

449 MHBS – ya uyğun olaraq hansı xərclər hazır məhsulların ehtiyatlarının qiymətləndirilməsində daxil edilir:

- müstəqim əmək ödənişinə xərclər
- bütün istehsalat xərcləri
- bütün dəyişən xərclər
- bütün müstəqim xərclər
- hesabat dövrü ərzində çəkilən xərclər

450 Aşağıdakı xərc maddələrindən hasnı istehsal maya dəyərinin formalaşmasında iştirak etmir?

- saatla əksini tapan əmək məqsədləri
- ticarət təşkilatlarının qablaşdırılmasına çəkilən xərclər
- köməkçi materiallar
- müstəqim material xərcləri
- texnoloji avadanlıqların texniki xidmət xərcləri

451 “Standart - kost” sisemindən istifadənin üstünlüyü bundadır:

- dəyişən xərclər əsasında “direkt - kosting” sistemi ilə birlikdə işləyir
- bütün cavablar düzgündür
- analitik hesabatların tərtibi müddətini ixtisar edir
- mal-material ehtiyatlarının maya dəyərini və həcmi standartlar əsasında qiymət və miqdar üzrə hesablamağa imkan verir

- hər bir hesab faktura üzrə kənarlaşmaları aşkarlanmasına imkan yaradır

452 İstehsal xərclərinin sifariş metodu nə deməkdir?

- yalnız dəyişən xərclər qeydə alınır  
 xərclər hər bir sifariş yaxud məmulatın partiyası üzrə qeydə alınır  
 daimi və dəyişən xərclər qeydə alınır  
 xərclərin uçotu və məhsullarının maya dəyərinin müəyyənəndirilməsi hər bir mərhələ və faza üzrə həyata keçirilir  
 hər bir obyekt üzrə müstəqim xərclər normativ xərclər həddində qeydə alınır

453 Sifariş kalkulyasiyası nə deməkdir?

- düzgün cavab yoxdur  
 hər bir dövrdə məhsulların müxtəlif növləri istehsal olunur  
 həmcins məhsulların çox böyük miqdarı fasiləsiz istehsal prosesindən keçir  
 məhsulların biri digərindən fərqlənir  
 məhsulların hər bir vahidi həmcins orta maya dəyərinə uyğun gəlir

454 Proseslər üzrə maya dəyərinin kalkulyasiyası aşağıdakı sahələrdə tətbiq edilir:

- düzgün cavab yoxdur  
 neft kimya məmulatlarının emalında  
 hüquq şirkətlərində  
 xəstəxanalarda  
 inşaat şirkətlərində

455 Proseslər üzrə kalkulyasiya aşağıdakı məhsullar üçün istifadə edilir:

- düzgün cavab yoxdur  
 həmcins və fasiləsiz istehsal olunanlar  
 müxtəlif və fasiləsiz istehsalatlar  
 müştərinin sifərişi üzrə yerinə yetirilən fərdi sifarişlər  
 topdan firmalardan satın alınanlar

456 Kalkulyasiya nə deməkdir?

- əməliyyatlar üzrə idarəetmənin təşkili  
 bütövlükdə məhsulların yaxud onların müxtəlif növlərinin maya dəyərinin iqtisadi hesablanması sistemi  
 xərc maddələrinin siyahısı  
 maliyyə hesabatının formalaşmasını təmin edən hesablaşmaların avtomatlaşdırılmış sistemi  
 təşkilatda iqtisadi informasiyaların dövriyyəsinin təşkili

457 İstehsal olunan məhsulların maya dəyərini necə tapmaq olar?

- müstəqim xərclər+üstəlik xərclər  
 ilin əvvəlinə bitməmiş istehsalat+ istehsal xərcləri-ilin axırına bitməmiş istehsalat  
 ilin əvvəlinə bitməmiş istehsalat+ istehsal xərcləri+ilin axırına bitməmiş istehsalat  
 ilin əvvəlinə bitməmiş istehsalat-istehsal xərcləri +ilin axırına bitməmiş istehsalat  
 müstəqim xərclər +dövrün xərcləri

458 Hansı məsrəflər istehsal həcmnin dəyişilməsində reaksiya verirlər?

- Alternativ xərclər  
 Dəyişən xərclər  
 İnkrement xərclər  
 Düzgün cavab yoxdur  
 Daimi xərclər

459 Differensiyalaşdırılmış xərclərə aiddir:

- Müəyyən şəraitdə baş verən və digər şəraitdə fərqli olan xərc ölçüsü
- Hazırkı qərarın çıxarılmasından asılı olmayaraq, dəyişilməyən baş vermiş xərclər
- Düzqün cavab yoxdur
- Bir alternativ qərarın qəbulu digərindən imtınanı tələb edərsə, itirilən və ya qurban verilən xərclər;
- Düzqündür a, b, c

460 Məsrəflərin kalkulyasiya obyektini reklam şöbəsi hesab edildikdə, şöbə rəhbərinin əmək haqqısı aşağıdakı kimi təsnifləşdirilir:

- Düzqün cavab yoxdur
- Dəyişən və birbaşa;
- Daimi və birbaşa;
- Dolaylı və dəyişən;
- Dolaylı və birbaşa;

461 Əmək haqqı dərəcəsindən kənarlaşma səbəblərinə aid etmək olar:

- Müxtəlif sort materialların əvəz edilməsi;
- Məhsul dizaynının dəyişilməsi;
- Müxtəlif təchizat mənbələri;
- Mövsüm effekti, məsələn qışda istilik enerjisi;
- Mükafatlar, müxtəlif səviyyəli çətin işlərin əvəz edilməsi;

462 Materiallardan istifadənin kənarlaşma səbəblərinə aiddir:

- Gözlənilmədən milli mükafatlar;
- İş vaxtından artıq vaxt və ya plandan fərqli mükafat ödəmələri;
- Əmək məhsuldarlığı səviyyəsinin dəyişməsi
- İşçilərin öyrədilməsi;
- Lomun istifadəsinin aşağı və ya yuxarı səviyyəsi;

463 Materialların qiymətindəki kənarlaşmaların yaranma səbəblərini sadalayın:

- Öyrətmə effektinin nəticələri;
- Müxtəlif dərəcəli çətin işin əvəz olunması;
- Məhsulun dizaynının dəyişilməsi;
- Gözlənilmədən qiymətin ümumi artımı, endirimlərin dəyişməsi;
- Əmək şərtləri üsullarının təkmilləşdirilməsi və nəzarəti;

464 İstehsala məsrəflərin sifariş metodunun uçotu və məhsulun maya dəyərinin kalkulyasiyası hansı istehsalatlarda tətbiq edilir?

- Emal sənayesində
- Həmcins məhsul istehsalı edən müəssisələrdə;
- Müxtəlif növ məhsul istehsalı edən müəssisələrdə;
- Kiçik seriyalı və fərdi istehsal müəssisələrdə;
- Xammalın kompleks istifadəsi istehsalatlarında;

465 İstehsala məsrəflərin mərhələ metodunun uçotu və məhsulun maya dəyərinin kalkulyasiyası hansı istehsalatlarda tətbiq edilir?

- Məmulatın xüsusi sifarişlə və ya unikal istehsalla yerinə yetirilməsində
- Sənayenin hasilat sahəsində (qaz, neft, kömürçixarma);
- Kütləvi istehsalda;
- Neftayırma;
- Müqavilə üzrə;

466 Aşağıdakı hansı məsrəfləri stehsal müəssisəsinin maya dəyərinə yox, onun dövrü xərclərinə aid edilir?

- Materiallar üzrə birbaşa məsrəflər;
- Düzqün cavab yoxdur
- İstehsal müəssisəsinin enerji məsrəfləri;
- Müəssisə ofisinin əmlak vergisi;
- İstehsal avadanlığının amortizasiyası;

467 İstehsala məsrəflərin mərhələ kalkulyasiyasında istifadə edilir:

- Hesabatlarda resursların nisbi aşağı səviyyəsinin əks etdirilməsi;
- Marjinal gəlirin təyin edilməsi;
- Hər məhsula məsrəflərin sifarişlərinin qeydiyyatı
- Hesabatlarda resursların nisbi yuxarı səviyyəsinin əks etdirilməsi;
- Kütləvi eyni həmcins məhsul istehsalı və ya xidmətin göstərilməsinə maya dəyərini təyin edilməsi;

468 Kalkulyasiyanın hansı üsulu büdcələşmənin əsasını təşkil edir?

- Tam məsrəflər üzrə kalkulyasiya;
- Xərc mərkəzləri və gəlirlər üzrə
- Faktiki məsrəflər üzrə kalkulyasiya;
- Normativ kalkulyasiyası
- Mərhələ kalkulyasiyası;

469 Tam məsrəflərin kalkulyasiyalaşmasında bitməmiş istehsalın dəyərinə hansı kateqoriyalı məsrəflər daxil edilir və dəyişən məsrəflərin kalkulyasiyalaşmasında bura daxil edilmir?

- Texniki xidmətə məsrəflər
- Dəyişən ümumistehsal xərcləri
- Birbaşa material məsrəfləri
- Daimi ümumistehsal xərcləri
- Birbaşa əmək məsrəfləri

470 Dəyişən məsrəflərin kalkulyasiya sistemi üçün nəzərdə tutulmuşdur:

- İstehsal məsrəflərinin istehsal edilmiş məhsul ehtiyatlarının qiymətinə daxil edilməsi
- Təşkilatın bölmə fəaliyyətinin formalaşması
- Uçotda ancaq dəyişən məsrəflərin əks etdirilməsi
- Dəyişən məsrəflərin istehsal edilmiş məhsul ehtiyatlarının qiymətinə daxil edilməsi
- Məsuliyyət mərkəzləri üzrə uçotun təşkili

471 Tam xərclərə kalkulyasiya sisteminə nəzərdə tutulmuşdur:

- Ehtiyatların və planlaşdırmanın qiymətləndirilməsi ;
- Əməliyyatlar üzrə idarəetmənin təşkili;
- Məsrəflərə nəzarətin gücləndirilməsi
- Maya dəyərini hesablanması
- Mənfəətin planlaşdırılması;

472 Dövr ərzindəki tam maya dəyəri nədir?

- İstehsal maya dəyəri üstəqəl bitməmiş istehsal
- Plan (normativ) tədarük maya dəyəri
- Kommersiya xərcləri çıxılısın istehsaldan kənar xərclər
- İstehsala məsrəflər üstəqəl istehsaldan kənar xərclər (dövrün xərcləri)
- İstehsala məsrəflərin dəyəri

473 Müəssisə həmcins məhsul buraxılışı ilə məşğuldursa, uçot aşağıdakı kimi aparılır:

- Normativ üsulla
- Sifariş metodu ilə

- Xaric məqsədləri və gəlirlər üzrə
- Mərhələ metodu ilə
- Dəst üsulu ilə;

474 Müəssisələrdə kənara realizə edilmiş öz istehsalının yarımfabrikatlarına tətbiq edilir:

- Xərc məqsədləri və gəlirlər üzrə kalkulyasiya
- Çoxpilləli sadə kalkulyasiya metodu;
- İstehsala məsrəflərin uçotunun mərhələ metodu;
- İstehsala məsrəflərin uçotunun sifariş metodu;
- Maya dəyərinin dəst kalkulyasiyası;

475 Qaimə xərclərin bölüşdürülməsində baza kimi istifadə edilmir:

- Hesabat dövründə yaranan məsrəflər
- Reklam xərcləri
- Birbaşa material məsrəfləri;
- Birbaşa əmək ödənişi məsrəfləri;
- Saatla ifadə edilən əmək məsrəfləri;

476 Materialların FİFO üsulu ilə qiymətləndirilməsi nəyi göstərir?

- İstehsala bütün məsrəflərin məbləği
- Vaxta görə birinci əldə edilənlərin maya dəyəri
- Vaxta görə axırıncı əldə edilənlərin maya dəyəri
- İstehsalın faktiki maya dəyəri
- İstehsalın plan (normativ) maya dəyəri

477 MHBS görə hazır məhsul ehtiyatlarının qiymətləndirilməsinə hansı məsrəflər daxil edilir?

- Əməyin birbaşa ödənilməsi məsrəfləri
- Bütün istehsal məsrəfləri
- Bütün dolaylı məsrəflər;
- Bütün birbaşa məsrəflər;
- Hesabat dövründəki bütün məsrəflər

478 Sadalanan hansı məsrəf maddələri istehsal maya dəyərinin formalaşmasında iştirak etmir?

- Köməkçi materiallar;
- Saatla ifadə edilmiş əmək məsrəfləri
- Texnoloji avadlığın texniki xidməti xərcləri;
- Ticarət təşkilatının məhsulun nəqliyat xərcləri
- Birbaşa material məsrəfləri;

479 Kalkulyasiyalaşma:

- Əməliyyatlar üzrə idarəetmənin təşkili
- Bütün büraxılışın və ya müəyyən növ məhsulların (iş, xidmət) bir vahidinin maya dəyərinin iqtisadi hesablanması sistemi
- Məsrəflərin maddələr üzrə siyahısı
- Maliyyə hesabatının formalaşmasında avtomatlaşdırılmış hesablama sistemi
- Təşkilatda iqtisadi inofmasiya dövrüyəsinin təşkili

480 Miqdarda kənarlaşmanın idarə edilməsi və nəzarəti mümkündür:

- Mümkün olan əldə etmə qiymətini minimum əsaslandırmaqda
- Materialdan istifadə əmsalının artırılmasında; əmək məhsuldarlığının artırılmasında
- Materialdan istifadə əmsalının artırılmasında
- Nəql etmədə qənaətcil üsullardan istifadə etməklə

- Əmək məhsuldarlığının artırılmasında

481 Qiymətdə kənarlaşmanın idarə edilməsi və nəzarəti mümkündür:

- Düzgündür a, b, c  
 Çeşidin rentabelliyyəsinin artırılmasında  
 Alışda endirimin əldə edilməsində  
 Qiymətlərə manipulyasiya etməkdə  
 İstifadə edilmiş resursların optimal miqdarını əsaslandırmaqda

482 «Qiymətdə kənarlaşma» anlayışı göstərir:

- Sərt büdcədən istifadədə  
 Materialların qiymətindən və ya əməyin normativ qiymətləndirilməsindən kənarlaşmalar  
 Ümumistehsal xərclərinin planlaşdırılmış miqdarındakı kənarlaşmalar;  
 İstifadə edilmiş xammal və materialların miqdarından kənarlaşmalar;  
 Ümumistehsal və kommersiya xərclərinin effektiv istifadəsindən;

483 «Kənarlaşma» anlayışı göstərir:

- Materialların normativ qiymətlərindəki kənarlaşmalar  
 Əldə edilən xammal və materialların qiymət və miqdarında, normativ göstəricilərdən kənarlaşmalar; sərf edilmiş əməyin miqdar və qiymətində, normativ göstəricilərdən kənarlaşmalar; ümumistehsal xərclərinin və ya onların istifadə effektivliyinin planlaşdırılmış dərəcəsidəki kənarlaşmalar;  
 Sərf edilmiş əməyin miqdar və qiymətində, normativ göstəricilərdən kənarlaşmalar  
 Əldə edilən xammal və materialların qiymət və miqdarında, normativ göstəricilərdən kənarlaşmalar  
 Ümumistehsal xərclərinin və ya onların istifadə effektivliyinin planlaşdırılmış dərəcəsidəki kənarlaşmalar

484 «Standart-kost» sisteminin əsas məqsədi ibarətdir:

- Düzgün cavab yoxdur  
 Müəssisənin mənfəətində itki və kənarlaşmaların uçotu  
 Ancaq material məsrəfləri üzrə kənarlaşmaların uçotu  
 Uçotda ancaq dəyişən xərclərin tətbiqi  
 Əmək məsrəfləri üzrə kənarlaşmaların uçotu

485 «Standart-kost» sistemi yerli normativ məsrəflər sisteminə nisbətə:

- Məhsulun maya dəyərini hesablanmasını təmin edir  
 Birbaşa əmək məsrəflərini və dəyişən ümumistehsal xərcləri kənarlaşmalarını təhlil edir; sərt büdcədən istifadə edir  
 Sərt büdcədən istifadə edir  
 Birbaşa əmək məsrəflərini və dəyişən ümumistehsal xərcləri kənarlaşmalarını təhlil edir  
 Qiymətdə qoymaya informasiya yığılmasını təmin edir

486 «Standart-kost» sistemindən istifadənin üstünlükləri bunlardan ibarətdir:

- Dəyişən məsrəflər əsasında «direkt-kostinq» sistemilə işləyir  
 Qiymət və miqdar standartları əsasında mal-material ehtiyatlarının həcmi və maya dəyərini hesablanmasına imkan yaradır; analitik hesabatların tərtibi və kənarlaşmalara görə qərarın qəbul edilməsi vaxtını azaldır; büdcənin tərtib edilməsinə, hər bir hesab-faktura üzrə kənarlaşmanın təyin edilməsi və qiymətdə qoymaya lazımı informasiyanın yığılmasına imkan yaradır; dəyişən məsrəflər əsasında «direkt-kostinq» sistemilə işləyir  
 Analitik hesabatların tərtibi və kənarlaşmalara görə qərarın qəbul edilməsi vaxtını azaldır  
 Qiymət və miqdar standartları əsasında mal-material ehtiyatlarının həcmi və maya dəyərini hesablanmasına imkan yaradır  
 Büdcənin tərtib edilməsinə, hər bir hesab-faktura üzrə kənarlaşmanın təyin edilməsi və qiymətdə qoymaya lazımı informasiyanın yığılmasına imkan yaradır

487 «Standart-kost» sistemi aşkar edir:

- İstifadə edilmiş xammal və materialların miqdarındakı kənarlaşmalar

- Məhsul, iş və xidmət neçəyə olmalıdır (normativ məsrəflər); məhsul, iş və xidmət əslində neçəyə olmalıdır (faktiki məsrəflər); faktiki məsrəflərin normativ məsrəflərdən kənarlaşmanı
- Məhsul, iş və xidmət əslində neçəyə olmalıdır (faktiki məsrəflər)
- Məhsul, iş və xidmət neçəyə olmalıdır (normativ məsrəflər)
- Faktiki məsrəflərin normativ məsrəflərdən kənarlaşmanı

488 «Standart-kost» sisteminin yaranmasının aşağıdakı məqsədləri vardır:

- Qərarların qəbulunda informasiya təminatının yaxşılaşdırılması
- Faktiki məsrəflərin normativ məsrəflərlə müqayisəsi nəticəsində məsrəflərə nəzarətin gücləndirilməsi
- Mühasibat uçotu hesablarında kənarlaşmaların əks etdirilməsi
- Statik büdcənin istifadə edilməsi
- Məsrəflər normalarının işlənməsi və fəaliyyəti

489 Məsrəflərin bölüşdürülməsi nədir?

- Müqavilə, təşkilati bölmələr
- Məsrəflərin müəyyən məsrəf obyektlərinə aid edilməsi prosesi
- Proseslərin, məhsul və işlərin dəyərinin ölçülməsi
- Məsrəflər haqda yığılan uçot vahidi
- Daimi xərclər

490 «Direkt-kostinq» sistemində məhsulun maya dəyəri necə hesablanır?

- Xidmətin və əməyin ödənişinin dəyişilməsi uçota alınır
- Ancaq dəyişən məsrəflər uçota alınır
- Standartların işlənilib hazırlanması
- Firmanın özü tərəfindən təyin edilmiş norma və normativlərin uçotu
- Enerji tariflərinin dəyişilməsi uçota alınır

491 «Direkt-kostinq» sisteminin xüsusiyyəti nədən ibarətdir?

- Məhsulun maya dəyəri təyin edilmiş smetalar əsasında hesablanır
- Məhsulun maya dəyəri ancaq dəyişən məsrəflərin hissəsində uçota alınır və planlaşdırılır
- Məhsulun maya dəyəri ancaq daimi məsrəflərin hissəsində uçota alınır və planlaşdırılır
- Məhsulun maya dəyəri həm dəyişən, həm də daimi məsrəflərin hissəsində uçota alınır və planlaşdırılır
- Maya dəyərində qaimə məsrəflər uçota alınır

492 Müəssisənin biznes mühitinin hansı iştirakçıları daxili iştirakçılara aiddir?

- Müəssisənin mühasib- analitikləri
- müəssisə və müəyyən hüquqi münasibətlərə daxil olmuş və daxili normativ sənədləşməyə görə müvafiq funksiyaları yerinə yetirən şəxslər
- Müəssisədə daimi və ya müvəqqəti işə qəbul olunmuş əməkdaşlar
- Müəssisədə daimi işə qəbul olmuş əməkdaşlar
- Müəssisədə çalışan əməkdaşlar

493 Müəssisənin biznes mühitinin hansı iştirakçıları idarəetmə uçotu çərçivəsində formalşan informasiyalardan istifadə etmir?

- Müəssisənin rəhbərliyi
- daimi alıcılar
- təşkilatın struktur bölmələrinin rəhbər müavinləri
- müəssisənin əməkdaşları
- şirkətlərin müşahidə şuraları

494 Müəssisədə idarəetmə uçotunun təşkili və aparılmasına cavabdeh olan şəxs nəyə əsasən vəzifəyə təyin olunur?

- Müəssisənin struktur bölmələrinin rəhbərinin əmrinə

- müəssisə rəhbərin əmrinə
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin göstərişinə
- səhmdarların ümumi yığıncağın qərarın
- Təsisçilərin qərarına

495 Müəssisənin biznes mühitinin hansı iştirakçıları kənar iştirakçılara aid edilmir?

- Banklar və kredit təşkilatları
- şirkətlərin müşahidə şuraları
- rəqabət aparan müəssisələr
- dövlət orqanları
- Daimi alıcılar

496 Fəaliyyətinin nəticələrinə görə müəssisələrdə idarəetmə uçotunu aparan əməkdaşlar hansı məsuliyyətə cəlb oluna bilər?

- Cinayət
- nizam-intizam
- maliyyə (maddi)
- inzibati və cinayət
- Heç bir məsuliyyət daşımır

497 Köməkçi istehsalata aid olan ümumi təsərrüfat xərclərinə hansı müxabirləşmə verilir?

- Dt 202 Kt 201
- Dt 202 Kt 721
- Dt 202 kt 112
- Dt 202 Kt 244
- Dt 721 Kt 202

498 Ümumtəsərrüfatda istifadə edilən maşın və avadanlıqlara hesablanmış köhnəlmə məbləği üçün hansı yazılış verilir?

- Dt 711 Kt 112
- Dt 721 Kt 112
- Dt 22 Kt 208
- Dt 202 Kt 721
- Dt 341 Kt 112

499 Ümumistehsalat təyinatlı əsas vəsaitlərə hesablanmış köhnəlmə məbləği üçün hansı yazılış verilir?

- Dt 201 Kt 202
- Dt 202 Kt 112
- Dt 721 Kt 1105
- Dt 721 Kt 112
- Dt 202 Kt 721

500 İşçilərin əmək haqqından edilən aşağıdakı hansı tutulma məcburidir?

- Buraxılmış zar məhsula görə
- gəlir vergisi
- həmkarlara üzvlük haqqı
- kommunal xərcləri
- vaxtında qaytarılmış təhdədlə hesab məbləğə görə

501 Seqmentlər üzrə hesabatların tərtibinin əsasını təşkil edən nəzarət prinsipi nəyi ifadə edir?

- heç biri doğru deyil

- bölmə rəhbərləri tərəfindən tənzzimlənməyən göstəricilər hesabatdan çıxarılır və hesabatlara yalnız tənzzimlənən göstəricilər daxil edilir
- hesabatlara yalnız tənzzimlənən göstəricilər daxil edilir
- bölmə rəhbərləri tərəfindən tənzzimlənməyən göstəricilər hesabatdan çıxarılır
- hesabatla tənzzimlənən və tənzzimlənməyən göstəricilər daxil edilir

502 İdarəetmə uçotu sistemində nəzarət (idarəetmə nəzarət) aşağıdakılardan nəyi nəzərdə tutur?

- Bütçəyə ödəniləcək vergilərin köşürülməsi üzərində nəzarət
- yuxarıda göstərilən cavabların hamısı doğrudur
- məsuliyyət mərkəzləri daxilində gəlir və xərclərə nəzarət
- müəssisənin ümumi təşkilati strukturu daxilində məsuliyyət mərkəzlərinin fəaliyyətinə nəzarət
- seqment planlaşdırılması üzrə məlumatların seqment hesabatları ilə müqayisəsi

503 Mənfəət mərkəzləri üzrə tərtib olunan hesabatda ümumfirma üstəlik (qalma) xərcləri:

- Müəssisənin struktur bölmələri arasında mütənasib qaydada bölüşdürülür
- müəssisə rəhbərliyi tərəfindən müəyyən olunan bazaya əsasən məsuliyyət mərkəzləri arasında bölüşdürülür
- Müəssisə rəhbərliyinin qərarından asılı olaraq yuxarıda sadalanan variantdan istənilən biri seçilə bilər
- Məsuliyyət mərkəzləri arasında bölüşdürülmür və birbaşa ümumi məbləğdə müəssisənin ümumi mənfəətindən ödənilir
- Məsrəf mərkəzləri üzrə bölüşdürülür

504 X mənfəət mərkəzi hər ay Y mənfəət mərkəzində 30 manat transfer qiyməti ilə 100 ədəd yarımfabrikarı verir. Bu yarımfabrikatın tam maya dəyərindən (25 manat) və X bölməsinin mənfəətindən (5 manat) asılı olaraq müəyyən edilmişdir. Y bölməsi bu yarımfabrikantı kənardan 28 manata əldə etmək imkanına malikdir. Belə olan halda Y bölmə nə etməlidir?

- Daha ucuz almaq üçün istehsalçı tapmalıdır
- yarımfabrikatları kənar malsatandan əldə etməli
- Məsələni istənilən formada həll etmək olar, çünki bu Y bölməsinin fəaliyyətinin nəticəsinin qiymətləndirilməsinə təsir göstərmir
- yarımfabrikatları X mənfəət mərkəzindən almalı
- Yarımfabrikatları 28 manata X mənfəət mərkəzindən almaq məqsədilə danışıq aparmalıdır

505 Məsuliyyət mərkəzləri hansı əlamətlərə görə təsnifləşdirilir?

- Heç biri doğru deyil
- istehsal prosesinə münasibətinə və daxil təsərrüfat mexanizminə görə
- İstehsalın növlərinə görə
- İstehsal olunan məhsulun növünə nə tərkibinə görə
- İstehsal olunan məhsulun növünə nə tərkibinə, istehsalın növlərinə görə

506 Müəssisənin tam təşkilati quruluşu əsasən hansı amillərdən asılıdır?

- mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş idarəetmə formasının nisbətindən, sahə və ərazi idarəetmə formalarının nisbətindən və s.
- yuxarıda qeyd edilənlərin hamısı
- istehsalın həcm və tipindən, idarəetmə işlərinin mexanikləşmə və avtomatlaşdırılma səviyyəsindən
- istehsalın xarakteri və sahə quruluşundan, buraxılan məhsul, hazırlanma texnologiyası,
- idarəetmənin təşkili formasından, idarəetmə aparatının quruluşu ilə istehsalın ənənəvi strukturuna uyğunluğundan

507 Gələcək dövrlərin xərclərinin müəyyən hissəsi əsas istehsalat xərclərinə silindikdə hansı müxabirləşmə verilir?

- Dt 242 Kt 202
- Dt 202 Kt 242
- Dt 202 Kt 201
- Dt 242 Kt 533
- Dt 721 Kt 533

508 Ümumtəsərrüfat xərcləri məhsulun maya dəyərinə silindikdə hansı yazılış verilir?

- Dt 711 Kt 202
- Dt 601 Kt 721
- Dt 202 kt 721
- Dt 202 kt 201
- Dt 721 Kt 202

509 Ümumistehsalat xərcləri məhsulun maya dəyərinə silindikdə hansı yazılış verilir?

- Dt 22 Kt 208
- Dt 202 Kt 202
- Dt 202 kt 531
- Dt 202 Kt 721
- Dt 721 Kt 202

510 Ümumitəsərrüfat təyinatlı işləri yerinə yetirən işçilərə əmək haqqı hesabladıqda hansı müxəbirləşmə tərtib edilir?

- Dt 202 Kt 531
- Dt 721 Kt 533
- Dt 801 kt 533
- Dt 533 Kt 521
- Dt 533 kt 522

511 Baş ofisdə çalışan işçilərə əmək haqqı hesabladıqda hansı müxəbirləşmə düzdür:

- Dt 26 kt 70
- Dt 721 Kt 533
- Dt 202 Kt 522
- Dt 531 Kt 223
- Dt 711 kt 533

512 LİFO metodu dedikdə nə başa düşülür?

- axırncı daxil olan birinci buraxılır
- Faktiki maya dəyəri
- plan (normativ) və faktiki maya dəyəri
- plan (normativ) maya dəyəri
- birinci daxil olan birinci buraxılır

513 Mənfəət mərkəzləri üzrə hazırlanmış hesabatlarda ümumfirma üstəlik xərcləri:

- Heç biri doğru deyil
- seqmentlər arasında bölüşdürülmür və çirkətin ümumi mənfəətindən ümumi məbləğə ötürülür.
- rəhbərlik tərəfindən müəyyən edilən bazaya müvafiq olaraq seqmentlər arasında bölüşdürülür
- Bütün cavablar doğrudur
- müəssisə rəhbərin qərarına əsasən qeyd edilənlərdən hər biri ola bilər

514 İdarəetmə daha yüksək səviyyələri üçün hesablanmış hesabatlar aşağıdakı rəhbərlər tərəfindən təqdim edilən hesabat göstəricilərinin məbləğinin toplanmasının nəticəsi deyil. Bu qayda aşağıdakılar üçün doğrudur:

- Heç biri doğru deyil
- istənilən tip məsuliyyət mərkəzləri üzrə tərtib olunan hesabatlar
- gəlir məbləğləri üzrə tərtib olunan hesabatlar
- məsrəf mərkəzləri üzrə tərtib olunan hesabatlar
- mənfəət mərkəzləri üzrə tərtib olunan hesabatlar

515 Xarici maliyyə hesabatlarının tərtibi məqsədi üçün seqmentlər hansı hallarda hesabat verməlidir?

- hər üç cavab doğrudur
- onların ümumi satış pulu müəssisənin məcmu mədaxilində 75 % -ni təşkil edəndə, onların ümumi satış pulu müəssisənin məcmu mədaxilində 75 % -ni keçir
- onların ümumi satış pulu müəssisənin məcmu mədaxilində 75 % -ni təşkil edəndə
- onların ümumi satışdan payı müəssisənin məcmu mədaxilində 1\2 –dən çox olduqda
- onların ümumi satış pulu müəssisənin məcmu mədaxilində 75 % -ni keçir

516 Daxili hesabatların tərkibi və məzmunu nədən asılıdır?

- müəssisənin həcmi və onun təşkilatı strukturundan
- Heç birindən asılı deyil
- idarəetmə heyətinin peşakar hazırlıq səviyyəsindən
- yuxarıda qeyd edilən bütün cavablar doğrudur
- müəssisənin həcmindən

517 Transfer qiymətlərinin formaşaldırılmasının məqsədi nədir?

- müəssisənin menecerlərinin idarəetmə qərarlarının qəbul edilməsinə maraqlandırmaq
- məsuliyyət mərkəzlərinin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi və müəssisənin menecerlərinin idarəetmə qərarlarının qəbul edilməsinə maraqlandırmaq
- müəssisənin təşkilatı strukturunu təkmilləşdirmək
- müəssisədə vergiyə cəlb olunmanı optimallaşdırmaq
- məsuliyyət mərkəzlərinin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi

518 Müəssisədə daxilində transfer qiymətlərinin əmələ gəlməsinin səmərəli fəaliyyət göstərməsi yalnız əvvəlcədən işlənmiş və aşağıdakıları müəyyən edən daxili sənədin işlənməsi daxilində mümkündür?

- Heç biri doğru deyil
- bütün cavablar doğrudur
- müəssisənin digər seqmentlərinin mövcudluğu şəraitində hansı struktur bölmələri mal və xidmətlərin alınması üçün müəssisə daxilindən kənara çıxıb bilər
- tarix qiymətlərinin müəyyən edilməsi məqsədilə hansı struktur bölmələrinin öz aralarında danışıqlar apara bilərlər
- transfer qiymətlər maya dəyərinin hesablanmalarına və ya bazar qiymətlərinə uyğunlaşdırılma

519 İstehsal prosesinə münasibətinə görə məsuliyyət mərkəzləri neçə yerə bölünür?

- əsas, yardımçı və köməkçi
- əsas və funksional
- əsas və əlavə
- funksional və xətti
- əsas və köməkçi

520 Analitik idarəetmə üçotu hansı formalarda qurula bilər?

- heç bir cavab doğru deyil
- məsrəflərin baş vermə yerləri, məsuliyyət mərkəzləri və ayrıca məhsul istehsal olunan rentabellik mərkəzləri üzrə
- məsuliyyət mərkəzləri və ayrıca məhsul istehsal olunan rentabellik mərkəzləri üzrə
- məsrəflərin baş vermə yerləri və məsuliyyət mərkəzləri üzrə
- məsrəflərin baş vermə yerləri, məsuliyyət mərkəzləri və məsuliyyət mərkəzləri və ayrıca məhsul istehsal olunan rentabellik mərkəzləri üzrə

521 Texnoloji prosesin xarakterindən asılı olaraq bütün istehsallak aşağıdakılara bölünür:

- əsas və yardımçı
- fərdi və kütləvi
- hasilat və emal
- kütləvi və seriyalı
- əsas və köməkçi

522 Müəssisənin təşkilatı fəaliyyətinin uçotunun əsas prinsipləri hansılardır?

- Qeyd edilənlərdən hər bir cavab doğru deyil
- müxtəlif səviyyədə idarəetmə heyətinin tələbatının ödənilməsi, məsrəflərin baş verilmə yerləri, məsrəf və rentabellik mərkəzləri üzrə məlumatların ümumiləşdirilməsi və “məsrəf–emal olunan xammal həcmi-mənfəət” prinsipini məsrəflərin baş verdiyi hər bir istehsal bölməsinə münasibətdə əsaslandırılma
- məsrəflərin baş vermə yerləri, məsrəf və rentabellik mərkəzləri üzrə məlumatların ümumiləşdirilməsi.
- müxtəlif səviyyədə idarəetmə heyətinin tələbatının ödənilməsi, məsrəflərin baş verilmə yerləri, məsrəf və rentabellik mərkəzləri üzrə məlumatların ümumiləşdirilməsi
- “məsrəf–emal olunan xammal həcmi-mənfəət” prinsipini məsrəflərin baş verdiyi hər bir istehsal bölməsinə münasibətdə əsaslandırılma

523 Müəssisənin daxilindəki rolu və əhəmiyyətinə görə istehsalın aşağıdakı növləri var:

- Xidmətedici və köməkçi
- əsas, köməkçi və xidmətedici
- Fərdi, seriyalı və kütləvi
- əsas və köməkçi
- Birtirli, əsas və köməkçi

524 İdarəetmə uçotunun tərkib elementi kimi hansı fəaliyyət növləri mövcuddur?

- Heç bir cavab doğru deyil
- təchizat-tədarükat, təşkilatı və investisiya, istehsalat və maliyyə-satış
- təchizat-tədarükat, təşkilatı və investisiya
- maliyyə-satış və təşkilatı
- istehsalat və maliyyə-satış

525 İdarəetmənin təşkili formaları hansılardır?

- xətti və xətti-funksional
- Heç bir cavab doğru deyil
- Xətti-funksional və matris
- xətti, xətti-funksional və matris
- xətti və matris

526 Mürəkkəb faizlər bur hesabamanın köməyi ilə aşağıdakılar müəyyən olunur:

- hazırda mövcud olan pul vəsaitlərinin gələcək dəyərini
- müəssisənin gələcək gəlirləri
- Heç bir cavab doğru deyil
- Müəssisənin gələcək gəlirlərini
- vəsaitlərin maliyyələşmədi (investisiya) xərcləri

527 Məsrəflər, ümumi gəlir (satışdan mədaxil), istehsalın həcmi və mənfəət arasındakı qarşılıqlı əlaqənin əsasını aşağıdakılardan hansı təşkil edir?

- Bütün cavablar doğrudur
- məsrəflərin özünü aparmasının təhlili
- Büdcələşdirmə
- Müəssisənin idarə edilməsi
- Gəlirərin formalaşmasının təhlili

528 Aşağıdakı məqsədlər üçün istehsal güclərinin üç növü (nəzəri, praktiki, normal) fərqləndirilir:

- qeyd edilənlərin hamısı doğrudur
- məsrəflərinin özünü aparmasının proqnozlaşdırılması
- maya dəyərinin kalkulyasiyası
- istehsalın idarə edilməsi
- məsrəflərin uçotu

529 Pul vəsaitləri büdcəsi hansından qabaq tərtib edilir?

- Heç biri
- proqnoz mühasibat balansı
- kapital qoyuluşu büdcəsi
- mənfəət və sərər planı
- Satış büdcəsi

530 Daxili hesabatların əsasını təşkil edən nəzarət prinsipini aşağıdakıları ifadə edir:

- Cavablardan heç biri doğru deyil
- bölmə rəhbərliyi tərəfindən tənzimlənməyən göstəricilər hesabatlardan çıxardılır və hesabatlara ancaq tənzimlənən göstəricilər daxil edilir
- hesabatlara ancaq tənzimlənən göstəricilər daxildir
- bölmə rəhbərliyi tərəfindən tənzimlənməyən göstəricilər hesabatlardan çıxardılır
- hesabatlara həm tənzimlənən, həm də tənzimlənməyən göstəricilər daxil edilir

531 Son qalıq aşağıdakılardan hansı birində mənfi ola bilər?

- gəlir və xərclər büdcəsində
- pul vəsaitlərinin hərəkəti büdcəsində
- Heç birində
- Məhsulun istehsalı və satışı büdcəsində
- Ehtiyatların hərəkəti büdcəsində

532 Maliyyə planına aid edilir:

- Heç biri
- istehsal maya dəyəri üzrə büdcə
- Audit planı
- ümumtəsərrüfat xərcləri üzrə büdcə
- Proqnoz balansı

533 Müəssisə 400 məhsul vahidi istehsal edir. Məsrəflərinin ümumi məbləği 80.000 manat təşkil edir. Bu xərclərin daxilində daimi xərclərin məbləği 30.000 manatdır. Müəssisənin məsrəflərinin dəyişkən büdcəsi belə ifadə oluna bilər?

- $Y=70000+125X$
- $Y=80000+125X$
- $Y=50000+125X$
- $Y=30000+125X$
- $Y=60000+125X$

534 Baş (əsas) büdcənin hazırlanması prosesində ilkin başlanğıc nöqtə hansı büdcənin tərtibi hesab olunur?

- İstehsal büdcəsi
- kommersiya xərcləri büdcəsi
- Heç biri
- Satışın maya dəyəri büdcəsi
- satış büdcəsi

535 Məsrəf mərkəzləri üçün mövcud hesabatların tərkibinə həmçinin aşağıdakılar daxil edilə bilər?

- Gəlirlər və xərclər üzrə büdcə
- Satış planı
- Məhsulun istehsalı və satışı üzrə büdcə
- istehsal planı
- Pul vəsaitləri hərəkəti üzrə büdcə

536 Şirkət realizə olunacaq məhsulun maya dəyərini 2000000 manat məbləğində planlaşdırıb, o çüvlədən daimi çəsrəflər 400 000 manat, dəyişən məsrəflər isə ümumi satışın 75%-ni təşkil edir. Şirkət satışın həcmi nə qədər planlaşdırır?

- 2 400 000 manat
- 4 200 000 manat
- 3 200 000 manat
- 2 133 333 manat
- 2 666 667 manat

537 İstehsal həcmi 10 % artması dəyişən istehsal xərclərinin 10 % artmasına səbəb olarsa, bu nəyi ifadə edir?

- məsrəflər özünü reqressiv aparır
- məsrəflər özünü tərs mütənasib aparır
- qeyd edilənlərdən heç biri
- məsrəflər özünü mütənasib aparır
- məsrəflər özünü deqressiv aparır

538 Komplekləşdirilmiş məmulatı almaq və ya istehsal barəsində qərar edərkən aşağıdakı netodları istifadə etmək daha doğru olar?

- Hesablanmış maya dəyəri metodu, artımı (çəkili) təhlil
- hesablanmış maya dəyəri metodu
- Xərcini ödəmə metodu
- artımlı (çəkili) təhlil
- Tam məsrəflərin uçotu metodu

539 İstehsal gücü onu yerinə yetirməyə imkan verən xüsusi və ya nəzərdə tutulmayan sifarişin qəbulu zamanı daha səmərəli olan metod bunlardan hansıdır?

- Bütün cavablar doğrudur
- tam məsrəflərin uçotu
- Tam olmayan (müxtəxər) məsrəflərin uçotu
- marjinal
- Taç və tam olmayan (müxtəxər) məsrəflərin uçotu

540 Operativ büdcənin hazırlanması prosesində sonuncu mərhələni nə təşkil edir:

- Heç biri
- mənfəət və zərər planı
- Proqnoz mühasibat balansı
- Pul vəsaiti büdcəsi
- Mənfəət və zərər planı, pul vəsaiti büdcəsi

541 Bir il müddətinə qədər vaxt üzrə planlaşdırmanı necə xarakterizə etmək olar?

- Dövri
- cari
- Qısamüddətli
- Strateji
- Uzunmüddətli

542 Müəssisənin məsrəflərinin özünü aparması aşağıdakı düsturla ifadə olunur.  $Y=800+4X400$  ədəd məhsul vahidi buraxılırsa, müəssisənin planlaşdırılacaq məsrəfləri nə qədər olacaq?

- Heç bir cavab düz deyil
- 2400 manat
- 2000 manat

- 3000 manat
- 1800at

543 Alınması zəruri olan materialın miqdarının hesablanması üçün aşağıdakılar hazırlanmalıdır:

- Qeyd edilənlərin hamısı
- ümumistehsalat xərclərin büdcəsi
- İstehsalat büdcəsi
- Kommersiya xərcləri büdcəsi
- Satışların büdcəsi

544 Aşağıdakı şərtlər yerinə yetirildikdə müəssisənin məsuliyyət mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi obyektiv olur?

- bütün cavablar doğrudur
- qiymətləndirmə zamanı istifadə edilən göstəricilərinin hesablanması metodikasını və onların əhəmiyyətini rəhbərlik bildikdə
- qiymətləndirmə zamanı istifadə edilən göstəricilərinin hesablanması metodikasını və onların əhəmiyyətini rəhbərlik bildikdə və biznesin müvafiq seqmentlərinin fəaliyyətinin konkret şərtləri rəhbərliyə məlum olduqda
- biznesin bütün komponentləri üçün ümumi olan məsrəflər onlar arasında ədaləti əsaslarla bölüşdürüldükdə
- biznesin müvafiq seqmentinin fəaliyyətinin konkret şərtləri rəhbərliyə məlum olduqda

545 Baş (əsas) büdcə dedikdə bunalrdan hansı nəzərdə tutulur?

- Ehtiyatların tədarükü üçün tərtib olunan planların məcmusu
- bütövlükdə müəssisə üçün tərtib olunan planların məcmusu
- Müəssisənin satış planı
- Müəssisənin əsas istehsalat bölmələri üçün tərtib olunan planların məcmusu
- Filialların istehsal planlarının məcmusu

546 Planlaşdırma dövrü bunlardan hansıdır?

- Qeyd edilənlərdən heç biri
- planın tərtib edildiyi və reallaşması nəzərdə tutulan vaxt kəsiyi
- Məhsulun istehsal və satılması üçün nəzərdə tutulan vaxt
- Menecerlərin planı tərtib etdiyi və razılaşdırdığı vaxt kəsiyi
- Planın tərtib edildiyi və reallaşması nəzərdə tutulan vaxt kəsiyi və menecerlərinin planı tərtib etdiyi və razılaşdırdığı vaxt kəsiyi

547 Mənfəət və zərərlər planı aşağıdakılardan əvvəl hazırlanmalıdır?

- Bunaların hamısından
- pul vəsaiti büdcəsi və proqnoz balansından
- Kommersiya xərcləri büdcəsindən
- İnzibati xərclər büdcəsindən
- Ümumistehsalat xərcləri büdcəsindən

548 İstehsalın və təchizatın genişləndirilməsi ehtimal olunduqda qiymətin yaranmasının hansı "Praysinq" metodu tətbiq edilir?

- Gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
- istehsal xərclərinin standart (normativ) metodu
- xərclərin həddi metodu
- orta xərc metodu
- Məqsədli mənfəət metodu

549 Qeydə alınan qiymətlərin müəyənkləşdirilməsinə əsaslanan metoda aiddir?

- Tam xərclər metodu
- qeydə aqlınan möhkəmn qiymətlər metodu

- Məqsədli mənfəət metodu
- Xərclərin həddi metodu
- Mükafat verməklə xərclərin ödənməsi metodu

550 Qiymət siyasətinin və strategiyasının hazırlanmasının hansı mərhələsində onun yerinə yetirilməsi üçün maliyyə təhlil, bazarın segment təhlil və rəqabət təhlili əsas sayılır?

- Düzgün cavab yoxdur
- strateji təhlil
- Strategiyanın formalaşması
- ilkin informasiyaların toplanması
- Strateji təhlil və strategiyanın formalaşması

551 Xalis diskont dəyər mənfi olduğu halda maksimum uçot dərəcəsi hansı metodla müəyyənləşdirilir?

- Investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
- gəlirin daxil dərəcəsi metodu
- Ödəmə dövrü metoduə
- xalis indiki dəyər metodu
- Mənfəətlilik əmsalı metodu

552 Planlaşdırılan dövr üçün əməliyyat və maliyyə büdcələrinin tərtibi üzrə işlər hansı mərhələdə həyata keçirilir?

- maliyyə strukturunun formalaşması
- idarəetmə uçotunun metodikasının və prosedurlarının hazırlanması
- Büdcələşmə sistemlərinin tətbiqi
- bedcə strukturunun yaradılması
- planlaşdırma rəqlamentinin hazırlanması

553 Şirkətin büdcəsinin formalaşmasının ümumi sxemi hansı mərhələdə müəyyənləşdirilir?

- Büdcələşmə sistemlərinin tətbiqi
- planlaşdırma rəqlamentinin hazırlanması
- bedcə strukturunun yaradılması
- maliyyə strukturunun formalaşması
- idarəetmə uçotunun metodikasının və prosedurlarının hazırlanması

554 Müəssisə rəhbəri mənfəət normasının maksimallaşdırılmasını hədəfə aıdıqda maliyyə məsuliyyəti mərkəzi belə adlanır:

- Gəlir mərkəzi və xərc mərkəzi
- mənfəət mərkəzi
- xərc mərkəzi
- gəlir mərkəzi
- Investisiya mərkəzi

555 Müəssisənin buraxdığı məhsulların qiyməti müəyyənləşdirildikdə aşağıdakı amillər nəzərə almaq lazım gəlir?

- rəqib müəssisələrin analoji məhsullarının qiymət səviyyəsi
- bütün cavablar düzgündür
- müəssisənin həmin məhsulların buraxılışının dəyişilməsinə bazarın mümkün reaksiyası
- həmin məhsullara istehlak tələbatının səviyyəsi və həmin məhsullar bazarında mövcud olan tələbatın elastikliyi
- qiymətin yaranmasının dövlət tənzimlənməsi tədbirləri (məsələn inhisarçı müəssisələrin məhsullarına)

556 Qiymət hesablanılan zaman hansı "Praysinq" metodu məhsulun maya dəyərinin normativ kalkulyasiyasına əsaslanır?

- Gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
- orta xərc metodu
- İstehsal xərclərinin standart (normativ) metodu
- Xərclərin həddi metodu
- Məqsədi mənfəət metodu

557 Qiymətin yaranmasının həvəsləndirici metodlarına nə aiddir?

- Tam xərclər metodu
- mükafat verməklə xərclərin ödənməsi metodu
- sonradan dəyişdirilməsinə imkan verən qeydə alınmış qiymət metodu
- möhkəm qeydə alınan qiymətlə metodu
- sürüşkən şkala üzrə düzəliş edilən qeydə alınan qiymət metodu

558 Qiymət siyasəti və strategiyasının hazırlanmasının hansı mərhələsində xərclərin qiymətləndirilməsi, maliyyə məqsədlərinin dəqiqləşdirilməsi və potensial rəqiblərin siyahısının müəyyənləşdirilməsi əsas tədbir sayılır?

- Düzgün cavab yoxdur
- ilkin informasiyaların toplanması
- Strategiyanın formalaşması
- Strateji təhlil
- Strateji təhlil və strategiyanın formalaşması

559 İntestisiyalar aşağıdakı formalarda həyata keçirilə bilər?

- qaydaya görə pul ekvivalent şəklində qiymətləndirilən əmək hüququ
- bütün cavablar düzgündür
- torpaq sahələri
- pul vəsaitləri və onların ekvivalentləri
- binalar, tikililər, maşınlar, avadanlıqlar və s. əmlak

560 Planlaşma, monitoring və planların yerinə yetirilməməsinin səbəblərinin təhlili prosedurları hansı mərhələdə müəyyənləşdirilir?

- Bütçələşmə sistemlərinin tətbiqi
- planlaşma rəqlamentinin hazırlanması
- bütçə strukturunun yaradılması
- maliyyə strukturunun formalaşması
- idarəetmə uçotunun metodikasının və prosedurlarının hazırlanması

561 Gəlirlərin və xərclərin əmələgəlmə mənbələrinə görə məsuliyyətə və nəzarətə imkan verən struktur modellərinin hazırlanması hansı mərhələdə baş verir?

- Bütçələşmə sistemlərinin tətbiqini
- maliyyə strukturunun formalaşması
- İdarəetmə uçotunun metodikasının və prosedurların hazırlanması
- Bütçə strukturun yaradılması
- Planlaşma rəqlamentinin hazırlanması

562 Bütçə xərclərinin müyyən hüdudlarında öz vəzifəsinin yerinə yetirilməsinə cavabdehlik daşıyan rəhbərin maliyyə məsuliyyəti mərkəzi necə adlanır?

- Xərc və mənfəət mərkəzi
- xərc mərkəzi
- Mənfəət mərkəzi
- gəlir mərkəzi
- Investisiya mərkəzi

563 Şirkətin əsas büdcəsinin formalaşmasının ümumi sxemi hansı mərhələdə müəyyənləşdirilir:

- Büdcələşmə sistemlərin tətbiqi
- büdcə strukturunun yaradılması
- İdarəetmə uçotunun metodikasının və prosedurların hazırlanması
- maliyyə strukturunun formalaşması
- Planlaşma rəqlamentinin hazırlanması

564 Qiymət hesablandıqda qiymətin yaranmasının hansı "Praysinq" metodu mənfəətin əvvəlcədən müəyyən olunmuş ölçüsündən istifadəni nəzərdə tutur:

- Gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
- Məqsədli mənfəət metodu
- Xərclərin həddi metodu
- orta xərc metodu
- İstehsal xərclərinin standart (normativ) metodu

565 Qiymətin yaranmasının hansı "Praysinq" metodu qiymətin tərkib hissəsi sayılan xərclərin hesablanmasını xarakterizə edir:

- Gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
- orta xərc metodu
- İstehsal xərclərinin standart (normativ) metodu
- Xərclərin həddi metodu
- Məqsədli mənfəət metodu

566 Qiymətin yaranmasının "Praysinq" metoduna aiddir:

- mükafat verilməklə xərclərin ödənməsi metodu
- tam xərclər metodu
- gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
- möhkəm sabit qiymət metodu
- sürüşün şkala üzrə düzəliş edilən qeydə alınmış qiymət metodu

567 Şirkətin uçot-maliyyə siyasəti hansı mərhələdə müəyyənləşdirilir:

- Büdcələşmə sistemləri tətbiq olunduqda
- idarəetmə uçotunun metodikası və proseduru hazırlandıqda
- büdcə strukturunu yaradıldıqda
- maliyyə strukturunu formalaşdırıldıqda
- Planlaşdırılmanın rəqlamenti hazırlandıqda

568 Rəhbərin fəaliyyət nəticələri aktivlərdən istifadənin səmərəlilik göstəriciləri əsasında qiymətləndirildikdə maliyyə məsuliyyət mərkəzi belə adlanır:

- Xərc mərkəzi və mənfəət mərkəzi
- Investisiya mərkəzi
- Xərc mərkəzi
- gəlir mərkəzi
- Mənfəət mərkəzi

569 Müəssisəyə ayrılmış büdcə mərmivəsində satışdan gəlirlərin maksimallaşdırılmasına görə maliyyə məsuliyyəti daşıyan rəhbər belə adlanır:

- Xərc mərkəzi və mənfəət mərkəzi
- gəlir mərkəzi
- Mənfəət mərkəzi
- Xərc mərkəzi
- Investisiya mərkəzi

570 İdarəetmə uçotunun təşkilati-metodoloji metodu özündə birləşdirir:

- Düzgün cavab yoxdur
- 3 tərkib hissəni
- 5 tərkib hissəni
- 4 tərkib hissəni
- 6 tərkib hissəni

571 İntestisiya layihələrinin nəticələrini və xərcləri dəyərlə qiymətləndirmək üçün istifadə edilir:

- hesablaşma qiymətləri
- sasdalanan qiymətlərin istənilən növü
- dünya qiymətləri
- bazis qiymətləri
- proqnoz qiymətləri

572 “Xərclərin mərkəzi” üçün mümkün sayılan hesabatların siyahısına o cümlədən aşağıdakılar da daxil edilir?

- Bütün cavablar düzgündür
- istehsal planı
- Ümumtəsərrüfat xərclər planı
- Pul vəsaitlərinin hərəkəti büdcəsi
- Gəlirlər və xərclər büdcəsi

573 Maliyyə planına aiddir:

- Heç bir cavab düzgün deyildir
- proqnoz balansı
- istehsal maya dəyər büdcəsi
- ümumtəsərrüfat xərclər planı
- satış planı

574 Planlaşma proseduruna aşağıdakıların tərtibindən başlanılır?

- Kapital qoyuluşu planı
- satışın büdcəsi
- İstehsal planı
- kommersiya xərcləri planı
- İntestisiya büdcəsi

575 Bir ilədək müddətə planlaşmanı belə xarakterizə etmək olar?

- alternativ
- heç bir cavab düzgün deyildir
- taktiki
- cari
- strateji

576 Qərarların parametri dedikdə nə başa düşülür?

- Heç bir cavab düzgün deyildir
- qərar qəbul edilən zaman diqqət yetirilməli olan kənar şərtlər, qərar qəbul edilən zaman diqqət yetirilməli olan daxili şərtlər
- qərar qəbul edilən zaman diqqət yetirilməli olan daxili şərtlər
- qərar qəbul edilən zaman diqqət yetirilməli olan kənar şərtlər
- belə bir situasiyada qəbul ediləsi qərarların variantların dəsti

577 İdarəetmə və maliyyə mühasibatı arasındakı qarşılıqlı əlaqənin hansı variantının tətbiqi məqsəduyğundur?

- həyata keçirilən təsərrüfat əməliyyatlarının həcmi və idarəetmə və maliyyə uçotunun metodologiyasındakı fərqlərin dərəcəsi
- müəssisənin ölçüsü və həyata keçirilən təsərrüfat əməliyyatlarının həcmi
- müəssisənin ölçüsü
- idarəetmə və maliyyə uçotunun metodologiyasındakı fərqlərin dərəcəsi və müəssisənin ölçüsü
- idarəetmə və maliyyə uçotunun metodologiyasındakı fərqlərin dərəcəsi

578 Qərb uçot praktikasında idarəetmə və maliyyə və mühasibat arasındakı qarşılıqlı əlaqənin neçə variantı fərqləndirilir?

- 4.0
- düzgün cavabı yoxdur
- 5.0
- 3.0
- 6.0

579 Səlahiyyətlərin və məsuliyyətin müxtəlif dərəcələrinə görə məsuliyyət mərkəzlərini formalaşdırmaq mümkündür?

- Gəlir mərkəzi , mənfəət mərkəzi və investisiya mərkəzi
- məsrəf mərkəzi, gəlir mərkəzi, mənfəət mərkəzi və investisiya mərkəzi
- məsrəf mərkəzi, gəlir mərkəzi və mənfəət mərkəzi
- məsrəf mərkəzi və gəlir mərkəzi
- məsrəf mərkəzi, mənfəət mərkəzi və investisiya mərkəzi

580 İdarəetmə uçotunun təşkilati-metodoloji modelinin hansı tərkib hissəsinə görə idarəetmə uçotu sisteminin fəaliyyəti göstərməsi üçün hansı texniki vasitələr zəruridir?

- Sosial
- texniki
- təşkilati
- iqtisadi
- metodoloji

581 İdarəetmə uçotunun təşkilati-metodoloji modelinin hansı tərkib hissəsi idarəetmə subyektlərinin siyahısının müəyyənləşdirir?

- Sosial
- təşkilati
- texniki
- iqtisadi
- metodoloji

582 İdarəetmə uçotunun təşkilati-metodoloji metodunun hansı tərkib hissəsi idarəetməni hansı obyektlər və hansı prinsiplər əsasında müəyyənləşdirir?

- Sosial
- metodoloji
- texniki
- iqtisadi
- təşkilati

583 Qiymətqoymanın kənardan təklif amillərinə aid edilmir?

- bazarın inhisarlaşdırma dərəcəsi və rəqabətin qiymət fəaliyyəti
- düzgün cavabı yoxdur

- xərclər və bazar inhisarlaşdırma dərəcəsi
- tədavül xərcləri
- bazarın inhisarlaşdırma dərəcəsi

584 Qiymətdöymə mexnizmini reallaşdırmaq üçün hansı əsas metodlardan istifadə olunur?

- rəqabət qiymətinə əsaslanan metod
- bütün cavablar düzgündür
- zərərsizlik metodu və tələbin elastikliyi metodu
- cari məsrəflər üstəgəl mənfəət metodu (məsrəf metodu)
- dəyər metodu

585 İdarəetmə qərarlarının qəbul edilməsi üçün ehtimal edilən xərclər uçota alınır?

- heç biri cavab doğru deyil
- ehtiyatların məhdudluğu şəraitində
- Ehtiyatlarla təminatdan asılı deyil
- Ehtiyatların artıq olması zamanı
- ehtiyatların məhdudluğu şəraitində və ehtiyatların artıq olması zamanı

586 Aşağıdakı alternativ variantlardan biri üzrə qərar qəbul edilməsi üçün aşağıdakılar haqda informasiya tələb olunur?

- Bütün cavablar doğrudur
- relevant xərc və gəlir
- Nəzarət edilən və edilməyən xərclər
- Hər bir variant üzrə məcmu gəlir və xərc
- Daimi və dəyişən xərclər

587 İdarəetmə qərarların həyata keçirilməsi fazası hansı mərhələdən ibarətdir?

- Cavablardan hem biri doğru deyil
- idarəetmə qərarlarının həyata keçirilməsi planının hazırlanması, qərarın icraçılara çatdırılması və onun icrasına nəzarət
- qərarın icraçılara çatdırılması və onun icrasına nəzarət
- idarəetmə qərarlarının həyata keçirilməsi planının hazırlanması və qərarın icrasına nəzarət
- İdarəetmə qərarlarının həyata keçirilməsi planının hazırlanması və qərarın nəzarət, qərarın icraçılara çatdırılması və onun icrasına nəzarət

588 İdarəetmə qərarların hazırlanma və həyata keçirilməsi hansı mərhələləri əhatə edir?

- Problemin əsaslandırılması, qərarın və vəzifələrin müəyyən edilməsi, informasiyanın yığılması və problemin həlli üçün lazım olan resursların öyrənilməsi
- yuxarıda qeyd edilənlərin hamısı
- informasiyanın yığılması və problemin həlli üçün lazım olan resursların öyrənilməsi
- problemin əsaslandırılması, qərarın və vəzifələrin müəyyən edilməsi
- idarəetmə qərarların hazırlanması, idarəetmə qərarların qəbul edilməsi və həyata keçirilməsi

589 İdarəetmə qərarlarını keyfiyyətinə təsir edən amillər hansı qruplara bölünür?

- qərarın həyata keçirilməsini müəyyən edən amillər, qərarların həyata keçirilmə vaxtını müəyyən edən amillər
- qərarın keyfiyyətin müəyyən edən amillər, qərarın həyata keçirilməsini müəyyən edən amillər
- qərarın həyata keçirilməsini müəyyən edən amillər
- qərarın keyfiyyətini müəyyən edən amillər
- qərarların həyata keçirilmə vaxtını müəyyən edən amillər

590 İnvestisiya layihəsi üzrə məsrəf və nəticələrin dəyər ifadəsi ilə qiymətləndirilməsi üçün aşağıdakılardan istifadə olunur?

- yuxarıda qeyd edilənlərdən hər biri qəbul oluna bilər

- bazıs qiymətləri
- hesablama qiymətləri
- proqnoz qiymətləri
- dünya qiymətləri

591 İstehsala investisiya nəyi ifadə edir?

- İşçilərin əmək haqqı məsrəfləri
- maşın və avadanlığın əldə olunmasına məsrəfləri
- məhsulun istehsal və satışı üzrə müəssisənin məsrəfləri
- istehsala cari məsrəfləri
- Xammal və materualların alınmasına məsrəfləri

592 İdarəetmə qərarlarının həyata keçirilməsi fazası neçə mərhələdən ibarətdir?

- 6.0
- 3.0
- 4.0
- 2.0
- 5.0

593 İdarəetmə qərarlarının hazırlanması prosesi hansı işlərin yerinə yetirilməsini nəzərdə tutur?

- idarəedici əmrin verilməsi, onun icraçılara çatdırılması və qərarların həyata keçirilməsi
- idarəetmə obyektı haqqında informasiyanın yığılması, işlənməsi və təhlili, məqsədin müəyyən edilməsi və qərarın hazırlanması, idarəedici əmrin verilməsi, onun icraçılara çatdırılması və qərarların həyata keçirilməsi
- məqsədin müəyyən edilməsi və qərarın hazırlanması
- idarəetmə obyektı haqqında informasiyanın yığılması, işlənməsi və təhlili
- idarəedici əmrin verilməsi və onun icraçılara çatdırılması

594 İdarəetmə qərarların hazırlanma və həyata keçirilməsi neçə mərhələni əhatə edir?

- 6.0
- 4.0
- 3 3
- 2.0
- 5.0

595 İdarəetmə qərarlarına verilən əsas tələblər hansılardır?

- Direktivlik və məcburilik, tamlıq və komplekslilik, nəticəlilik, operativlik və vaxtında verilmə, qənaətlilik və səmərəlilik, əvvəlki qərarla uzlaşma
- bütün yuxarıda qeyd edilənlər
- direktivlik və məcburilik, tamlıq və komplekslilik, nəticəlilik
- hərtərəfli əsaslandırma, səriştəlilik, qanunilik, dəqiq və aydın ifadə olunma
- operativlik və vaxtında verilmə, qənaətlilik və səmərəlilik, əvvəlki qərara uzlaşma

596 Qeyd edilənlərdən hansı göstərici məhsulun rentabelliğini xarakterizə edir?

- əsas istehsal fondlarının 1 manatına düşən məhsulun həcmi
- cari məsrəflərin səmərəliliyi
- əsas istehsal fondunda düşən məsrəflər
- Bir işçiyə düşən məhsul buraxılışı
- canlı əməyə düşən məsrəflər

597 Əgər daxil gəlirlilik norması investorun tələb etdiyi diskont normasından azdırsa, onda bu layihə üzrə investisiya:

- Məqsəduyğundur və həyata keçirilməlidir
- özünü doğruldur

- Məqsədəuyğundur
- özünü doğrultmur
- Həyata keçirilməlidir

598 Əgər xalis diskontlaşdırılmış gəlir (inteqral səmərə) verilmiş diskont normasına əsasən sıfırdan çox olan halda layihə:

- Yenidən işlənməli və düzəlişə qaytarılmalı
- qəbul olunur
- Yenidən işlənməli
- Rədd olunur
- Düzəlişə qaytarılmalı

599 Normativ məsrəflər üzrə maya dəyərinin kalkulyasiyası sistemi daha çox aşağıdakı fəaliyyətlə məşğul olan müəssisələrə uyğun gəlir:

- fərdi sifarişləri yerinə yetirən
- xüsusi və təkrarlanma əməliyyatları yerinə yetirilən
- xidmət göstərilməsi ilə
- Bilavasitə satışla məşğul olan
- ümumi və təkrarlanan əməliyyatları yerinə yetirilən

600 Daimi ümumistehsalat xərclərinin normativ əmsallarının hesablanması üçün ümumi planlaşdırılmış daimi ümumistehsalat xərcləri aşağıdakılara bölünür:

- Azaldılmış gücə görə
- normal gücə görə
- artırılmış gücə görə
- praktiki gücə görə
- Nəzəri (ideal) gücə görə

601 Marjinal mənfəət nədir?

- Daimi xərclərə satıçdan olan mənfəətin məbləğidir
- satıçdan gəlirinin (mədaxilin) dəyişən məsrəflərdən artıq olan hissəsidir
- satıçdan gəlirlə (mədaxilə) daimi məsrəflər arasındakı fərkdir
- dəyişən məsrəflərin daimi məsrəflərdən artıq olan hissəsidir
- Dəyişən məsrəflərə nisbətən satıçdan əldə olunan gəlirin artımıdır

602 “Direkt - kostinq” sistemi aşağıdakı məqsədlər üçün istifadə edilir:

- müəssisənin investisiya siyasətinin işlənməsi
- Heç bir cavab doğru deyil
- Bütün cavablar doğrudur
- qısamüddətli qərarların qəbulu üçün
- xarici hesabatların tərtib və vergi ödənilməsi

603 Vergiyə cəlb olunma baxımından inflyasiya şəraitində sərf edilən materialların qiymətləndirilməsinin hansı metodundan istifadə daha məqsədəuyğundur?

- Bütün cavablar doğrudur
- LIFO
- Sadə orta maya dəyəri
- FIFO
- Neqmament orta maya dəyəri

604 Qeyri – müstəqim xərclərinin bəndləndirilməsi bazasının differensiasiyası aşağıdakılardan nəyi ifadə edir?

- Daha az mənfəətə səbəb olar
- müxtəlif məsrəf maddələr və baş vermə yerləri üzrə məsrəflərin bölüşdürülməsi məqsədi ilə müxtəlif bölüşdürmə bazalarından istifadə oluna bilər
- Normativ (plan) və faktiki kalkulyasiyanın tərtibi üçün müxtəlif bölüşdürülmə bazasından istifadə olunmalıdır.
- Hər bir hesabat dövrü üçün müxtəlif bölüşdürmə bazasından istifadə edilməlidir
- Müxtəlif məsrəf maddələri və baş vermə yerləri üzrə məsrəflərin bölüşdürülməsi məqsədi ilə müxtəlif bölüşdürmə bazalarından istifadə oluna bilər və hər bir hesabat dövrü üçün müxtəlif bölüşdürmə bazasından istifadə edilməlidir

605 Əgər satışın təcmi istehsalın həcmindən çox olarsa, dəyişən məsrəflər üzrə maya dəyərinin kalkulyasiyası sistemi məsrəflərin tam bölüşdürülməsi sistemindən fərqli olaraq?

- Məhsul vahidinin maya dəyərində təsir etməyəcək
- daha çox mənfəətə səbəb olar
- mənfəətə təsir etməyəcək
- istehsalın həmindən asılı olaraq mənfəətin hesablanmasına səbəb olar
- Daha az mənfəətə səbəb olar

606 İstehsalın həcmi satışın həcmindən çox olduğu halda məsrəflərin tam bölüşdürülməsi üzrə maya dəyərinin kalkulyasiya sistemi dəyişən məsrəflər üzrə maya dəyərinin kalkulyasiya sistemindən fərqi olaraq nəyə səbəb olur?

- Daha az mənfəətə
- daha çox mənfəətə
- Məhsulun bahalaşmasına
- eyni həcmdə mənfəətə
- Məhsulun ucullaşmasına

607 Dəyişən xərclər üzrə maya dəyərinin kalkulyasiya sistemi belə adlanır?

- Məsrəflərin qismən bölüşdürülməsi
- marjinal sistem
- Tam bölüşdürülən məsrəflər sistemi
- bölüşdürülməyən məsrəflər sistemi
- Məhsul vahidinin maya dəyəri

608 “Direkt-Kostinq” sisteminin mahiyyəti nədir?

- Heç bir cavab doğru deyil
- müstəqim dəyişən xərcləri hazır məhsulun növləri üzrə ümumiləşdirilir, qeyri-müstəqim xərclər ayrı hesabda yazılır və sonra həmin xərclərin baş verdiyi hesabat dövründəki ümumi maliyyə nəticələrinə silinir
- qeyri-müstəqim dəyişən xərclər ayrı hesabda yazılır və sonra həmin xərclərin baş verdiyi hesabat dövründəki ümumi maliyyə nəticələrinə silinir
- müstəqim dəyişən xərclər hazır məmulat növləri üzrə ümumiləşdirir
- Bütün cavablar doğrudur

609 Perspektiv kalkulyasiyalarda hansı sistemlər nəzərdə tutur?

- Heç bir cavab doğru deyil
- “Direkt-kostinq”, “Standart kost” sistemi üzrə istehsal xərcərinin uçotu sistemlərini və “ABS (Aktivliyi Based Kostinq)” və “LT (Lust-In-Time)” sistemi üzrə xərclərin uçotu sistemlərini
- “ABS (Aktivliyi Based Kostinq)” və “LT (Lust-In-Time)” sistemi üzrə xərclərin uçotu sistemlərini
- “Direkt-kostinq” və “Standart kost” sistemi üzrə istehsal xərcərinin uçotu sistemlərini
- “Direkt-kostinq”, “ABS (Aktivliyi Based Kostinq)” və “Standart kost” sistemi üzrə istehsal xərcərinin uçotu sistemlərini

610 “ABS (Aktivliyi Based Kostinq)” sistemi üzrə xərclərin uçotu metodunun mahiyyəti nədir?

- Həç bir cavab doğru deyil
- xərclərin uçotunun işlər üzrə uçotunun (xərclərin funksional uçotu) nəzərdə tutur

- Xərclərin kalkulyasiya maddələri üzrə uçotunu nəzərdə tutur
- “ABS (Aktivliyi Based Kostinq)” xərclərin xərc maddələr üzrə uçotunu nəzərdə tutur
- Bütün cavablar doğrudur

611 Aşağıdakılardan hansı məhsul vahidi üzrə normativ məsrəflərə aid edilmir:

- şirkətin prezidentinin əmək haqqı
- qeyri-müstəqim (dolay) material məsrəfləri
- Qeyd edilənlərin heç biri
- avadanlığın amortiasiyası
- müstəqim əmək məsrəfləri

612 Normativ məsrəflərin uçotu sistemində:

- Ehtiyatlar hesabında bütün yazılışlar faktiki qiymətlər üzrə aparılır
- ehtiyatlar hesabında bütün yazılışlar normativ üzrə aparılır
- Normativlər keçmiş məsrəflər haqqında məlumatlar əsasında hazırlanır
- Normativlər yalnız ümumistehsalat xərclər üzrə hazırlanır
- Adətən faktiki məsrəflərlə müqayisə aparılır

613 Normativ məsrəflərin uçotu sisteminin əsas məqsədi:

- Qeyd edilənlərin hamısı
- məsrəfləri daəqiq bölüşdürmək
- Kritik nöqtəni müəyyən etmək
- məsrəflərə nəzarət etmək və onları idarə etmək
- İdarəetmə qərarlarının subyektivliyini azaltmaq

614 Marjinal gəlir – bu:

- Dəyişən məsrəflərlə mənfəətin cəmidir
- ümumi mənfəətdir
- Xalis mənfəətdir
- Daimi məsrəflərlə mənfəətin cəmidir
- Mənfəətdir

615 Məsuliyyət mərkəzi dedikdə nə başa düşülür:

- Müəssisənin naəđ pul vəsaitlərinin qalıqların görə məsuliyyət hesabat verən sktrukru vahidləri
- Müəssisənin ehtiyatları saxlanılan bölməsi
- müəssisənin fəaliyyəti planlaşdırılan və onun yerinə yetirilməsi üzrə nəticələrinə görə məsuliyyət daşıyan struktur vahidləri
- Müəssisənin hər hansı bir struktur bölməsi
- Müəssisənin pul vəsaitinin saxlandığı kassa

616 “Orta məbləği” anlayışı aşağıdakılardan hansı düstura hesablanır:

- Heç biri ilə
- ümumi gəlir (satışdan mədaxil) – dəyişən məsrəflər = daimi məsrəflər
- Ümumi mənfəət (satışdan gəlir) – dəyişən məsrəflər = daimi (sabit) məsrəflər + mənfəət
- Mənfəət = ümumi mənfəət (satışdam gəlir) – dəyişən məsrəflər – sabit məsrəflər
- Dəyişən məsrəflər – daimi (sabit) məsrəflər = ümumi mənfəət (satışdan gəlir)

617 Məsrəflər – həcm – mənfəət metodunun əsas mahiyyəti aşağıdakılardır:

- Cavablardan heç biri doğru deyil
- hazır məhsulun minimal satış qiymətinin müəyyən olunması və arzu olunan (nəzərdə tutulan) mənfəətin proqnozlaşdırılmasının mümkünlüyü
- Məsrəflərin dəyişən və sabit məsrəflərə ayrılması
- bitməmiş istehsalat və satılmamış hazır məhsul qalığı yalnız dəyişən (müstəqim) məsrəflər üzrə qiymətləndirir

- Dəyişən məsrəflərin məhsulun maya dəyərinə, sabit məsrəflərin isə mənfəət və zərər hesabına aid edilməsi

618 “Direkt-kostinq” sistemində daimi ümumistehsalat məsrəfləri hansı hesaba silinir:

- 711 sayılı hesabın debetinə  
 202 sayılı hesabın debetinə  
 203 sayılı hesabın debetinə  
 201 sayılı hesabın debetinə  
 204 sayılı hesabın debetinə

619 60 000 ədəd məhsul vahid üzrə daimi məsrəflərin ümumi məbləği 240 000 manat təşkil edir, 40 000 məhsul vahidi olunarsa daimi məsrəfləri nə qədər təşkil edir?

- hər vahidə 8 manat  
 hər vahidə 6 manat  
 hər vahidə 4 manat  
 160 000 manat  
 hər vahidə 5 manat

620 Marjinal mənfəət aşağıdakı kimi müəyyən edilir:

- satışdan mədaxilə məsrəflər arasındakı fərq  
 satışdan mədaxilin dəyişən məsrəflərdən artıq olan hissəsi  
 satışdan mədaxilin daimi məsrəflərdən artıq olan hissəsi  
 satışdan məsrəflərin daimi məsrəflərdən artıq olan hissəsi  
 satışdan məsrəflərin dəyişən məsrəflərdən artıq olan hissəsi

621 Məsrəflərin uçotu operativlik dərəcəsiindən asılı olaraq məsrəflərin aşağıdakı sistemləri birləşdirir:

- Qeyd edilənlərin hamısı  
 faktiki məsrəflərin və normativ məsrəflərin uçotu  
 Standart konstinq  
 Tam məsrəflərin uçotu və direkt konstinq  
 Qısdılmış maya dəyəri

622 Əgər satışın həcmi artırsa, digər şərtlər qaldıqda məhsul vahidinin maya dəyəri:

- əvvəlcə azalar, sonra artar  
 azalar  
 Dəyişməz qalar  
 artar  
 əvvəlcə artar, sonra azalar

623 Dəyişən məsrəf üzrə maya dəyərinin hesablanması daha dolğun informasiya ilə təmin edir.

- Maliyyə vəziyyətinin təhlili üçün  
 qərarların qəbulu üçün  
 rentabelliyyə qiyətləndirilməsi üçün  
 maya dəyərinin təhlili üçün  
 Mənfəətin təhlili üçün

624 Dəyişən xərclər üzrə maya dəyəri kalkulyasiya sistemində satış qiyməti və məsrəflərin strukturu sabit olduğu zaman mənfəət yalnız aşağıdakılardan asılıdır:

- İstehsalın həcmindən  
 Məhsula tələbatdan  
 Xərclərin tərkibindən  
 satışın həcmindən  
 İstehsalat məsrəflərindən

625 “Standart – derekt - kostinq” sistem özündə əks etdirir:

- Hamısını
- tam olmayan normativ məsrəfləri
- faktiki tam məsrəfləri
- faktiki müstəqim məsrəfləri
- normativ tam məsrəfləri

626 Müstəqim materual məsrəflərinin normativ qiymətini müstəqim material məsrəflərinin normativ miqdarına vurduqda alarıq:

- Faktiki müstəqim material məsrəflərini
- normativ müstəqim material məsrəflər
- müstəqim material məsrəfləri üzrə miqdar üzrə kənarlaşmanı
- müstəqim material məsrəflərinin qiymətindəki kənarlaşmanı
- Heç nə alınmır, çünki əslində bu komponentlər toplanmalıdır

627 Real qaydada birbaşa məhsul vahidinə əvvəlcədən nəzərdə tutulan müstəqim material, əmək və ümumtəsərrüfat xərcləri aşağıdakı kimi adlanır:

- Faktiki məsrəflər
- normativ məsrəflər
- dəyişən məsrəflər
- dövrü məsrəflər
- əvvəlcədən təyin olunan əmsallar

628 Örtmə məbləği aşağıdakılardan hansını örtməlidir (bağlamalıdır)?

- Daimi və dəyişən xərclərin cəmini
- daimi (sabit) məsrəfləri
- Daimi məsrəflərlə mənfəətin cəmini
- Dəyişən məsrəfləri
- Sabit məsrəflərlə mənfəətin cəmini

629 Qeyri-müstəqim xərclərin mütənasib bölüşdürülməsi üsulu bunlardan nəyi ifadə edir?

- Heç biri
- Bölüşdürülən xərclərin həcmi bölüşdürülmə bazası ilə mütənasib asılılıqda olmalıdır
- Bölgü bazası ilə hesabat dövrünün müddəti arasında mütənasib asılılıq olmalıdır
- Bölüşdürülən qeyri-müstəqim xərclərin həcmi müstəqim məsrəflərin həcmi ilə mütənasib asılılıqda olmalıdır
- Bölüşdürülən xərclərin həcmi məhsulun maya dəyəri ilə mütənasib asılılıqda olmalıdır

630 Səmərəli fəaliyyət zaman minimal məsrəflər üçün nəzərdə tutulan norma aşağıdakılardan hansıdır:

- Cari icazə verilən
- heç biri
- əsas
- ideal
- Plan

631 Tərkibində abonent haqqı və vaxta görə tarif haqqı daxil edilən rabitə xidmətinə görə məsrəflər xərclərin hansı növünə aiddir:

- köməkçi
- dəyişən
- Qarışıq
- Daimi (sabit)
- əsas

632 “Direkt - kosting” sistemi müəssisədə hansı formada təşkil edilə bilər?

- Cavablardan heç biri doğru deyil
- müstəqillik və inteqrasiya
- Qarışıq, müstəqillik və inteqrasiya
- qarışıq
- İstənilən qaydada

633 “Direkt - kosting” sistemi müəssisədə neçə cür təşkil edilə bilər?

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

634 “İnvestisiyanın özz xərcini ödəməsi müddəti” iqtisadi anlayışına aşağıdakılardan uyğun gələni bunlardan hansıdır?

- Heç bir cavab doğru deyil
- Məsrəflə şərtlənən iqtisadi nəticənin nisbəti
- investisiya fəaliyyəti ilə bağlı olan dövrdən başlayaraq investisiya layihəsi ilə bağlı bütün məsrəflər onun həyata keçirilməsinin məbləğ nəticəsi ilə ötürür
- Bütün cavablar doğrudur
- daha az məsrəflər məhsul buraxılışı həcmində artması

635 Kapital yaradan investisiya özündə aşağıdakı kapital qoyuluşlarını əks etdirir?

- Heç birini
- Təsərrüfat ehtiyacları üçün materialların alınmasına
- Maliyyə aktivlərinə vəsaitlərin yerləşdirilməsinə
- Materialların emalına
- maşın və avadanlıqların əldə olunmasına

636 Əgər gəlirlilik indeksi vahiddən azdırsa, onda layihə:

- Yenidən işlənməli
- qəbul olunur
- Yenidən işlənməli və düzəlişə qaytarılmalı
- Düzəlişə qaytarılmalı
- rədd olunur

637 İnvestisiya layihəsi üzrə məsərf və nəticələrin dəyər ifadəsi ilə qiymətləndirilməsi üçün aşağıdakılardan istifadə olunur?

- hesablama qiym
- bəzi qiymətləri
- dünya qiymətləri
- yuxarıda qeyd edilənlərdən hər biri qəbul oluna bilər
- proqnoz qiymətləri

638 İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi zamanı hesablama dövrü özündə aşağıdakı müddəti əks etdirir?

- Obyektin istismarı və ləğv olunması
- obyektin yaradılması
- obyektin istismarı
- obyektin yaradılması, istismarı və ləğv olunması
- obyektin ləğv olunması

639 İstehsala investisiya nəyi ifadə edir?

- məhsulun istehsal və satışı üzrə müəssisənin məsrəfləri
- istehsala cari məsrəfləri
- İşçilərin əmək haqqı məsrəfləri
- Xammal və materualların alınmasına məsrəfləri
- maşın və avadanlığın əldə olunmasına məsrəfləri

640 Investisiya fəaliyyətinin əsas obyektı aşağıdakılardan hansıdır?

- Yeni buraxılan məhsul üzrə xərclər
- İntelektual əməyin məhsulu, elmi, incəsənət, mədəniyyət əsərləri və s.
- Qeyd edilənlərdən heç biri
- Məhsulun satışından olan gəlir
- milli təsərrüfatın bütün sahələrində və sferalarında yeni yaradılan və modernləşdirilən əsas fondlar və dövriyyə vəsaitləri

641 İdarəetmə qərarlarının həyata keçirilməsi fazası neçə mərhələdən ibarətdir?

- 3.0
- 4.0
- 6.0
- 2.0
- 5.0

642 İdarəetmə qərarlarının hazırlanması prosesi hansı işlərin yerinə yetirilməsini nəzərdə tutur?

- idarəedici əmrin verilməsi, onun icraçılara çatdırılması və qərarların həyata keçirilməsi
- idarəetmə obyektı haqqında informasiyanın yığılması, işlənməsi və təhlili
- məqsədin müəyyən edilməsi və qərarın hazırlanması
- idarəetmə obyektı haqqında informasiyanın yığılması, işlənməsi və təhlili, məqsədin müəyyən edilməsi və qərarın hazırlanması, idarəedici əmrin verilməsi, onun icraçılara çatdırılması və qərarların həyata keçirilməsi
- idarəedici əmrin verilməsi və onun icraçılara çatdırılması

643 İdarəetmə qərarların hazırlanma və həyata keçirilməsi neçə mərhələni əhatə edir?

- 6.0
- 5.0
- 2.0
- 3.0
- 4.0

644 İdarəetmə qərarlarına verilən əsas tələblər hansılardır?

- Direktivlik və məcburilik, tamlıq və komplekslilik, nəticəlilik, operativlik və vaxtında verilmə, qənaətlilik və səmərəlilik, əvvəlki qərarla uzlaşma
- hərtərəfli əsaslandırma, səriştəlilik, qanunilik, dəqiq və aydın ifadə olunma
- direktivlik və məcburilik, tamlıq və komplekslilik, nəticəlilik
- bütün yuxarıda qeyd edilənlər
- operativlik və vaxtında verilmə, qənaətlilik və səmərəlilik, əvvəlki qərara uzlaşma

645 Qeyd edilənlərdən hansı göstərici məhsulun rentabelliğini xarakterizə edir?

- əsas istehsal fondlarının 1 manatına düşən məhsulun həcmi
- Bir işçiyə düşən məhsul buraxılışı
- əsas istehsal fondunda düşən məsrəflər
- cari məsrəflərin səmərəliliyi
- canlı əməyə düşən məsrəflər

646 Əgər daxil gəlirlilik norması investorun tələb etdiyi diskont normasından azdırsa, onda bu layihə üzrə investisiya:

- Məqsədəuyğundur və həyata keçirilməlidir
- özünü doğruldur
- Məqsədəuyğundur
- özünü doğrultmur
- Həyata keçirilməlidir

647 Əgər xalis diskontlaşdırılmış gəlir (inteqral səmərə) verilmiş diskont normasına əsasən sıfırdan çox olan halda layihə:

- Yenidən işlənməli
- Rədd olunur
- Yenidən işlənməli və düzşəlişə qaytarılmalı
- Düzəlişə qaytarılmalı
- qəbul olunur

648 İdarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsi prosesi neçə fazadan ibarətdir?

- 4.0
- 3.0
- 6.0
- 5.0
- 2.0

649 İdarəetmə uçotu sistemində uçot və hesabat obyektlərinə nələr aiddir?

- ayrıca istehsalat
- necə bir hüquqi şəxs kimi bütövlükdə təşkilatın özü
- loqistika
- təşkilatın struktur bölmələri
- reklam şöbəsi

650 Daxili hesabatların tərtib olunması prinsiplərindən birinə aiddir:

- hesabatda idarəetmə qərarlarının qəbulu üçün faydalı informasiya olmalıdır;
- hesabat hər vaxt pul qiyməti ilə qiymətləndirilir;
- hesabat hər zaman hesablama metodu ilə tərtib edilir;
- hesabatda hər zaman operativ informasiyalar olmalıdır; hesabatda idarəetmə qərarlarının qəbulu üçün faydalı informasiya olmalıdır;
- hesabatda hər zaman operativ informasiyalar olmalıdır;

651 Daxili hesabat sistemini qurmaq üçün hər şeydən əvvəl müəyyənləşdirilməlidir:

- heyətin orta siyahı sayı;
- aktivlərin pulla qiymətləndirilməsi.
- marijinal gəlirin normaları;
- müxtəlif struktur bölmələrinin menecerləri üçün zəruri informasiyaların siyahısı;
- təşkilatın istehsal imkanları;

652 Mühasibat hesabatının maddələri təsdiq olunur:

- maddi məsul şəxslərlə;
- mühasibatın arayışı ilə;
- ilk sənədlər əsasında.
- əmlakın və maliyyə öhdəliklərinin inventarlaşması nəticələri ilə;
- uçot reqistrləri ilə;

653 Təşkilatın rəhbərliyi öz işində aşağıdakı səbəblər üzündən dərc olunan uçot informasiyalarından az istifadə edir:

- o kifayət qədər obyektiv deyildir;
- heç kim öz bölməsinin aktivlərinə görə məsuliyyət daşımır.
- hesabatlar tərtib edildikdə xərclər hesablarda əks etdirilmir;
- o kifayət qədər vaxtında verilməmişdir;
- o kifayət qədər etibarlı deyildir;

654 İdarəetmə uçotunun aparılmasının firma daxili standartları tənzimləyir:

- maliyyə hesabatının təqdim edilmə müddətini;
- əmlakın inventarlaşmasının nəticələrini.
- mühasibat hesabatının təqdim olunduğu ünvanı;
- hesabatın imzalanması qaydasını;
- uçot prosedurlarının tətbiqini;

655 Azərbaycanda idarəetmə hesabatının tərkibi tənzimlənir?

- təsərrüfat subyektinin daxili normativ aktları ilə;
- müəssisənin uçot siyasəti ilə.
- Maliyyə Nazirliyinin təlimatı ilə;
- “Mühasibat uçotu haqda” Qanunla;
- peşə standartları ilə;

656 Mənfəət və zərərlər haqqında hesabatda “xalis mənfəət” göstəricisi müəyyənləşdirilir:

- hesablama yolu ilə;
- hesablarda planı əsasında.
- müstəqim hesab metodu ilə;
- ilk sənədlər əsasında;
- hesablarda üzrə dövriyyələrin təhlili əsasında;

657 Aşağıda sadalananlardan hansı idarəetmə uçotu sistemində uçot siyasətinin predmetinə aid deyildir?

- plan və hesabatların təqdim olunması rəqlamenti;
- planların formaları;
- maliyyə hesabatı.
- hesablarda planı;
- bölmə menecerlərinin təyinatı qaydası;

658 İdarəetmə uçotu sahəsində uçot siyasətinin mövcudluğu haqda danışmaq olarmı?

- idarəetmə uçotu sistemində uçot siyasəti yalnız sıhmdar cəmiyyətlərdə mövcuddur;
- düzgün cavab yoxdur.
- idarəetmə uçotu sahəsində uçot siyasəti yalnız xüsusi əmrlə təsdiq edilən təşkilatlarda mövcuddur;
- abəli, bu idarəetmə uçotunun aparılması üsullarını tənzimləyən sənədlərin məcmusu deməkdir;
- belə anlayış mövcud deyil;

659 İdarəetmə uçotu çərçivəsində hesabat hansı tezlikdə tərtib edilir?

- hər ay;
- idarəetmə uçotunda heç bir hesabat olmur;
- ciddi dövrülük gözlənilir.
- tələb olunan hallarda;
- hər il;

660 İdarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsi prosesi neçə fazadan ibarətdir:

- 6.0  
 3.0  
 2.0  
 4.0  
 5.0

661 Xərclər, mənfəət və satışın həcmi təhlil edilən zaman hansı fərziyyələr qəbul edilmir?

- düzgün cavabı yoxdur.  
 çəkilən xərclərin vahidi satılmış məhsulların vahidinə bərabər deyildir  
 məhsulların çeşidi dəyişilmir  
 relevantlıq sahəsində gəlirlərin və xərclərin özünü aparması  
 xərclər daimi və dəyişən xərclərə dəqiq bölünməlidir

662 Marjinal xərclər nə deməkdir?

- hesabat dövründə istehsal edilən hazır məmulatın dəyəri.  
 əlavə xərclər (lakin məhsul vahidi hesabı ilə);  
 hissələr üzrə məhsulun maya dəyərində daxildir;  
 hər hansı məhsul partiyası hazırlanan halda əlavə xərc meydana çıxır;  
 hesabat dövründə istehsal edilən yarımfabrikatların dəyəri;

663 Əməliyyat rıçaqı mənfi kəmiyyətlə ola bilərmi:

- 1-ə bərabərdir.  
 bəli  
 nə birinci nə ikinci  
 xeyr  
 0 bərabərdir

664 Maliyyə sabitliyinin ehtiyatı göstərir:

- ümumi gəlir.  
 əlavə, zərərsizlik nöqtəsindən yüksək, satışın həcmi;  
 likvidliyin və şirkətin ödəmə qabiliyyətinin yüksək dərəcəsi;  
 şirkətin rentabelliyyətinin orta sahə rentabelliyyətini üstələməsi;  
 rentabellik səviyyəsi;

665 Hansı firmalar daha çox işgüzar riskin səviyyəsinə məruz qalır?

- düzgün cavabı yoxdur.  
 daimi xərclərin payı paritet olduqda;  
 daimi və üstəlİK xərclərin payları paritet olduqda;  
 üstəlİK xərclər üstün olduqda;  
 ümumi xərclərlə əlaqədar;

666 Xalis gəlirin itkisi riskinin səviyyəsi çoxdur, əgər:

- düzgün cavabı yoxdur.  
 satışın həcmi azalır və eyni zamanda qiymətlər artır;  
 satışın həcmi artır və eyni zamanda qiymətlər artır;  
 qiymət və satışın həcmi aşağı düşür;  
 satışın həcmi və qiymətlər artır;

667 Məhsul satışında zərərlər mövcud olduqda qiymət dəyişməz qalanda satışın həcmində necə təsir göstərir?

- xalis gəlir azalır  
 zərər artır  
 zərəre təsir göstərmir

- zərər azalır
- xalis gəlir artır

668 Əməliyyat rıçaqının yüksək səviyyəsi aşağıdakı hallarda xalis gəlirin yaxşılaşmasını təmin edir:

- ümumi gəlir artdıqda
- satışdan gəlir artdıqda
- satışdan gəlir azaldıqda
- satışdan gəlir dəyişikliyə uğramadıqda
- yuxarıda sadalanan cavablardan heç birisi yaramır

669 Əməliyyat rıçaqı daha yüksək olur:

- ümumi gəlir
- satışdan gəlir
- xalis gəlir
- daimi xərclər
- dəyişən xərclər

670 Hansı əməliyyat rıçaqında firma satışın həcmi aşağı düşəndə gəlirlərinin sürətlə itirir?

- düzgün cavabı yoxdur
- daha yüksək olduqda
- 0 səviyyəsində olduqda
- daha aşağı
- vahid səviyyədə olduqda

671 Əməliyyat rıçaqı hesablanılır:

- düzgün cavabı yoxdur.
- faizlə, dəyər ifadəsində;
- natural ifadədə;
- dəyər ifadəsində;
- əmsal formasında;

672 Əməliyyat rıçaqları qiymətləndirilir:

- düzgün cavabı yoxdur
- qiymətin və satışın həcminin dəyişilməsinə görə gəlirlərin hiss olunması tədbirləri;
- satışın rentabelliği dərəcəsi
- satışdan gəlir;
- qməhsul satışına xərclər

673 Zərərsizliyin səviyyəsinin aşağı salınmasının strategiyası aşağıdakı ola bilər:

- daimi xərclərin və marjinal gəlirlərin artması;
- daimi xərclərin atması və marjinal gəlirin ixtisar olunması
- daimi zərclərin ixtisar olunması və marjinal gəlirin artması
- daimi xərclərin və marjinal gəlirlərin ixtisar olunması
- daimi xərclərin ixtisar olunması

674 Zərərsizlik təhlil edildikdə mənfəəti belə hesablamaq olar:

- əməliyyat mənfəəti-dövrün xərcləri
- gəlir-məcmu dəyişən xərclər
- gəlir=ümumi xərclər
- marjinal gəlir – daimi xərclər
- ümumi mənfəət-məcmu daimi xərclər

675 Zərərsizlik nöqtəsi aşağıdakı hallarda təsdiq edilir:

- nə mənfəət nə zərər alınmışdır
- gəlir=ümumi xərclər; nə mənfəət nə zərər alınmışdır
- qiymət=dəyişən xərclər
- gəlir=ümumi xərclər
- daimi xərclər=mənfəət

676 Uzunmüddətli differensial uçot aşağıdakı məqsədlə aparılır:

- məhsulların maya dəyərinin hesablanması
- kapital qoyuluşu layihələrinin mənfəətliliyinin qiymətləndirilməsi
- istehsalın optimal həcmnin müəyyən edilməsi
- istehsal xərclərinin uçotu
- məsuliyyət məsrəflərinin fəaliyyətinə nəzarət

677 Əgər məhsul buraxılışının həcmi qrafik metoddan istifadə edildikdə zərərsizlik nöqtəsini üstələyirsə, onda:

- xərclər gəlirlərlə müqayisədə daha yüksəkdir
- məcmu gəlir məcmu xərcləri üstələyir
- mənfəət yaranır
- zərər yaranır
- məcmu xərclərin xətti məcmu gəlirin xəttindən yüksəkdir

678 Majinal gəlir üzrə zərərsizlik nöqtəsinin müəyyən edilməsi metodu aşağıdakı hallarda tətbiq edilə bilər:

- düzgün cavab yoxdur.
- məhsul vahidinə dəyişən xərclər məlum olmalıdır;
- vahidə düşən daimi xərclər məlum olmalıdır;
- buraxılışa aid edilən xərclərin daşıyıcısı olmalıdır;
- ümumi dəyişən xərclər məlum olmalıdır;

679 Daimi xərclər:

- bazar satış qiymətinə uyğun olaraq bölüşdürülməlidir.
- cari istifadəyə uyğun olaraq bölüşdürülməlidir;
- qısamüddətli istifadəyə uyğun olaraq bölüşdürülməlidir;
- keçmiş istehsal xərclərinə uyğun olaraq bölüşdürülməlidir;
- uzun müddətli istifadəyə uyğun olaraq bölüşdürülməlidir;

680 Aşağıda sadalananlardan hansı qərarların qəbulu zamanı relevantdən aşağıdır:

- dolay xərclər
- daimi xərclər
- relevant xərclər
- tarixi (ilkin) dəyər
- dəyişən xərclər

681 Zərərsizliyi təhlil etdikdə idarəetmə uçotunun hansı məlumatları zəruridir?

- dəyişən xərclər
- daimi məcmu xərclərin kəmiyyəti, satışın qiyməti, məhsul vahidinə dəyişən xərclər
- məhsul vahidinə dəyişən xərclərin kəmiyyəti
- hazır məhsulların tam maya dəyəri
- satışın qiyməti

682 Zərərsizliyin hansı modelləri mövcuddur?

- funksional və qrafik.
- iqtisadi və mühasibat;
- iqtisadi və maliyyə;
- mühasibat və auditor;
- differensial və statistik;

683 Ümumi marjı artırmaq mümkündür:

- məhsul vahidinin qiymətini azaltmaqla
- dəyişən xərcləri azaltmaqla; məhsul vahidinin qiymətini artırmaqla
- daimi xərcləri azaltmaqla
- dəyişən xərcləri azaltmaqla
- məhsul vahidinin qiymətini artırmaqla

684 Zərərsizliyin təhlilinin məqsədi:

- satışın yerinə yetirilməsinə nəzarət.
- məhsul satışının elə bir həcmi tapılmalıdır ki, müəssisə zərər çəkməsin;
- istehsal və satış arasındakı nisbətə öyrənilməsi;
- məhsulun maya dəyərinin kalkulyasiyası;
- məhsul istehsalının və satışının elə bir həcmi tapılmalıdır ki, müəssisə gözlədiyi mənfəət məbləğini əldə edə bilsin;

685 Böhran nöqtəsi (zərərsizlik nöqtəsi) dedikdə nə başa düşülür?

- düzgün cavabı yoxdur
- daimi xərclər üstəgəl dəyişən xərclər
- xərclərin gəlirlərə bərabər olduğu satış həcminin nöqtəsi
- daimi xərclərin sıfıra bərabər olduğu nöqtə
- gəlir üsrəgəl dəyişən xərclər

686 Büdcələşmənin əsasını kalkulyasiyanın hansı üsulunu təşkil edir?

- faktik xərclər üzrə kalkulyasiya;
- normativ kalkulyasiya
- "direkt-kostinq" sistemində kalkulyasiya
- proseslər üzrə kalkulyasiya;
- tam xərclər üzrə kalkulyasiya;

687 Aşağıda sadalanan büdcələrdə hansı qarşıdakı büdcə dövrünün sonuna müəssisənin planlaşdırılan balansın təcəssüm etdirir?

- gəlir və xərclərin büdcəsi.
- proqnoz balansı;
- istehsal maya dəyəri büdcəsi;
- ümumtəsərrüfat xərcləri büdcəsi;
- satış büdcəsi;

688 Uçotun normativ sistemi tətbiq edildikdə yığcam büdcənin hansı rolu var?

- əməliyyat aktivləri azalır.
- xərclərə nəzarəti; meydana çıxan kənarlaşmalar üzrə operativ qərarların qəbulu üçün rəhbərliyə imkan verir;
- meydana çıxan kənarlaşmalar üzrə operativ qərarların qəbulu üçün rəhbərliyə imkan verir;
- xərclərə nəzarəti;
- satışın həcmi artır;

689 Alınması zəruri sayılan materialların plan miqdarı istifadə edilən materialların büdcə miqdarına bərabərdir:

- bütün cavablar düzəndür.
- materialların planlaşdırılan son ehtiyatları üstəgəl materialların ilkin ehtiyatları çıxılsın
- üstəgəl inzibati xərclər və üstəgəl kommersiya xərcləri;
- materialların ilkin ehtiyatları üstəgəl və materialların planlaşdırılan son ehtiyatları çıxılsın;
- üstəgəl işçi qüvvəsinə müstəqim xərclər üstəgəl dəyişən ümumi təsərrüfat xərclər;

690 Bütçələşmə funksiyasına aid edilmir:

- bazarda tələbat.
- amaliyyə hesabının təhlili;
- menecerlərin maddi cəhətdən stimullaşdırılmasına nəzarət;
- müəssisənin xidmət bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi;
- təşkilatda kommunikasiya məkanının formalaşması;

691 İstehsal büdcəsi aşağıdakılara görə tərtib edilir:

- gəlir və xərclərin büdcəsi.
- satış büdcəsi;
- marketinq xərcləri büdcəsi;
- maya dəyəri və satış büdcəsi;
- pul vəsaitlərinin hərəkəti büdcəsi;

692 İstehsalın büdcəsi müəyyənləşdirilir:

- dövrün əvvəlinə materialların mövcudluğu.
- büdcə dövründə istehsal olunması məhsulların növləri və miqdarı;
- 1-ci və 2-ci variantlar düzgündür;
- büdcə dövründə satılması məhsulların növləri və miqdarı;
- dövlət büdcəsinin tərtib edildiyi dövrlər;

693 Bütçənin tərtib edilməsi nəticəsində aydın olur:

- mühasibat uçotunun dəqiqliyinə əməl olunurmu.
- bu və ya digər inkişaf bəyəniləndikdə müəssisə hansı mənfəəti əldə edir;
- rəqib hansı maliyyə nəticələrini əldə edir;
- istehsal olunan məhsul alıcını razı salırsa;
- vergi hesablamaları hansı dərəcədə düzgündür;

694 Gəlir və xərclər büdcəsi tərtib edilir:

- daimi alıcılar üçün.
- həm təşkilat üçün bütövlükdə, həm də struktur vahidləri üçün;
- yalnız müxtəlif struktur bölmələri üçün;
- yalnız təşkilat üçün bütövlükdə;
- rəqiblər üçün;

695 Son saldo mənfəət ola bilər:

- kommersiya xərcləri planında.
- gəlir və xərclərin büdcəsində;
- investisiyaların büdcəsində;
- pul vəsaitlərinin hərəkəti büdcəsində;
- proqnoz balansında;

696 “Xərclərin mərkəzi” üçün hesabatların siyahısına aşağıdakılar daxildir:

- investisiya büdcəsi.
- istehsal planı;
- ümumtəsərrüfat xərcləri planı;

- pul vəsaitlərinin hərəkəti büdcəsi;
- gəlir və xərc büdcəsi;

697 Maliyyə planına aiddir:

- kommersiya xərcləri planı
- proqnoz balansı;
- istehsalat maya dəyəri büdcəsi
- ümumi təsərrüfat xərcləri planı;
- satış planı

698 Planlaşma proseduru aşağıdakıları tərtib etməklə başlanılır:

- gəlir və xərc büdcəsi.
- satış büdcəsi;
- istehsal planı;
- kommersiya xərcləri planı;
- investisiya büdcəsi;

699 Bir ilə qədər dövrün planlaşmasını belə xarakterizə etmək olar:

- plan;
- faktik.
- taktiki;
- strateji;
- cari;

700 Planlaşma dövrü nədir?

- investisiya büdcəsinin tərtib edildiyi aralıq dövr.
- planların tərtib edildiyi və reallaşdırıldığı zaman kəsiyi;
- kommersiya xərcləri planının tərtib olunması aralığı;
- müəssisənin menecerlərinin tərtib etdikləri və razılaşdıqları plan ərzində müvəqqəti aralıq;
- hissəsinin əsas istehsalat bölmələrinin işi dövründə tərtib edilən məcmu planlar;

701 İqtisadi elementlər bölümündə xərclərin qruplaşması zəruridir:

- operativ uçotda;
- maliyyə uçotunda;
- strateji uçotda;
- idarəetmə uçotunda;
- bütün cavablar düzgündür.

702 İdarəetmə uçotunun aparılması tənzimlənilir:

- bütün cavablar düzgündür.
- beynəlxalq standartlar vasitəsilə;
- milli standartlar vasitəsilə;
- təşkilatın özünün istəyi ilə;
- vergi orqanlarının tələbi ilə;

703 İdarəetmə uçotunun informasiyalarından istifadə edənlərə aiddir:

- bütün cavablar düzdür.
- yalnız informasiyalardan təsərrüfat subyektindən kənarında istifadə edənlər;
- bu baş mühasibin iradəsindən asılıdır;
- yalnız informasiyalardan təsərrüfat subyektinin daxilində istifadə edənlər;
- bütün cavablar səhvdir.

704 Aşağıda sadalanan funksiyalara görə daxili auditin vəzifələrini müəyyən edin:

- mühasibat uçotunun hesablarının müxabirləşməsinə nəzarət;
- mühasibat uçotunun informasiya sistemlərinin tətbiqi;
- bütün xərclərə qənaət ehtiyatlarının aşkara çıxarılması.
- mühasibat hesabatının etibarlılığı haqqında professional fikir formalaşdırmaq;
- mühasibat uçotunun hesablarının müxabirləşməsinə nəzarət, aktivlərin mövcudluğunun vəziyyətinin və qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması, resursların bütün növlərinin istifadəsinin effektivliyi;

705 İdarəetmə uçotu üzrə mühasibin əxlaq standartlarına aiddir:

- kənarlaşmaların təhlili üzrə izahedici işləri həyata keçirtmək;
- norma və normativlərə nəzarət, kənarlaşmaların operativ təhlili;
- bütün cavablar düzgündür
- kommertiya sirtinin qorunması;
- uçot və hesabat üzrə qanunvericilik sənədlərinin vaxtında öyrənilməsi və istifadəsi;

706 İdarəetmə qərarlarının qəbulunda mühasib analitik rolu nədən ibarətdir?

- uçot kalkulyasiya fəaliyyətinin təhlilini həyata keçirtmək;
- müəssisənin bölmələrinin maliyyə nəticələri haqqında analitik hesabatları rəhbərliyə təqdim etmək
- kommertiya sirtini qorumaq.
- planlaşma və nəzarətdə rəhbərliyə kömək göstərmək
- uçot kalkulyasiya fəaliyyətinin təhlilini həyata keçirtmək; müəssisənin bölmələrinin maliyyə nəticələri haqqında analitik hesabatları rəhbərliyə təqdim etmək; planlaşma və nəzarətdə rəhbərliyə kömək göstərmək;

707 Təşkilatda idarəetmə uçotunun təşkilinə görə məsuliyyət daşıyan şəxsi həmin vəzifəyə kim təyin edir?

- bölmə rəhbərlərinin müavinləri.
- səhmdarların ümumi iclası;
- AR Maliyyə Nazirliyi;
- müəssisənin rəhbəri;
- Vergilər Nazirliyi;

708 Təşkilatın biznes məkanının hansı işçiləri idarəetmə uçotu çərçivəsində formalaşan informasiyaların istifadəçi ilə hesab olunmur?

- rəqiblər
- təşkilatın əməkdaşları;
- təşkilatın bölmə rəhbərlərinin müavinləri;
- məhsulların daimi alıcıları;
- korporasiyanın müşahidə şurası;

709 Təşkilatın biznes məkanının hansı işçiləri kənar işçilərə aid edilir?

- korporasiyanın müşahidə şurası;
- dövlətin şəxsində onun nümayəndələri;
- təşkilatın əməkdaşları.
- məhsulların daimi alıcıları;
- rəqiblər;

710 İdarəetmə uçotunu həyata keçirdən işçilər öz işlərinin nəticələrinə görə hansı məsuliyyət daşıyırlar?

- cinayət;
- heç bir məsuliyyət daşımır.
- təşkilatın özünün daxilində intizam;
- maliyyə;
- inzibati;